


Nazim Məcidov

BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ VƏ METODİKASI



Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

N.B.Məcidov

**BƏDƏN TƏRBİYƏSİNİN
NƏZƏRİYYƏSİ VƏ METODİKASI**
(dərslik)

I hissə

BƏDƏN TƏRBİYƏSİ NƏZƏRİYYƏSİNİN ÜMUMİ ƏSASLARI

*ADBTŞ-nın Elmi Metodik Şurasının
18.04.2018-ci il tarixli iclasının qərarı
ilə təsdiq edilmişdir (protokol №2).*

**“Müəllim” nəşriyyatı
Bakı – 2018**

Redaktor: Yolçuyev S.B.

Rəyçilər: professor Cəfərov Q.M.

professor Babanlı Y.M.

Azərbaycan Dövlət
Şəhərin Tərbiyəsi və
idman Akademiyası
Kitabxana

83495

Məcidov N.B. BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ VƏ
METODİKASI (*dərslik*). I hissə: Bədən tərbiyəsi nəzəriyyəsinin
ümumi əsasları. Bakı: "Müəllim" nəşriyyatı, 2018. – 212 s.

Dərslikdə bədən tərbiyəsi ümumi mədəniyyətin bir hissəsi kimi
verilmiş və onun əsasları, sistemi, məqsədi, vəzifələri, prinsipləri,
forma və funksiyaları, cəmiyyətdə mahiyyəti, təşəkkülü, inkişaf
mərhələləri və mənbələri göstərilmişdir. Burada bədən tərbiyəsi
nəzəriyyəsi bir elm və tədris fənni kimi açıqlanmışdır. Şəxsiyyətin
formalaşmasında bədən tərbiyəsinin rolu, onun digər tərbiyə növləri ilə
əlaqəsi qeyd edilmişdir. Dərslikdə fiziki tərbiyənin vasitələri, təlim
metodları, fiziki qabiliyyətlərin ümumi səciyyəvi xüsusiyyətləri, inkişaf
prinsipləri və vasitələri haqqında ətraflı məlumat verilmişdir.

Dərslikdən ADBTİA-nın və digər təhsil ocaqlarının və idman
məktəblərinin bakalavr, magistr, müəllim, məşqçi, təlimatçı, metodist,
idmançı və kütləvi oxucu auditoriyası istifadə edə bilər.

Dərslik ADBTİA-nın tədris planı və programı əsasında tələblərə
müvafiq, sadə dildə, əyani vasitələri nümayiş etdirməklə hazırlanmışdır.

ISBN 978-9952-435-77-8

© N.B. Məcidov, 2018

İZAHA T VƏRƏQİ

“Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası” fənni bakalavr, magistr, müəllim, məşqçi və bədən tərbiyəsi və idmanla maraqlanan insanlar üçün biliklərinin genişlənməsi ondan səmərəli istifadə vasitəsidir. Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası əsas 3 bölmədən ibarətdir:

1. Bədən tərbiyəsinin ümumi əsasları;
2. Əhalinin fiziki tərbiyəsi;
3. İdmançının hazırlıq sistemi.

Təqdim olunan dörslik ancaq birinci bölməni əhatə edir. Bu bölmə 3 fəsildən ibarətdir:

- Bədən tərbiyəsinin nəzəriyyəsi;
- Fiziki tərbiyənin metodikası;
- Fiziki qabiliyyətlərin tərbiyəsi.

Birinci fəsil bədən tərbiyəsinin mahiyyətindən bəhs edir. Burada bədən tərbiyəsi ümumi mədəniyyətin bir hissəsi kimi, bir tədris fənni kimi və bir elm kimi göstərilmişdir. Eyni zamanda bədən tərbiyəsinin digər elmlər və tərbiyə növləri ilə əlaqəsi, cəmiyyətdə mahiyyəti, təşəkkülü, inkişaf mərhələləri, mənbələri açıqlanmışdır. Azərbaycanda bədən tərbiyə sistemi, onun məqsəd və vəzifələri, prinsipləri, forma və funksiyaları izah edilmişdir. Burada həmçinin idmanda bəzi terminlərin izahı, şəxsiyyətin formallaşmasında fiziki tərbiyənin rolü göstərilmişdir.

İkinci fəsil təlimin metodları, metodik prinsipləri və mərhələlərinə həsr edilmişdir.

Üçüncü fəsil fiziki qabiliyyətlərin səciyyəvi xüsusiyyətləri, inkişaf prinsipləri və tərbiyə olunmasından bəhs edir.

Dərsliyin yazılışında müəllisin 40 illik ali məktəbdə müəllimlik fəaliyyətindən və məşqçilik təcrübəsindən, bədən

tərbiyəsi və idman sahəsində kadr hazırlığı ilə əlaqədar apardığı elmi tədqiqat işlərinin nəticələrindən, bədən tərbiyəsi və idman sahəsində yüksək səviyyəli xarici və yerli mütəxəssislərin Aşmarin B.A., Matveyev L.P., Bernşteyn N.O., Çumakov E.M., Platonov B.N., İqumenov V.M., Boqen M.M., Maksimenko A.M., Kuramşın Y.F., Lukyanenko X.Q., Abiyev A.Q., Talibov Y.R., Mehrabov A.O., Həsənov M.H., Rzayeva Z.H., Cəfərov Q.M., Həsənova Z.A. və digərlərinin yazdıqları ədəbiyyatlardan və onların bir sırası ilə aparılan şəxsi müzakirələrdən, səhbətlərdən istifadə edilmişdir.

Dərslik sadə, oxunacaq dildə, kifayət qədər əyani vasitələr nümayiş etdirməklə hazırlanmışdır.

Hazırda bu dərsliyin davamı olan “Əhalinin fiziki tərbiyəsi” və “Idmanın hazırlığı sistemi” dərslikləri üzərində iş gedir.

FƏSİL I. BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ

1.1. BƏDƏN TƏRBİYƏSİNİN MƏHİYYƏTİ

1.1.1. Bədən tərbiyəsi mədəniyyətin bir hissəsi kimi

Bədən tərbiyəsi (fiziki mədəniyyət) – ümumi mədəniyyətin bir hissəsi olub, insanların əldə etdiyi mənəvi və maddi nemətlərin vasitəsi ilə orqanizmin sağlamlığına, əmək və müdafiə qabiliyyətini inkişafına, fiziki kamilləşdirilməsinə istiqamətləndirilmiş ictimai prosesdir.

Bədən tərbiyəsi (fiziki mədəniyyət) anlayışına hər bir fərdin *təbii* fiziki fəallığını daxil etmək olmaz. Fiziki fəallıq yalnız o zaman fiziki mədəniyyətin komponentinə çevrilir ki, hərəkət fəaliyyəti məqsədyönlü insanın optimallı fiziki hazırlığının inkişafına istiqamətləndirilmiş olsun.

Bədən tərbiyəsi (fiziki mədəniyyət) 3 istiqamətdə həyata keçirilir:

- Mədəni fəaliyyət istiqamətində - bura, şəxsiyyətin ümumi fiziki hazırlıq səviyyəsini optimallaşdırmaq üçün yaradılan xüsusi qanuna uyğunluqlar, prinsiplər, planlaşdırma, qiymətləndirmə, metodlar, vasitələr, bilik, bacarıq, vərdişlər sistemi aiddir.
- Mədəni texniki istiqamətdə - bura, fiziki mədəniyyətin inkişafı üçün idman sahəsində yaradılmış mənəvi və maddi sərvətlər, kino, heykəl, rəsm, musiqi əsərləri, muzey, sərgi, nişanlar, medallar, vimpellər, idman sarayları, stadionlar, təzgülük hovuzları, idman avadanlığı və s. daxildir.
- İdmanda əldə edilən nəticələr istiqamətində - bura, yarışlarda əldə edilən nəqliyyatlar, rekordlar, nəticələr daxildir (şəkil 1).

BƏDƏN TƏRBİYƏSİ (Fiziki mədəniyyət)



Şəkil 1. Bədən təbiyəsinin istiqamətləri

“Bədən təbiyəsi” termininin yaranmasının tarixçəsi var. Buna nəzər yetirməyə dəyər. Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1930-cu il noyabrın 8-də Bakıda M.Maqomayev adına Dövlət Filarmoniyasının indiki binasında Zaqqafqaziya Dövlət Cismani Mədəniyyət institutunun rəsmi açılışı oldu və nizamnaməsi təsdiq edildi. Bunu qeyd etməkdə məqsəd ondan ibarət idi ki, rus dilində bu institutun adı «Закафказский Государственный Институт Физической Культуры» adlanırı. Burada bir söz “**физический**”, “**cismani**” sözü kimi qəbul edilmişdi. Əgər yuxarıda qeyd olunan “**физический**” sözü o zaman “**fiziki**” sözü kimi qəbul edilsə idi, onda 1936-cı ildə institutun

adı dəyişdiriləndə daha “Azərbaycan Dövlət **Bədən Tərbiyəsi** İnstитutu” yox, “Azərbaycan Dövlət **Fiziki Mədəniyyət** İнститutu” adlandırılırdı. Bizdə daha deməzdik ki, bədən tərbiyəsi ümumi mədəniyyətin bir hissəsidir, daha dəqiq söyləyərdik ki, fiziki mədəniyyət ümumi mədəniyyətin bir hissəsidir. Artıq 100 ilə yaxındır ki, biz “Fiziki mədəniyyət” terminini “Bədən tərbiyəsi” termini kimi işlədirik və onu ümumi mədəniyyətin bir hissəsi kimi tanıyırıq.

1.1.2. Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası bir tədris fənni kimi

“Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası” bir fənn kimi əsasən 3 hissədən ibarətdir: fiziki tərbiyə nəzəriyyəsi, idmançının hazırlıq sistemi və peşə-tədbiqi fiziki tərbiyə (şəkil 2).

BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ VƏ METODİKASI BİR TƏDRİS FƏNNİ KİMİ

Fiziki tərbiyə
nəzəriyyəsi

Idmançının
hazırlıq sistemi

Peşə-tədbiqi
fiziki tərbiyə

Şəkil 2

Bədən tərbiyəsi və idman ali, orta ümumtəhsil və orta ixtisas məktəblərinin tədris planlarında “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” fənni profilinə aid olan bir fəndir. Son nəticədə bu fənn mütəxəssisin fundamental bədən tərbiyəsi təhsilini, pedaqoji fəaliyyət istiqamətini, peşəkar səriştəliyini müəyyən edir. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” fənni bədən tərbiyəsi və idman sahəsində hər bir ixtisasın (müəllim, məşqçi, idman hakimi, metodist, təlimatçı, idman psixoloqu, idman həkimi, idman mənecəri və s.) əsasını təşkil edir və mütəxəssisin təkmilləşdirilməsi və

peşəkar inkişafı üçün zəmin yaradır. Bu səbəbdən idman məşqinin nəzəriyyəsi və metodikasının səciyyəvi problemləri müzakirə ediləndə və ya hazırlananda bütün idman-pedaqoji və bioloji fənlər bədən təbiyəsi nəzəriyyəsinin əsaslarına istinad edirlər.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası bazasında konkret idman sahələri üzrə mütəxəssis hazırlığı aparılır.

Bədən təbiyəsi nəzəriyyəsi seçilmiş ixtisas üzrə tədris planında olan peşəyönümlü fənləri birləşdirir. Mütəxəssisin öz ixtisası üzrə nə qədər irəli getməsi onun peşəyönümlü fənlərin mənimseməsi seviyyəsində asılıdır. Bədən təbiyəsi nəzəriyyəsinin mahiyyəti təkcə mütəxəssisə ehtiyat nəzəri biliklər verməkdən ibarət deyil, eyni zamanda bədən təbiyə sahəsində peşə fəaliyyətini dərk etmək üçün fiziki qabiliyyətlərini inkişaf etdirir, fərdi hadisələrin ümumi mahiyyətini görür, mürəkkəb əlaqələr və münasibətlərdə düzgün qərar çıxarıır. Bədən təbiyəsi nəzəriyyəsi dünya görüşünün formallaşmasında mühüm əhəmiyyət kəsb edir.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası əsasında idmanın nəzəriyyəsi və metodikası formalasır. Burada idmanın mahiyyəti, idmançının hazırlıq növləri, məşq, yarış və bərpa olma prosesi tam əhatə edilir.

İdmanın nəzəriyyəsi və metodikası əsasında isə ayı-ayrı idman növlərinin nəzəriyyəsi və metodikası təşkil olunur. İdman növlərini təsnifata görə qruplaşdırıldıqda 5 hissəyə (Matveyev L.P.) bölmək olar:

1. Fiziki və iradi keyfiyyətləri nümayiş etdirən, fəal hərəkət fəaliyyəti olan idman növləri (gimnastika növləri, atletika, idman oyunları, ağırlıq qaldırma növləri, su idman növləri, təkmübarizlik idman növləri, qış idman növləri və s.);

2. Texniki vasitələri (heyvanları) idarə etməklə xarakterizə olunan idman növləri (moto, avto, yelkənli qayıq idman növləri,

cıdır idman növləri və s.);

3. Hədəfə nişan almaqla hərəkət fəaliyyəti minimuma endirilmiş idman növləri (atıcılıq idman növləri, bilyard, ox atma, darts və s.);

4. Modellər üzərində yarışlar keçirilən idman növləri (avto, avio, qayıq, raket və s. modelizm idman növləri);

5. Abstrakt idrakın köməyi ilə rəqibə qalib gəlməklə xarakterizə edilən idman növləri (şahmat, dama, QO və digər intellektual oyunlar) (şəkil 3).

BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ VƏ METODİKASI

İDMANIN NƏZƏRİYYƏSİ VƏ METODİKASI

İDMAN NÖVLƏRİNİN NƏZƏRİYYƏSİ VƏ METODİKASI



Şəkil 3

1.1.3. Bədən təbiyəsi nəzəriyyəsi bir elm kimi

Bədən təbiyəsi bir elm kimi – həqiqət haqqında obyektiv biliyin əldə edilməsi və onun nəzəri cəhətdən sistemləşdirilməsini reallaşdırıran insanın fəaliyyət sahələrindən biri olub ictimai

şüurun formalarından biridir.

Bədən tərbiyəsi nəzəriyyəsi pedaqoji elmlər sırasına aiddir. Fiziki tərbiyə ümumi pedaqogikanın bir sahəsidir. Fiziki tərbiyə elmi ümumi qanuna uyğunluqlar sisteminde insanın fiziki inkişafını və təhsilini idarə edir. İnsana həyatda vacib olan hərəki bacarıq və vərdişləri məqsədyönlü öyrədir.

Bir elm kimi bədən tərbiyəsi nəzəriyyəsinin məzmununu, quruluşunu, funksiyalarını, prinsiplərini, məqsəd, vəzifə və vasitələrini, terminlərini, anlayışlarını öyrənir. Bədən tərbiyəsi tərbiyənin bütün növləri (mənəvi, əqli, estetik, əmək) və cəmiyyətin müxtəlif sahələrlə əlaqələri açıqlayır.

Bədən tərbiyəsi nəzəriyyəsində digər elmi sahələrdə olduğu kimi iki tip – nəzəri və təcrübi (eksperimental) tədqiqat işləri aparılır. Tədqiqat işlərində ümumi qəbul edilmiş pedaqoji metodlardan - ədəbiyyat mənbələrinin təhlili, pedaqoji müşahidə, sorğu və anketləşdirmə, pedaqoji eksperiment, riyazi hesablama və s. istifadə olunur. Bədən tərbiyəsi nəzəriyyəsində digər elmlər ilə qarşılıqlı əlaqəli aparılan elmi tədqiqat işlərində bu elmlərdə istifadə olunan metodlardan da faydalanan.

Tədqiqatın metodu – köhnə biliyin əsasında yeni biliklər qazanmaq və faktiki məlumat əldə etmək üçün istifadə edilən üsuldur.

Ədəbiyyatların xülasəsi – müəyyən bir mövzü ətrafında ədəbiyyatlarda olan məlumatların sistemli təhlilidir. Tədqiqat qarşısına qoyulmuş problemin həlli üçün tədqiqatçı əvvəlcə ona qədər bu problemin həllində görülən işləri aşadırmağa başlamalıdır. Yəni, tədqiqat işi ilə əlaqədar ədəbiyyatlar təhlil olunmalıdır, məlumatlar əldə edilməli, nəticələr çıxarılmalıdır. Ola bilə ki, qarşıya qoyulan vəzifə heç bir problemdə deyil və bu çoxdan həll edilib, cavablarında var.

Həmçinin, ədəbiyyatların təhlilindən məlum ola bilər ki,

müasir zamanda qarşıya qoyulan problemin həllinə ehtiyac var və ədəbiyyatlarda olan hazırkı məlumatlar qarşıya qoyulan məsələləri həll etmir. Buna görə bütün tədqiqat işlərində ilk görülecek işlərdən biri ədəbiyatların təhlili və xülasəsidir.

Pedaqoji müşahidə metodunun köməyi ilə mövcud vəziyyət öyrənilir. Pedaqoji müşahidələr zamanı praktik işə müdaxilə etmək olmaz. Pedaqoji müşahidələri aparmaq üçün əvvəlcədən obyekt müəyyən edilir, xüsusi protokollar, xronometraj, cədvəller hazırlanır, qeydlər aparılır.

Sorğu metodu tədqiqatda olan problemin həlli ilə əlaqədar mütəxəssislərin rəyini öyrənmək üçün keçirilir.

Sifahi sorğu metodundan istifadə etmək üçün əvvəlcədən suallar hazırlanır və tədqiqatın məsələlərinin həlli ilə əlaqədar mütəxəssislər ilə sifahi sorğu aparılır. Onların cavabları tədqiqatçı tərəfindən qeyd olunur.

Yazılı sorğu metodu anketləşdirmə adlanır. Bu zaman tədqiqatçı əvvəlcədən lazımlı olan sualları yazar və hər sualın altında bir neçə təxmini cavablar da hazırlayıb qeyd edir. Eyni zamanda tədqiqatçı boş sətirlərdə saxlayır ki, lazımlı gələrsə, mütəxəssis hazır yazılmış cavabları yox, öz rəyini yaza bilsin. Obyektivliyi gözləmək üçün sorğunu anonim aparmaq olar. Anketləşdirmə zamanı sorğu üçün mütəxəssislərə anketlər paylanması müəyyən müddətdən sonra yığılır.


Cavablar əldə edildikdən sonra, təhlil olunur, müqayisələr edilir və nəticələr çıxarılır.

Pedaqoji eksperiment metodu. İki və daha çox qruplar arasında təlim prosesində olan fərqləri (məzmun, metod, vasitə, planlaşdırma, bərpa və s.) bir-birləri ilə müqayisə etmək məqsədilə pedaqoji eksperiment metodundan istifadə edilir. Bu qruplar nəzarət, digəri isə eksperimental qruplar adlanırlar. Ancaq pedaqoji eksperimentin keçirilməsinin şərtlərinə əsasən müq-

yisə ediləcək obyektlər bir-birləri ilə eyni səviyyədə olmalıdır.

Laborator metodun köməyi ilə bir sıra tədqiqat işlərinin qarşısına qoyulmuş məsələlər laboratoriya şəraitində həll edilir. Burada həm tibbi-biooji və həmdə pedaqoji-psixoloji işləri aparmaq mümkündür. Laborator metodun özünün bir çox isnstrumental metodikaları mövcuddur.

Riyazi hesablama metodu. Bütün elmlər riyaziyyat elminə istinad edirlər. Tədqiqatlar zamanı aparılan təhlillərin, müqayisələrin, müşahidələrin, rəylərin, yoxlamaların, hesablamaların və s. nəticələri riyaziyyat elminin köməyi ilə həll olunur və öz etibarlığını tapır. Elmi tədqiqat işi apardıqda nəyi isə sübut etmək, əsaslandırmaq üçün sözləri rəqəmlərə çevirmək lazımdır. Bu səbəbdən riyazi hesablama metodu elmi tədqiqat işində vacib metodlardan biridir (şəkil 4).



Şəkil 4

Bədən təbiyəsi sistemində dörd istiqamətdə elmi tədqiqat işləri aparılır. Bunlar:

I istiqamət. *Kütləvi bədən təbiyəsi və idman - təbiyənin, təhsilin və sağlamlığın əsas faktoru kimi.* Bu istiqamətdə aparılan elmi tədqiqat işləri insanların daha çox bədən təbiyəsi və idmana cəlb edilməsindən, onları “Sağlam həyat tərzi”, “Uşaq idmanı”, “Idman hamı üçün” “Fiziki imkanları məhdud olan insanların fiziki təbiyəsi”, “Inkişaf naminə idman” “Yaşından, cinsindən, sosial statusundan və sağlamlıq imkanlarından asılı olmayaraq bütün insanlar üçün hər zaman idmanı müvafiq, təhlükəsiz və inklüsiv etmək” və s. problemlər üzrə maarifləndirməsindən, sağlamlaşdırılmasından və digər məsələlərin həllindən ibarətdir.


II istiqamət. *Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi.* Bu istiqamətdə aparılan elmi tədqiqat işlərində müxtəlif idman növləri və yaş qrupları üzrə yiğma komandanın beynəlxalq yarışlarda yüksək nəaliyyətlər göstərmək, ölkəni təmsil etmək, bayrağı qaldırmaq və himni səsləndirmək üçün idmançılar ilə məşq prosesinin təşkili, keçirilməsi, məzmunu, planlaşdırılması, metod və vasitələri, bərpa, tibbi-biooloji təminat və hazırlıq prosesinə nəzarət və s. üzərində elmi tədqiqat işləri aparılır. Bura həmçini idman nəzəriyyəsinin təkmilləşdirilməsinin, istedadlı uşaqların seçilməsinin və idman növlərinə yönəldilməsinin elmi əsasları daxildir.

III istiqamət. *Bədən təbiyəsi və idman sahəsində - kadr hazırlığı və təkmilləşdirilməsi.* Bu istiqamətdə təhsil sisteminde aparılan islahatları nəzərə alaraq müasir tələblərə cavab verə bilən bədən təbiyəsi və idman sahəsində yüksək ixtisasi kadr hazırlığı və onların təkmilləşdirilməsi ilə əlaqədar elmi tədqiqat işləri aparılır. Bura – fiziki təbiyə müəllimi, idman növləri üzrə məşqçi, idman həkimi və reabilitoloqları, idman psixoloqları, idman jurnalisti, idman meneceri, kütləvi idman tədbirlərinin təşkili üzrə

təlimatçılar, metodistlər, idman hakimləri, fiziki imkanları məhdud olan insanlarla fiziki tərbiyə məşğələləri aparan müəllimlər və s. idman kadrları daxil edilir.

Bu istiqamətlə əlaqədar bədən tərbiyəsi və idman sahəsində kadr hazırlayan ali məktəblərdə tədris planlarının elmi əsaslandırılmış təkmilləşdirilməsi, maddi-texniki bazanın yaradılması, tədrisin səmərəli olması, istehsalata ehtiyacı olan kadrların hazırlanması və s. aiddir.

IV istiqamət: *Bədən tərbiyəsi və idmanın - təşkili, idarə olunması və iqtisadiyyatı.* Bu istiqamətdə təhsilin, məşq prosesinin, yarışların, müxtəlif bədən tərbiyəsi idman tədbirlərinin, idarələrin, federasiyaların, idman bazalarının və s. elmi əsaslandırılmış idarə etmə, təşkili və maddi təminatı məsələləri üzərində elmi tədqiqat işləri aparılır. Bura eyni zamanda bədən tərbiyəsi və idman sahəsində informasiya təminatı, idman verilişlərinin yayım keyfiyyəti, təbliğatı və təşfiqatı ilə əlaqədar elmi işlər aid edilir (şəkil 5.).



Şəkil 5

1.1.4. Bədən təbiyəsinin nəzəriyyəsində olan əsas anlayışları

Anlayışlar, onların izahı və mahiyyəti. Hər bir fənnin tədrisi adətən əvvəl onun əsas anlayışlarının mənasının müəyyən edilməsindən başlayır. Terminlərin izahının böyük elmi, tədris və təcrübə əhəmiyyəti vardır. Hər hansı bir işin müvəffəqiyyətli olması üçün mütəxəssislər (məşqçilər, fiziki təbiyə müəllimlər, idmançılar, hakimlər və s.) xüsusi peşəkar sahəyə aid olan terminləri və onların mənasını bilməli və sərbəst istifadə etməyi bacarmalıdırular. Əks halda onlar bir-birlərini anlamayacaq, elmi tədqiqat aparmayacaq və xüsusi ədəbiyyatdan istifadə edə bilməyəcəklər. Terminləri müxtəlif mənalarda başa düşmək və ya bilməmək, ünsiyyəti çatınlaşdırır, tədrisdə problem yaradır, elmin inkişafına mane olur, səviyyənin artımını ləngidir. Bədən təbiyəsi nəzəriyyəsində müxtəlif terminlərdən istifadə olunur. Əsas və yardımçı terminlər üçün ümumi sayılan “Bədən təbiyəsi” terminidir. Bu termin haqqında yuxarıda məlumat verilmişdi.

Fiziki təbiyə – ümumi təbiyənin bir hissəsidir. O, hərəkət vərdişlərinin formallaşmasına və insanların fiziki qabiliyyətlərinin inkişafına yönəldilmiş pedaqoji prosesdir. O cəmiyyətlə birgə yaranır və cəmiyyətin qanunları ilə inkişaf edir. Fiziki təbiyə insanın hərtərəfli inkişafında əsas yerlərdən birini tutur və təbiyənin başqa növləri ilə sıx əlaqədardır.

Fiziki təbiyə iki spesifik istiqaməti olan təbiyə növüdür: hərəkətlərin təlimi və fiziki qabiliyyətlərin təbiyəsi.

1. *Hərəkətlərin təliminin - əsasında fiziki təhsil* durur. Yəni insan sistemli olaraq öz fiziki fəaliyyəti haqqında bilik, bacarıq və vərdişlər əldə edir. Fiziki hərəkətlərin təlimi az enerji və vaxt sərf etməklə çox iş görmə qabiliyyətinə nail olmaqdır. Burada öyrədən ilə öyrənenin razılığı əsas şərtlərdən biridir. Fiziki təhsil prosesində pedaqogika elminin qanuna uyğunluqları, prinsipləri,

metodları, vasitələri vəhdət təşkil edir.

2. *Fiziki qabiliyyətlərin tərbiyəsi və idarə olunmasının* əsasında fiziki yükün optimal verilməsi, təbii amillərdən və həyat şəraitindən düzgün istifadə edilməsi durur.

Fiziki tərbiyənin 3 vasitəsi var: fiziki hərəkətlər (məzmun və forma), təbiətin sağlamlaşdırıcı qüvvələri (günəş, su və hava) və gigiyenik amillər (gün rejimi, qidalanma və şəxsi gigiyena) (Şəkil 6).



Şəkil 6

Fiziki inkişaf – insan orqanizminin morfo-funksional xüsusiyyətlərinin təbii dəyişməsi və inkişafına yönəldilmiş **təbii prosesdir**. Fiziki inkişafın dəyişməsinin mərhələləri bunlardır:

| | | |
|---|-------------------------|-----------------|
| 1 | Ana bətnində | 9 ay |
| 2 | Yeni doğulmuş | 6 həftəyə qədər |
| 3 | Südəmər körpə | 1 yaşa qədər |
| 4 | Uşaqlıq dövrü | 1-3 yaşa qədər |
| 5 | Məktəbə qədər dövr | 3-6 yaş |
| 6 | Kiçik məktəb yaşlı dövr | 6-10 yaş |
| 7 | Yeniyetməlik dövrü | 10-15 yaş |

| | | |
|----|--------------------|--------------------|
| 8 | Gənclik dövrü | 15-20 yaş |
| 9 | I yetkinlik dövrü | 20-39 yaş kişilər |
| 10 | II yetkinlik dövrü | 20-34 yaş qadınlar |
| 11 | Yaşlı dövr | 39-60 yaş kişilər |
| 12 | Qocalıq dövrü | 34-55 yaş qadınlar |
| 13 | Uzun ömürlük dövrü | 60-74 yaş kişilər |
| | | 55-74 yaş qadınlar |
| | | 74-90 yaş |
| | | 90 və daha çox |

Ən çox dəyişmə II-VIII mərhələdə olur. Çəki 20-30 dəfə, ağciyərlərin hava tutumu 5-10 dəfə, qüvvə bacarığı 50 dəfə artır. Sonra fiziki inkişafda stabillaşmə baş verir. Daha sonra stabillaşmə qocalmağa keçir. Bu həyat mərhələləri nəsildən-nəslə keçir və bəzi dəyişikliklər baş verir. Alımlar belə hesab edirlər ki, insanların bioloji dəyişmə prosesi başa çatıb. Buna baxmayaraq bəzi ölkələrdə müasir yeniyetmələr əvvəlki nəsillərdə olan yeniyetmələrdən öz boylarına görə 10-15 sm., çəkilərinə görə 5-10 kq artıq gəlirlər. Bu təbii proses olsa da, fiziki tərbiyə fiziki inkişafi idarə edir.


Fiziki inkişaf təkcə təbii yox, eyni zamanda sosiooloji prosesdir. İnsanların həyat tərzi, düşdürüyü şərait, seçdiyi peşə, ailə vəziyyəti və s. onların fiziki inkişafına təsir göstərir (şəkil 7).



İ d m a n – yarış fəaliyyəti olub, ona hazırlıq, müəyyən qaydalar əsasında insanların qabiliyyətlərinin qiymətləndirilməsi və müqayisəsi, yarış nailiyyətlərinin maksimum artırılması, adamlar arasında münasibətlər və rəftar normaları daxildir. İdman insanların sağlamlıqlarının möhkəmlənməsinə, əmək fəaliyyətinin artmasına və vətənin müdafiəsinə hazır olmağa yönəldilən çoxtərəfli ictimai fəaliyyətdir (şəkil 8).

İdman yarış fəaliyyəti kimi: burada insanların müəyyən bacarıq və qabiliyyətlərini obyektiv şəkildə müqayisə etmək və maksimal üzə çıxarmaq mümkün olur. İdmanın yarış fəaliyyətinin aşağıdakı xüsusiyyətləri vardır.

Yarışların pilləli olması. Yarışlar elə təşkil olunub keçirilir ki, sonrakı daha yüksək yarışa çıxməq üçün ondan əvvəlki yarışın tələbləri yerinə yetirilsin. Deməli sonrakı yarışda iştirak etmək əvvəlki yarışın nəticələrindən asılı olur. Misal üçün, Olimpiya oyunlarına lisenziya qazanmaq;



Yarışların hamı üçün eyni olması. Yarışların ümumi qaydalar, şərait, qiymətləndirilmə və normalar əsasında keçirilməsi (idman növlərinin yarış qaydaları);

Yarış etikası. Yarış iştirakçılarının humanist əslaslarda rəftar normaları. Yarışlarda ədalətlilik prinsipi.

İdmanın mahiyyəti təkcə yüksək nailiyət əldə etməklə bitmir. Bu, daha geniş mənə kəsb edir. İdman insanlara hərtərəfli təsir edib, onun bir şəxsiyyət kimi formallaşması üçün imkanlar yaradır. Cəmiyyətin mədəni inkişafı prosesində idmanın həm fiziki və həm də mənəvi cəhətdən özünəməxsus yeri var. İdmanın sosial mahiyyəti durmadan artır.

İdman istiqamətlərinə görə 4 qrupa bölünür (şəkil 9).



Şəkil 9

Bunlar:

- *Kütləvi sağlamlaşdırıcı idman.* “Sağlamlıq naminə idman və idman hamı üçün” şüarı ilə yaşıdan, cinsindən, sosial statusundan, sağlamlıq imkanlarından asılı olmayaraq idmanı müvafiq, təhlükəsiz, inklüziv etmək. Daha çox insanları idman

növləri ilə məşğul olmağa cəlb etmək, sadə, qaydaları yüngül-leşdirilmiş idman yarışlarında, kütləvi qaçış, velosiped, üzgüçülük, mini futbol, çimərlik futbolu və voleybolu üzrə yarışlarda iştirak etmək. Əyləncəli yarışlar təşkil edib keçirmək.

- *Baza idmani*. Burada artıq konkret idman növü müəyyən edilib. Onun texnikasının əsasları təlim olunur. İlkin idmançı hazırlığı başlanır. Seçilmiş idman növü üzrə ilk yarışlar, nəaliyyətlər və uğursuzluqlar, hazırlığın təkmilləşməsi, ustalığın artması və s.

- *Yüksək nəaliyyətlər idmani*. Yığma komandanın heyyəti, təlim-məşq toplantıları, yüksək idman ustalığı, çıxılık məşq prosesi, beynəlxalq yarışlarda ölkəni təmsil etmək, himnnini səsləndirmək, bayrağını yüksəltmək.

- *Pesəkar idman*. İdmanı bir peşə kimi istifadə edib, ondan qazanc mənbəyi kimi yaranınmaq.

Məşq - fiziki tərbiyənin formalarından biri olub, idmançı hazırlamaga yönəldilmiş pedaqoji prosesdir.

Məşq əsas 3 vəzifəni həll edir (şəkil 10.):

1. İdmançının – ideoloji, əxlaqi, estetik, iradi və mənəvi keyfiyyətlərinin tərbiyəsi. Burada idmançının vətənpərvərliyi, intizami, duşuncəsi, ətrafa münasibəti və s. qeyd olunur;

2. İdmançının – fiziki hazırlığının inkişafı. Bura idmançının seçilmiş idman növündə fiziki qabiliyyətlərinin (qüvvə, sürət, dözümlük, cədlilik, elastiliklik) tərbiyə olunması, hərtərəfli hormonik inkişafı və orqanizminin möhkəmləndirilməsi aid edilir;

3. İdmançının - texniki və taktiki hazırlığı. Bura nailiyyətlər əldə etmək üçün idman növünün texnika və taktikasının təlimi, bilik, bacarıq və vərdişlərə yiyyələnmə nəzərdə tutulur.



Şəkil 10

Fiziki hazırlıq - insanların *əməyə, idmana, orduya* istiqamətləndirilmiş fiziki tərbiyəsidir. Fiziki hazırlıq – insanların hər hansı bir fəaliyyət növünə yiyələnmək məqsədilə fiziki hərəkətlərdən bir vasitə kimi istifadə edib fiziki qabiliyyətlərin inkişafına istiqamətləndirilmiş fiziki tərbiyə prosesidir.

Fiziki hazırlıq 2 yerə bölünür: ümumi və xüsusi fiziki hazırlıq.

İdmançının fiziki hazırlığı onun fiziki qabiliyyətləri ilə müəyyən olunur (şəkil 11).

Fiziki qabiliyyət - bu insanın morfoloji və psixofizioloji potensial imkanlarından kompleks istifadə edərək, əzələ fəaliyyətinin hər hansı tələblərinə cavab verib, fiziki hərəkətin effektli icrasını təmin edir.

İdmançının fiziki qabiliyyətlərindən əsas bunları qeyd etmək olar: qüvvə, sürət, cəldlik, elastiliklik, dözümlük. Qeyd olunanlardan əlavə bir sıra sinonim və ya fərqli qabiliyyətlər də var: güc, çeviklik, qırıqlıq, koordinasiya, tezlik, sürət-qüvvə, qüvvə dözümlüyü, davamlıq, əyilgənlilik, bədənin əyilmə qabiliyyəti, yaylı hərəkətlər, mütəhərriklik və s.



Şəkil 11

1.1.5. Bədən tərbiyəsinin cəmiyyətdə təşəkkülü, inkişaf mərhələləri və mənbələri

Fiziki hərəkətlərin meydana gəlməsi bir çox alımları maraqlandırıb. Fiziki tərbiyənin yaranması insan cəmiyyətinin ilk yaranmış dövrünə təsadüf edir. Fiziki tərbiyənin elementləri ictimai icma quruluşunda yaranıb (Ponamaryov N.İ. 1970).


Buna müxtəlif münasibətlər var. Bir sıra alımlar belə hesab edirlər ki, insanlar heyvanların hərəkətlərini (ov etmək, müdafiyyə olunmaq, hücumu keçmək və s.) müşahidə edib onları təqliq etməklə fiziki hazırlıqlarını inkişaf etdirib təkmilləşdirmişlər və nəticədə fiziki tərbiyə yaranmışdlar.

Digər alımlar belə fikir irəli yürüdürlər ki, fiziki inkişaf təbii prosesdir, ırsən nəsildən-nəslə keçir, ictimai proses inkişaf etdikcə, fiziki tərbiyədə yaranır.

Bir qrup alım isə fiziki təbiyənin yaranmasında əsas səbəb kimi əmək fəaliyyətinin olduğunu bildirmişlər. Onlar belə izah edirlər ki, qədim insanların əsas işi qida əldə etmək idi. Burada fiziki tərbiyədən söz ola bilməzdi. İnsanlara lazıim olan fiziki keyfiyyətləri əmək fəaliyyəti zamanı inkişaf edirdi.

İnsanlar özlərinə qida əldə edir, heyvan ovlayır, yaşayış məskəni salır və təbii olaraq bu fəaliyyət zamanı onların fiziki qabiliyyətləri qüvvə, dözümlülük, cəldlik və s. təkmilləşirdi. Fiziki proses zamanı insanlar diqqət yetirdilər ki, tayfanın üzvlərindən fəal hərəkət göstərenlər bu və ya digər hərəkətləri dəfələrlə təkrar edən, fiziki müqavimət göstərenlər daha güclü, dözümlü və cəddirlər. Qida əldə etmək üçün insanlar əvvəlcədən hazırlanmaqla bilik, bacarıq, düşüncə, diqqət əldə etmək lazıim gəlirdi. Bu insanlarda şüurlu olaraq məşq etməyə və onu dərk etməyə gətirib çıxardı. Məşqətmənin effektliyini anlayandan sonra, insan əmək fəaliyyətində bir iş görməzdən əvvəl həmin hərəkətləri təqliq edirdilər. Misal üçün, qaya üzərində çəkilmiş heyvan rəsmində zərbələr edir və ya nə ilə isə (daş, mizraq, çomaq və s.) atırdılar. Rəsimləri nişangah kimi istifadə edirdilər. Bu zaman onlarda fiziki və iradi keyfiyyətlər, dəqiqlik və sərrastlıq təkmilləşirdi. Əmək fəaliyyətində istifadə olunan hərəkətlər əmək fəaliyyəti prosesindən kənar icra edilirdi, bu fiziki hərəkətlərə çevrilməsi insanın fiziki təkmilləşməsinə səbəb olurdu. Təkamülün gedisi

inkışafında müəyyən olundu ki, insanların fiziki hazırlığının daha effktli olması üçün onları uşaq yaşlarından həyata və əməyə hazırlamaq lazımdır (şəkil 12).



Şəkil 12

İnsanların yaşadığı məkandan asılı olaraq onların fiziki hərəkətlərində, bacarıq və vərdişlərində müxtəliflik var idi. Misal üçün, şimalda yaşayan insanlar öz əmək fəaliyyətində xizəklərdən istifadə edirdilər. Su hövzələrinə yaxın yerlərdə yaşayan insanlar üzgüçülük və qayıqdan istifadə etmək bacarığına yiylənirdilər.

Təsərrüfat işləri təkmilləşdikcə, əmək alətləri və silahlar da təkmilləşirdi və bunlarla əlaqəli yeni fiziki hərəkətlər meydana gəldi (ox atmaq, at çapmaq, qılinc oynatmaq və s.).

Əldə olunan bilik, bacarıq nəsildən nəslə keçdikcə, daha da inkişaf edib təkmilləşirdi. Bilik və bacarıqların ötürülməsində oyunların olduqca böyük əhəmiyyəti olmuşdur. Bu oyunlar 3 istiqamətə bölündürdü:

- əkinçi hazırlığına aid olan oyunlar;
- ovçu hazırlığına aid olan oyunlar;

- döyüşçü hazırlığına aid olan oyunlar;

Getdikcə oyunlar yarış xarakterli oyumlara çevrilməyə başlayır. Beləliklə, qaçış, güləş, döyüş, üzgüçülük, tullanmalar, atmalar və s. növlər üzrə yarışlar keçirilirdi.

Hər oyunun özünəməxsus qaydaları olurdu, bu oyumlara hazırlıq prosesi keçirilirdi, müəllimlər rəhbərlik edirdi və s.


Beləliklə, insan tərəfindən həyatda və əmək fəaliyyətində şüurlu olaraq hərəkətlərin məşq edilməsi ilə nəticələndi və buda fiziki tərbiyənin meydana gəlməsinə səbəb oldu. Qədim Yunanistanda, Misirdə, Çində və s. ölkələrdə gənclərin hərbi təlimi və idman hərəkətlərinin təşkili və idarə olunması formaları yarandı. “Bədən tərbiyəsi və idmanın” yaranması, inkişafı və mahiyyəti mərhələlərlə davam etmişdi və indi də davam edir.

1.2. AZƏRBAYCAN FİZİKİ TƏRBİYƏ SİSTEMİ, ONUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ

1.2.1. Fiziki tərbiyə sistemi və onun əsasları

“Sistem” yunan sözü olub, hissələrdən ibarət olan “bütöv” mənasını verir. Sistem termininə o zaman təlabat yaranır ki, böyük, mürəkkəb, hissələrdən ibarət olan bütöv, vahid, əlaqəli bir prosesi xüsusi olaraq nəzərə çatdırmağa ehtiyac var.

Əhalinin müxtəlif təlabatlarını ödəmək üçün dövlət müvafiq sistemlər yaradır. Təlim və tərbiyə üçün ölkədə təhsil sistemi, insanları müalicə etmək üçün səhiyyə sistemi və s. İnsanların sistematik fiziki hərəkət məşğələlərinə qoşulması, fiziki hazırlığının təkmilləşdirilməsi, fəal hərəkət fəaliyyətinin olması üçün fiziki tərbiyəsi sistemi mövcuddur. Fiziki tərbiyə sistemini onun əsasları səciyyələndirir. Bunlar: ideoloji, nəzəri-metodik, proqram-normativ, təşkilati əsaslardır (şəkil 1).



Şəkil 1

Ideoloji əsaslar. Şəxsiyyətin hərtərəfli və hormonik inkişafi, sağlamlığın möhkəmləndirilməsi, uzun ömürlük və bunların əsasında insanları cəmiyyətdə peşəkar fəaliyyətə istiqamətləndirilməsidir.

Nəzəri-metodik əsaslar. Bədən təbiyəsi sistemi bir çox elmlərə istinad edir. Onun nəzəri-metodik əsaslarına təbiət (anatomiya, fiziologiya, biokimya, və s.), ictimai (fəlsəfə, sosiologiya, tarix və s.), pedaqoji (psixologiya, pedaqogika və s.) elmlər xidmət edir, hansı ki, bunların əsasında “Bədən təbiyəsi nəzəriyyəsi və metodkası” fənni fiziki təbiyənin qanuna uyğunluqlarını hazırlayır və əsaslandırır.

Proqram-normativ əsaslar. Fiziki təbiyə proqramı məcburi dövlət proqramları (bədən təbiyəsi və idman, “Vətənin Müdafiəsinə Hazırram” və “Vahid İdman Təsnifati”) əsasında yerinə yetirilir (məktəbə qədər müəssisə, orta ümümtəhsil, peşə və ali məktəb, UGİM və s. üçün proqramlar). Bu proqramların məzmunu özündə fiziki təbiyənin elmi cəhətcə əsaslandırılmış vəzifə və vasitələrini, hərəki bacarıq və vərdişləri, normativ və tələbləri əks etdirir. Proqram-normativ əsaslar fiziki təbiyə sistemində insanların yaşına, cinsinə, hazırlıq səviyyəsinə, sağlamlığına və əsas peşə fəaliyyət imkanlarına (tədris, istehsalatda fəaliyyət, əsgərlik və s.) uyğunlaşdırılır.

Təşkilatı əsasları. Fiziki təbiyə sisteminin təşkilatı əsasını

dövlət və ictimai-özfəaliyyət forması təşkil və idarə edir. Dövlət tərəfindən fiziki tərbiyə məşğələləri məktəbəqədər müəssisələrdə, ümumtəhsil, orta ixtisas məktəblərində, orduda, müalicə profilaktik təşkilatlarda məcburi təşkil olunub idarə edilir.

İctimai-özfəaliyyət istiqaməti üzrə fiziki tərbiyə məşğələləri insanların fiziki tərbiyəyə meylindən, bacarığından, vaxtından, imkan və şəraitlərindən könüllü olaraq təşkil olunub idarə edilir.

1.2.2. Fiziki tərbiyə sisteminin məqsəd və vəzifələri

Fiziki tərbiyə sisteminin məqsədi – fiziki cəhətdən hərəkəflı və hormonik inkişaf etmiş, mənəvi və iradi keyfiyyətləri tərbiyə olunmuş, sağlam, yüksək əmək məhsuldarlığına və vətəni qorumağa hazır olan cəmiyyətin fəal qurucularını yetişdirməkdən ibarətdir.

Fiziki tərbiyə sisteminin məqsədine nail olmaq üçün əsas 3 vəzifəni yerini yetirmək lazımdır. Bunlar: təhsil, sağlamlıq və tərbiyə.

Təhsil vəzifəsinə aşağıdakılardaxildir:

- Hərəki bacarıq və vərdişləri mənimsemək, fiziki qabiliyyətləri təkmilləşdirmək, sağlamlığı möhkəmləndirmək və qorumaq, fərdi fiziki hərəkətlər sistemi məşğələləri təşkil etmək üçün biliyi nail olmaq;

- Müxtəlif hərəki bacarıq və vərdişləri formalasdırıb optimal təkmilləşdirmə səviyyəsinə çatdırmaq;

İnsanın nə qədər çox hərəki bacarıq və vərdişləri icra etmək qabiliyyəti varsa, onun digər fiziki hərəkətləri mənimsemək imkanları bir o qədər çox olacaq. İnsanlarda hərəki bacarıq və vərdişlərin formalasması onların əmək, idman, müdafiə və digər peşəkar qabiliyyətlərinin təkmilləşməsinə imkan yaradır. Bədən tərbiyəsi və idman sahəsində bilik əldə etmək insanın savadını, təhsilini, intellektini artırır, ondan istifadə edir və ömür boyu fiziki özünütəkmilləşdirmə ilə məşğul olur.

Sağlamlıq vəzifəsinə aşağıdakılardaxildir:

- Fiziki keyfiyyətlərin (qabiliyyətlərin) optimal inkişafı (güc, sürət, elastiklik, cəldlik, dözümlük);
- Bədən quruluşunun hormonik inkişafı və təkmilləşdirilməsi;
- Sağlamlığın saxlanması, qorunması, möhkəmləndirilməsi, zədə və xəstəliklərdən sonra bərpası;
- Yüksək işgörmə qabiliyyətinin uzun müddət saxlanması.

Fiziki keyfiyyətlərin optimal inkişafı insan üçün çox böyük əhəmiyyət kəsb edir. Onlar insanın hərəkət fəaliyyətinin əsas kompleks faktoru hesab edilirlər. Ümumi fiziki hazırlığın səviyyəsi fiziki kefiyyətlərin inkişafı ilə müəyyən olunur.

Fiziki keyfiyyətlərin istiqamətləndirilmiş inkişafı əsasında bir sıra fərdi vəzifələr həll edilir. Bədən quruluşunun təkmilləşdirilməsi yəni, - əzələ kütləsinin, çəkinin, qamətin nizamlanması, yastıpəncəliyin və digər insan bədəninin məhdudiyyətlərinin düzəlməsi. Bədənin formasının təkmilləşməsi eyni zamanda orqanizmin funksional göstəricilərinə təsir edir. İnsanın düzgün və hormonik inkişafı ancaq hərtərəfli fiziki hazırlığın təminatı ilə mümkündür. Fiziki inkişafın hormoniyası insan orqanizminin funksiya və orqanlarına müsbət təsir göstərir. Sağlamlaşdırıcı vəzifənin həlli orqanizmin xarici mühitin mənfi təsirlərinə, müxtəlif tipli xəstəliklərə qarşı davamlı olmağa imkan yaradır.

İnsanın fiziki inkişafının uzun müddət optimal səviyyədə saxlanması müxtəlif fəaliyyət sahələrində işgörmə qabiliyyətini, cəmiyyətdə xoş və sağlam həyat tərzini təmin edir.

Tərbiya vəzifəsinə aşağıdakılardaxildir:

- Dünya görünüşü, yaradıcılığa fəal və şüurlu münasibət, inam, motiv və marağın formalasdırılması;
- Mənəvi, etik, iradi, əxlaqi və digər müsbət keyfiyyətlərin formalasdırılması.

Qeyd etmək lazımdır ki, insanın bir şəxsiyyət kimi formalaşdırılmasında və inkişafında mənəvi və fiziki tərbiyə vəhdət təşkil edir. Bu səbəbdən bədən tərbiyəsinin müxtəlif təşkilatı formalarında tərbiyəvi iş səmərəli həll olunur.

Yuxarıda qeyd olunan vəzifələr ümumi formada fiziki tərbiyə sisteminə daxildir. Bura eyni zamanda məşğul olanların - yaşı, cinsi, fərdiliyi, sağlamlığı; məşğələlərin - vaxtı, müddəti; planlaşdırmanın - operativliyi, cariliyi, perespektivliyi; fəaliyyət növünün - maarifləndirici, peşə-tədbiqi, idman, bərpa edici, əyləncə kimi vəzifələr daxil edilir (şəkil 2).



1.2.3. Bədən tərbiyə sisteminin sosial-pedaqoji prinsipləri

Bədən tərbiyəsi sisteminin məqsədi onun sosial-pedaqoji prinsipləri ilə sıx əlaqədədir. Sosial pedaqoji prinsiplər 3 yerə bölünür. Bunlar: şəxsiyyətin hərtərəfli və hormonik inkişaf prinsipi, bədən tərbiyəsinin əmək və müdafiyyə ilə əlaqəsi prinsipi, sağlamlıq istiqamətli prinsip (şəkil 3).



Şəkil 3

Şəxsiyyətin hərtərəfli və hormonik inkişaf prinsipi - ümumi tərbiyənin istiqamətini müəyyənləşdirir və fiziki tərbiyəni digər tərbiyə növləri ilə uyğunlaşdırır. İnsanın hərtərəfli hormonik inkişafı olmasa, yeni müasir həyatın quruluşu mümkün deyil. Yüksək səviyyəli mədəniyyət, təhsil, ictimai şürur, daxili mənəviyyat və müvafiq maddi-texniki baza bu prinsipin əsasını təşkil edir. Praktiki olaraq bu prinsip 2 hissədən ibarətdir:

1. Fiziki və mənəvi tərbiyənin vəhdəti;
2. Hərtərəfli fiziki tərbiyəni, ümumi və xüsusi fiziki hazırlığın vahidliyini təmin etmək.

Bədən tərbiyəsinin əmək və müdafiyyə ilə əlaqəsi prinsipi - “Vətənin müdafiyyəsinə hazırlam” normativ kompleksi ilə əlaqəlidir. Burada insanların hərəki bacarıq və vərdişlərinin müxtəlifliyi onların əməkdə və müdafiyyədə daha efektli nəticələr göstərməyə imkanlar yaradır. Əhalinin bütün yaş qrupları üçün “VMH komplexinin normativləri” insanları fiziki inkişaf etdirmək və fiziki hazırlıqlarını lazımi səviyyədə saxlamaq üçün tərtib edilmişdi.

Məktəblilər üçün yaş dərəcələrinə görə VMH normativləri:

- 1-ci pillə 6 - 8 yaş;
- 2-ci pillə 9 -10 yaş;
- 3-cü pillə 11-12 yaş;
- 4-cü pillə 13-15 yaş;

5-ci pillə 16-17 yaş.

Kişilər və qadınlar üçün yaş dərəcələrinə görə VMH normativləri:

6-ci pillə 18-29 yaş;

7-ci pillə 30-39 yaş;

8-ci pillə 40-49 yaş;

9-cu pillə 50-59 yaş;

10-cu pillə 60-69 yaş;

11-ci pillə 70 və yuxarı yaş.

Hər bir yaş pilləsinə və cinslərə görə (oğlan, qız, kişi, qadın) normativ test tələbləri var. VMH kompleks normativlərini yerinə yetirmək istəyən insanlar üçün onların fiziki hazırlıqlarını nəzərə alaraq hərəkətlər asandan çətinə doğru 3 yerə bölünür və bürünc, gümüş, qızıl nişanla, normativ tələbələrini yerinə yetirə bilməsə belə iştrak və cəhd etdiyinə görə təsəlliverici nişanla mükafatlandırılırlar. Hər bir yaş qrupu üçün VMH kompleksi üzrə normativ tələbləri xüsusi kitabda qeyd olunur.

Fiziki tərbiyənin sağlamlıq istiqamətli prinsipi. Bu prinsipin əsas məqsədi orqanizminin möhkəmləndirilməsidir. Yəni, fiziki tərbiyə prosesində hansı xüsusi vəzifələr həll edilirsə edilsin və vəziyyətlər yaranırsa yaransın nəticədə effektli sağlamlaşdırıcı istiqamət olmalıdır. Fiziki tərbiyə orqanizm üçün təkcə təhlükəsiz olmalı deyil, eyni zamanda o orqanizmi möhkəmləndirməli və təkmilləşdirməlidir.

Bu prinsipin sağlamlaşdırıcı mahiyyəti aşağıdakılardır:

1. Fiziki tərbiyənin vasitələri seçiləndə ilk növbədə onun sağlamlaşdırıcı əhəmiyyəti qiymətləndirilməli;
2. Sağlamlığın möhkəmləndirilməsi üçün funksional yüklerin planlaşdırılması və nizamlanması münasib qanuna uyğunluqla aparılmalı;
3. Fiziki tərbiyə prosesində daimi və ardıcıl həkim və pedaqoji nəzarətin vahidliyini təmin etməli.

1.3. BƏDƏN TƏRBİYƏSİNİN FUNKSIYA VƏ FORMALARI

1.3.1. Bədən tərbiyəsinin funksiyaları

“Funksiya” sözü ictimai elmlərdə “işləmək”, “fəaliyyət göstərmək”, “təsir etmək”, “rolunu, əhəmiyyətini göstərmək” mənasını verir. Hər hansı bir hadisəyə baxdıqda onun funksional vəziyyəti müəyyənlenəşdirilir. Yəni hər bir obyektin (cismin, fənnin, mövzunun, əşyanın və s.) məzmunu və forması vardır.

Bədən tərbiyəsinin funksiyaları – cəmiyyət və şəxsiyyətin müəyyən tələblərinin təmin və inkişaf etdirilməsi və insanlar arasındakı münasibətlərə təsir etmək xüsusiyyətinə malikdir. Şəxsiyyətin formalasdırılmasında bədən tərbiyəsinin funksiyalarının əhəmiyyətli rolü var.

Bədən tərbiyəsinin funksiyaları 2 yerə bölünür:

1. Xüsusi funksiyalar;
2. Ümumi mədəni funksiyalar.

Bədən tərbiyəsinin xüsusi funksiyalarına ancaq onun özünə məxsus olanları aiddir. Yəni ümumi mədəniyyətin sərf bədən tərbiyəsi və idman sahəsinə aid olan hissəsi. Bədən tərbiyəsinin xüsusi funksiyası insanların təbii olan hərəkət fəaliyi tələbatından irəli gəlir. Bunun əsasında həyat üçün vacib olan fiziki vəziyyəti və orqanizmin inkişafını, sağlamlığın möhkəmləndirilməsi və optimallaşdırılmasıdır. İnsan orqanizminin inkişafı üçün hərəkət fəallığının vacib və əhəmiyyətli məsələlərdən biridir. Əgər insanın hərəkət fəaliyyətini müəyyən bir müddətə dayandırılsara, bu sağlamlığa çox mənfi bir təsir göstərə bilər. Hələ min illər bundan əvvəl Aristotel demişdi ki, insan orqanizmini üzülməyə aparan və orqanizmi dağıdan uzun müddətli fiziki fəaliyyətsizlikdir.

Xüsusi funksiyalar aşağıdakılardan ibarətdir:

- *Xüsusi təhsil funksiyası* bədən tərbiyəsi ümumi təhsil sist-

mində həyat üçün əhəmiyyətli olan hərəki bacarıq, vərdişlər və onlarla bağlı biliklərdə bir faktor kimi özünü daha aydın ifadə edir.

- *Xüsusi tədbiqi funksiya* bədən təbiyəsini peşə fəaliyyətinə fiziki hazırlıq bir faktor kimi özünü ifadə edir.

- *İdman funksiyasında* bədən təbiyəsi insan imkanlarında yüksək nailiyyətlər əldə edilməsində bir faktor kimi özünü daha çox ifadə edir.

- *Xüsusi rekreativ sağlamlaşdırıcı funksiya* bədən təbiyəsi sahəsində istirahətin təşkilində bərpaedici tədbirlər hansı ki bu, yorğunluğu, müsbət emosional zəruriyyətin təminatını, orqanizmin funksional imkanlarının müvəqqəti itirilməsinin bərpasında tədbirlər təşkil edilməsi ilə özünü daha çox ifadə edir.

Yuxarıda qeyd olunan xüsusi funksiyalar insanların nəyinkı fiziki hazırlığına eyni zamanda onların psixoloji və fərdi keyfiyyətlərinə təsir edir. Bu səbəbdən bədən təbiyəsinin xüsusi funksiyaları onun ümumimədəni funksiyaları ilə sıx əlaqədardır.


Cəmiyyətdə ümumimədəni, ümumtəbiyəvi və digər sosial funksiyalardan bədən təbiyəsi sahəsində geniş istifadə olunur. Bunlara estetik, normativ və informativ funksiyalar aiddir.

Estetik funksiya. Bədən təbiyəsi insanları fiziki təkmilləşmiş, sağlam və ümumi hormonik inkişaf tələblərini təmin edir. Burada gözəl bədən quruluşu, qarnat, yeriş, fiziki hərəkətlərin icrasını aid etmək olar.

Normativ funksiyası. Bədən təbiyəsinin məzmununda və təşrübədə fiziki hərəkətlərdən, oyunlardan istifadə edilməsinin, mənimşənilməsinin, fiziki yüklerin verilməsinin müəyyən normativ əsasları var. Bu normativlər məşğul olanların yaşına, cinsinə, sağlamlığına və fiziki hazırlığına əsaslanaraq hazırlanıb fiziki inkişafa yönəldilmişdir. Bədən təbiyəsi normativlərinə “Vətəni müdafiyyəyə hazırlam”, “Vahid idman təsnifati”, idman növləri

üzrə yarış qaydaları və digər yüzlərlə normativ tələbləri misal götirmək olar.

İnformatsiya funksiyası. Bədən təbiyəsi sahəsində biliklərin toplanması və nəsildən-nəsilə dəyərli məlumatların ötürülməsində informativ funksiyasının əhəmiyyətli rolü var. Fiziki mədəniyyət sahəsində kütləvi informasiyanın köməyi ilə bədən təbiyəsi və idmanın təbliğatı, yarışlar haqqında məlumat, onların nümayışı, elmi nailiyyətlərin ötürülməsi və saxlanması daha çox insanın bu sahəyə cəlb olunmasına səbəb olur (şəkil 1).



Şəkil 1

1.3.2. Bədən təbiyəsinin formaları

(Rzayeva Z.H., Cəfərov Q.M. BTNM, 2004)

Bədən təbiyəsi cəmiyyətdə istifadə olma sahələrinə görə formalara bölünür. Bunlara aiddir: baza, peşə-tədbiqi, sağlamlaşırdıcı-bərpaedici, "fon" və idman.

Baza bədən təbiyəsi ümumi fiziki təhsilin əsasını qoymağa yönəlmüşdür. Məqsədi baza fiziki hazırlığa nail olmaqdan iba-

rətdir. Baza bədən təbiyəsinin əsas forması “Məktəb bədən təbiyəsi” adlanır. Bu ümumtəhsil məktəbləridə və digər təhsil müəssisələrində fiziki təbiyə fənnidir. Bədən təbiyəsi dərsi həyat üçün vacib olan hərtərəfli hərəki bacarıq və vərdiş, onlarla əlaqdar olan bilik sistemi formalasdırılmasının mahiyyəti, fiziki və psixi keyfiyyətlərin hərtərəfli inkişafını təmin etmək, sağlamlıq səviyyəsini yaxşılaşdırmaq və ümumi işgörmə qabiliyyətini təmin etməkdən ibarətdir.

Məktəb bədən təbiyəsinin mühüm elementləri aşağıdakılardır:

a) analitik “hərəkət məktəbi” (gimnastika hərəkətləri) sistemi və onları idarəetmə qaydaları. Bunların köməyi ilə ayri-ayrı hərəkətlərdə differential idarəetmə bacarığı formalaşır və bu hərəkətləri müxtəlif cür birləşdirildikdə koordinasiya bacarığını inkişaf etdirir (fəzada yerleşməni, öz gücünün rasional üsulla bölüşdürülməsinə xidmət edən hərəkətlər sistemi), yerisin, qaçışın, üzməyin, idman vasitələrinin köməyilə hərəkətdə olmağın, tullanmağın, ağırlıq qaldırma və aparmağın əsas üsulları öyrədirilir;

b) mürəkkəb formalı şəraitdə hərəki fəaliyyətin şəxsiyyətlərarası əlaqələri, müqavimətə təsir göstərmək və qarşılıqlı təkmübarizlik “məktəbi” daxildir.

Məktəb bədən təbiyəsi əsas fiziki təbiyə prosesidir. Baza bədən təbiyəsi heç də yalnız məktəb forması ilə bitmir. İnsanın yaxşı inkişafi və onun həyat tərzi və ya şəraiti mərhələlərindən asılı olaraq onun konkret istiqaməti, məzmunu və istifadə üsulları da dəyişir. Buna görə də baza bədən təbiyəsinin “vaxtı uzadılmış” növ müxtəlifiyi ayrd edilir. Əhalinin yaşlı nəslinin baza fiziki təbiyə hazırlığı səviyyəsini yüksəltməkdə əldə olunmuş fiziki keyfiyyətlərin uzun müddət saxlanılmasında, xüsusən orqanizmdə yaşla əlaqədar involyuşiya prosesi yarandıqda

organizmin ümumi halini yaxşılaşdırmaqdə bu öz təsirini göstərir. Baza bədən tərbiyəsinin komponentləri üçün ümumi fiziki hazırlıq və ümumi kondision hazırlıq üzrə bölmələr və sərbəst məşğələlər sistemində həyata keçirilir. Belə bölmə və məşğələlərdə məktəb bədən tərbiyəsinin çətinləşdirilmiş elementləri, habelə fiziki kamilləşmənin kompleks şəkildə tətbiq olunan digər vasitə və metodları (misal üçün organizmin aerob imkanlarını artırmağı yönəldilmiş atletik gimnastika, velosiped sürmək, idman oyunları və i.a.) tətbiq olunur. Baza bədən tərbiyəsinin tərkibinə müəyyən dərəcədə idman da daxildir. Belə ki, idman məşğələləri baza fiziki hazırlığına nail olmağa və ümumi fiziki işgörmə qabiliyyətini yaxşılaşdırmağa yönəldilmişdir. Baza idmanın kütłəvi təcrübəsi üçün bu xarakterik cəhətdir.

İdman. Müasir idman növlərinin böyük əksəriyyəti bədən tərbiyəsinin spesifik elementləri kimi formalaşmış və bütövlükdə bədən tərbiyəsinin bir hissəsini təşkil edirlər. Digər komponentlərdən fərqli olaraq fiziki keyfiyyətlərin inkişafını və bununla əlaqədar seçilmiş idman növlərində bacarıqlarını artırmaq üçün idmanın daha çox imkanları vardır.

İdman spesifik xüsusiyyətlərinə görə idmançının müəyyən bacarıq və imkanlarını mümkün qədər təkmiləşdirmək yolu ilə nəticələr əldə etməyə yönəldilir. Bununla əlaqədar olaraq bədən tərbiyəsinin bir sıra ümumi funksiyaları idmanda özünün spesifik ifadəsini tapmış olur. İdmanda təsdiq olunmuş rekordlar və digər nailiyyətlər insanın müəyyən bacarıqlarının maksimal inkişaf etalonu və meyari hesab olunur. Bu idmanın *spesifik etalon funksiyası* adlanır.

İdman hərəkatının müxtəlif bölmələrində idmanın spesifik funksiyaları özünü biruza verir. Misal üçün – idmanda nailiyyətlər (bunu çox vaxt „böyük idman“ da adlandırırlar) və baza idmanı (kütłəvi idman). Kütłəvi idmandan böyük idmana adətən

nisbi olaraq müəyyən miqdarda idmançı keçir və ona görə də “Böyük idman” anlayışı məcazi mənada işlənir. İnsanların heç də hamısı idman istedadına malik deyildir. Lakin hər bir kəs müvafiq şəraitdə kütləvi idman hərəkatında iştirak etməklə faydalana bilər. Idman təcrübəsinin digər sahələrlə müqayisədə idmanda yüksək nailiyyətlərə çatmaq qabaqcıl hərəkat olub mühüm əhəmiyyət kəsb edir. Bu növbəti nəticələr əldə etmək üçün yollar axtarmağı, kütləvi qabaqcıl təcrübə qazanma “Böyük idman” tələb edir. Bununla əlaqədar bu əhəmiyyətli dərəcədə kütləvi idman təcrübəsindən asılıdır. Çünkü kütləvi idmanın əsasında inkişaf edir, ondan yüksəlib artır.

Peşə-tətbiqi bədən tərbiyəsi iki hissəyə bölünür: İstehsalat-tətbiqi və hərbi tətbiqi. Bədən tərbiyəsinin bu komponentlərinin xüsusiyyətləri onunla müəyyən olunur ki, hər ikisi insanın konkret fəaliyyətinə (təcili hərbi xidmətdən ötrü) xüsusi hazırlıq sistemini və elə fəaliyyət sahəsinə daxildir ki, bu spesifik şərtlərdən və tələblərdən birbaşa asılıdır.

Beləliklə, peşə-tətbiqi bədən tərbiyəsi hər hansı peşəni müvəffəqiyyətlə mənimseməkdən ötrü zəmin yaratmağa peşə fəaliyyətini optimallaşdırmağa və bu fəaliyyətin insana təsirinə yönəldilir.

Peşə-tətbiqi fiziki hazırlığının (o cümlədən istehsalat-tətbiqi və hərbi tətbiqi) məqsədi-peşəni mənimseməyə və vacib peşə bacarığının inkişafına yönəldilmiş xüsusi istiqamətləndirilmiş bədən tərbiyəsi məşğələləri prosesinin plana uyğun təşkilindən ibarətdir. Belə proses xüsusi tədris müəssisələrində (texniki-peşə məktəblərində, texnikumlarda, ali məktəblərda) təşkil olunur və fiziki tərbiyədə əsas sayılır. Bir çox peşələr var ki, tətbiqi hazırlığın peşə fəaliyyətini nəinki qabaqlamağı, həm də sonralar da bu fiziki hazırlığın təkmilləşdirilməsini (xüsusən hərbi və fiziki keyfiyyətlər tələb edən digər peşələr) tələb edir.

Bunaunla bərabər istehsalatda əməyin elmi təşkili sistemi nəinki əmək məhsuldarlığını artırmağa, həm də onun insana müsbət təsir göstərməsini nəzərdə tutur və elmi əsaslarla təcrübədə tətbiq edilməsini həyata keçirir.

Sağlamlılaşdırıcı-bərpaedici bədən tərbiyəsi. Bir sıra xəstəlikləri müalicə etmək və eləcədə xəstəlikdən, zədələnmədən, həddindən artıq yorğunluqdan və digər səbəblər üzündən orqanizmin itirdiyi və ya pozulduğu funksiyaları bərpa etmək üçün fiziki hərəkətlərdən həmin istiqamətdə istifadə olunur. Tarixi məlumatlara görə bu məqsəd üçün ayrı-ayrı hərəki forma və hərəki rejimlərdən istifadə olunması hələ qədim təbabətdə məlum imiş və indi bu metod səhiyyə sistemini müalicə bədən tərbiyəsi şəklində möhkəm daxil olmuşdur. Müasir müalicə bədən tərbiyəsinə çox geniş vasitə və metodlar kompleksi (müalicə gimnastikası dozalaşdırılmış yeris, qaçış və digər hərəkətlər) daxildir və bu komplekslər xəstəliklərin, zədələnmələrin və orqanizmin digər funksiyalarının, formalarının pozulması xarakterindən asılı olaraq ixtisaslaşdırılmışdır. (Həddən artıq gərginlik, xroniki yorğunluq, yaşla əlaqədar dəyişkənliliklər və s). Fiziki yüksək rejimi də müəyyən olunmuşdur. Bu, “hərəki rejim” adlanır. Bunlar da bədən tərbiyəsi üçün xarakterikdir (xüsusən, qoruyucu, tonuslaşdırıcı”, “məşqetdirici”) və onların tətbiqinə görə tipik təşkilati-metodiki formalara malikdir (fərdi prosedur, seanslar, dərs tipli məşğələlər).

Son on ildə idman bərpaedici xarakterli tədbirlər sistemi və sağlamlıq bərpaedici bədən tərbiyəsinin digər elementləri sürətlə işlənib hazırlanır. İdman bərpaedici tədbirləri idmançıının hazırlığı sistemini üzvi surətdə daxildir və uzun müddətli gərgin məşqlərdən yarışda qəbul olunan fiziki yüksək yaranan gərginliklərdən xüsusən həddindən artıq yorğunluqdan idman zədələnmələri ləğv ediləndən sonra orqanizmin funksional və uyğun-

laşdırıcı imkanlarını bərpa etməkdə çox mühüm əhəmiyyətə malikdir. Sağlamlıq bərpaedici bədən tərbiyəsi tədbirləri əməyin elmi təşkili sisteminə də daxildir və istehsalat bədən tərbiyəsində onunla əlaqəli olan profilaktik tədbirlər kompleksində (iş günü qurtaranda istehsalat yükünün xoşa gəlməz təsirlərini aradan qaldırmağa yönəldilmiş bərpaedici hərəkətlər, istehsalatda profilaktik bərpaedici bədən tərbiyəsi məşğələləri və i.a.) özünə məxsus yer tututur. Müasir həyat şəraitində hipodinamiya və stress amilləri təsirlərini aradan qaldırmaqdə da sağlamlıq-bərpaedici bədən tərbiyəsinin əhəmiyyəti getdikcə artmaqdadır.

Fon bədən tərbiyəsi. Bu şərti ad altında gündəlik məişətimizə daxil olan gigiyeniki bədən tərbiyəsini əhatə edir. Misal üçün səhər gigiyeniki gimnastikası, gəzintilər, gün rejimi ərzində az fiziki yüklü digər fiziki hərəkətlər və fəal istirahət rejimi günündə əyləncəli bədən tərbiyəsi (fəal turizm, ciddi reqlamentləşdirilmiş və bir fiziki yükü çox olmayan ov fəal istirahətin üsullarından biri olan bədən tərbiyəsi-idman əyləncələri və i.a.) “Fon bədən tərbiyəsi” orqanizmin funksional vəziyyətini yaxşılaşdırır və nisbətən normal hala salır, bununla da əsas həyat fəaliyyəti üçün əlverişli funksional fon yaradır. Bədən tərbiyəsinin digər amillərindən fərqli olaraq bu növlər fiziki statusa və orqanizmin inkişafına o qədər də dərin təsir göstərmir. Lakin bu o demək deyildir ki, həmin növlərin əhəmiyyətli rolü yoxdur. Bu növlər orqanizmin cari funksional vəziyyətini operativ nizama salmaqdə mühüm əhəmiyyətə malikdir. Eyni zamanda həyat fəallığı üçün müəyyən zəmin yaradır, gündəlik əhval-ruhiyyədə emosional təsir göstərir, bədən tərbiyəsinin digər növləri ilə birlikdə sağlamlığı və ümumi işgörmə qabiliyyətini qoruyub saxlayır (şəkil 2).

Ümumiyyətlə bu mövzunu “Bədən tərbiyəsi və mədəniyyətin digər sahələrinin birləşmiş komponentləri” də adlandırmaq olar.

Cəmiyyətin ümumi mədəniyyətinin tərkib hissələrindən biri olan bədən təbiyəsi digər sahələrlə saysız-hesabsız əlaqələr və digər vasitələrlə birləşmişdir. Mədəniyyətin komponentləri əgər bir tərəfdən bədən təbiyəsi ilə bağlırsa, o biri tərəfdən isə mədəniyyətin başqa müxtəlif sahələri ilə bağlıdır. Belə ki, bədən təbiyəsilə kütləvi teatrlaşdırılmış tamaşaların qovuşduğu hüdudda bədən təbiyəsinin teatrlaşdırılmış forması (bədən təbiyəsi paradları, idman-nümunəvi çıxışları və s.) yaranmışdır.



Şəkil 2

Bədən təbiyəsi ilə təsviri incəsənət arasındaki əlaqələr əsasında bədən təbiyəsini əks etdirən rəngarənglik, qrafika, heykəltəraşlıq əsərləri yaranmışdır.

Bədən təbiyəsi təcrübəsindəki xüsusi qurğulara olan təlabati “bədən təbiyəsi memarlığının” yaranmasına gətirib çıxarmışdır və i.a. Bununla bərabər bədən təbiyəsi elmin ixtisaslaşdırılmış sahələrində getdikcə daha geniş öz əksini tapır. Öz növbəsində elmdə getdikcə bədən təbiyəsi təcrübəsinə daha dərindən nüfuz edir. Bütün bunlar bədən təbiyəsini cəmiyyətdəki mədəniyyətdən ümumi halda heç də ayrılmayan çox sahəli hadisə kimi xarakterizə edir.

1.4. ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA FİZİKİ TƏRBİYƏNİN ROLU

1.4.1. Fiziki təbiyənin müxtəlif təbiyə növləri ilə əlaqəsi

“Təbiyə” ərbəcə “Əl-təbiyə” sözünün “rəbb” kəlməsindən əmələ gəlmiş və üç məna ifadə edir: “rəba” - doğru yol göstərmək, “rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, “riba” – çoxalmaq. Quranda Allah sözündən sonra on çox (935 dəfə) işlənən söz “rəbb” kəlməsi olub “Təbiyə edən”, “Nemət verən”, “Maddi və mənəvi kamilliyyətə doğru yönəldən” mənalarını verir.

Təbiyə - insan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formallaşmasına, müəyyən baxışların yaranmasına yönəlmış məqsədyönlü professional fəaliyyətdir. Təbiyə şəxsiyyətin formallaşması və yaranması məqsədilə şüurlu təşkil edilmiş prosesdir. Təbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi, estetik, əxlaq, əmək və s.

Fiziki təbiyənin əqli təbiyə ilə əlaqəsi. Əqli təbiyə intellektual mədəniyyətin, idrakı səbəblərin, əql gücünün, düşünçəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formallaşdırılmasıdır.

Fiziki təbiyə prosesi məşğul olanların əqli inkişafına bila-vasitə təsir edir. Məşğələlərdə yeni hərəkətlərin texnikasının mənimşənilməsini, onların təkmilləşməsi, hərəkətlərin dəqiq effektli icrası biliyin artmasına səbəb olur. Fiziki təbiyə müəllimi və ya məşqçi məşğələlərdə idrak xarakterli müxtəlif mürəkkəblikdə vəziyyətlər yaradır. Məşğul olanlar isə qarşıya qoyulan vəziyyətləri özləri fəal və yaradıcı yanaşmaqla həll etməlidirlər. Bədən təbiyəsi sahəsinin yeni müxtəlif biliklərin məşğul olanlar tərəfindən mənimşənilməsi onların əqli və mənəvi qabiliyyətlərini inkişaf etdirir. Bu isə öz növbəsində fiziki təbiyənin vasitələrinin yanış fəaliyyətində və həyatda effektli istifadəsinə şərait yaradır.

Sağlamlığın möhkəmlənməsi, fiziki inkişaf normal əqli inkişaf üçün vacib şərtlərdən biridir. Bunu hələ görkəmli alim P.F.Lesqaft öz “Məktəbyaşlı uşaqların fiziki təhsili” dərsliyində yazırıdı: “Əqli və fiziki inkişaf arasında sıx əlaqə var. Əqli inkişaf müvafik fiziki inkişaf tələb edir”.

Fiziki təbiyənin sağlamlaşdırıcı tədbirləri görüləndə, orqanizmin ümumi həyat fəaliyyəti yüksəlir, bu isə öz növbəsində əhəmiyyətli əqli yaradıcılığın artmasına səbəb olur.

Fiziki təbiyənin mənəvi təbiyə ilə əlaqəsi. Mənəvi təbiyə - insanın harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalasdırır, insanların işlərinə və fikirlərinə ali məqsəd verən əxlaq, qürur, səmimiyyət, məsuliyyət və s. hissleri təbiyələndirir.

Düzgün təşkil olunmuş fiziki təbiyə insanların mənəvi simasına müsbət təsir edir. Ağır məşq yükleri, yarışların gərginliyi gənclərdə mənəvi keyfiyyətləri formalasdırır, iradə möhkəmlənir, mənəvi təbiyə təcrübəsi artır. Digər tərəfdən məşğul olanın nizam-intizamı, təbiyəsi, iradəsi və digər mənəvi keyfiyyətlərdən məşğələnin effektliyi aslı olur. Mənəvi təbiyə idman əməksevərliyi, çətinlikləri dəfətmə qabiliyyəti, iradəli olmaq və digər şəxsi keyfiyyətlərə əsaslanır.

Fiziki təbiyənin estetik təbiyə ilə əlaqəsi. Estetik təbiyə - insanda duyma, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda fəal iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir. Etik təbiyə - şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalasmasına istiqamətlənmiş müəllim və şagirdlər arasında məqsədyönlü qarşılıqlı münasibətdir.

Fiziki təbiyə ilə məşğul olmaq estetik təbiyə üçün əlverişli şərait yaradır. Məşğələ zamanı qəmət formalasır, əzələlər harmo-

nik inkişaf edir, hərəkətlərin gözəlliyi və incəliyinin dərk edilməsi tərbiyə olunur. Bunlar estetik duyma qabiliyyətinin, müsbət emosiyaların, həyat sevinci yaranmasına səbəb olur.

Fiziki tərbiyənin əmək tərbiyəsi ilə əlaqəsi. Əmək tərbiyəsi - insanlarda əmək, bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminiə yönəlmış tərbiyəsi və tərbiyə alanların birləşmə fəaliyyəti prosesidir. Fiziki tərbiyə ilə sistematiq məşğul olma məşğul olanlarda inadkarlıq, çətinlikləri dəfetmə, fiziki yüklərə tab gətirmək qabiliyyəti tələb edir. Bu isə nəticədə məşğul olanları əməksevərliyə gətirib çıxarır. Məşqçi və müəllimin tapşırığı ilə idman avadanlıqlarının sadə təmiri, məşq yerinin hazırlanması, idman alətlərinə qulluq etmək, bacarıq və qabiliyyətlərinin formalaşmasına səbəb olur.

Əmək tərbiyəsi zamanı fərdi keyfiyyətlərin formalaşması fiziki tərbiyə prosesinin effektivliyinə müsbət təsir göstərir (Şəkil 1).



1.4.2. Şəxsiyyətin formalaşmasında istiqamətləndirici faktorlar: müəllimin aparıcı rolü və məşğul olanın fəallığı

Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımırıam. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz, müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namına

vicdanla işlemeyi müdrikliklə və səbirlə bizi öyrətmış və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatırəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşıdırıq"


Müəllim dedikdə (معلم — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs və ya təhsil müəssisəsində hər hansı bir fəndən dərs deyən adam nəzərdə tutulur).

Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin **peşə qabiliyyətləri** sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.

Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqdə, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqdə ifadə olunur.

Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiylənməkdə özünü göstərir.

Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqdə, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.



Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqdə, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqdə ifadə olunur.

Iradi-emosional qabiliyyət — müəllimin özünü, hissələrini

düzungün idarə etməkdə, müləyimlik və ciddiliyi uzlaşdırmaqdə, səbirli olmaqdə ifadə olunur (şəkil 2).

Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.

Müəllimlik işinin **xüsusiyyətlərinə** aşağıdakılardaxildir:

- müəllimlik şərəfli işdir; çünkü o, öz həyatını xalqın gələcəyinə həsr edir;
- müəllimlik məsuliyyətli işdir; çünkü o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz;
- müəllimlik çətin və mürəkkəb işdir; çünkü müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir;
- müəllimlik yaradıcı işdir; çünkü o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə iyülənmək vacibdir.

Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanuna uyğunluqlarını nəzərə almayı, pedaqoji problemlərin optimallı həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir (şəkil 3).



Şəkil 3

Müəllimin başlıca şəxsi keyfiyyətləri sırasında aşağıdakılardı qeyd etmək olar:

- 1) Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.
- 2) Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək olmaz.
- 3) Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə "müəllim" uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələba yetişdirər.
- 4) Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir. Pedaqogika tarixində uşaqları öz övladı kimi sevən, onlara ürəyini verən müəllimlər az olmamışdır.
- 5) Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.

Müəllim sözü müqəddəs deyil müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizi qələm tutub yazmağı öyrədən, hər il

keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər.

İnsanın şəxsiyyət kimi formallaşmasında, onun təhsil və inkişafında müəllimin rolü danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müqəddəs "Qurani-Kərim" biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çölə dostumuz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərəniz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alımları yer üzünün çırığı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymayı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmayı, onunla oturub - durmayı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: "Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun".

Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "**Valideynlərim məni göydən yərə endirdi, müəllimim isə yerdən goyə qaldırdı**".

Dahi Nizamiyə görə təhsilin köməyilə insanlar təbiətin və insan mənəviyyatının sırlarını öyrənə bilər. Elmin qüdrəti, insanın elmlə üstünlük qazanması, qələbə çalması Nizami dünyagörüşünün əsas məğzini təşkil edir.

Görkəmli alım Nəsrəddin Tusi "Əxlaqi - Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: "**Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli nə ola bilər?**"

Xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim

dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncəlerinin, həyata baxışlarının formallaşmasında, dəyişməsində müəllim mifstəsnə rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilmişdir. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını əvvəlcədən demək çətindir. Lakin bir şey aydındır ki, müəllim və şagirdlər həmişə olub və qətiyyətlə demək olar ki, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim olacaqdır. Çünkü insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Müəllim peşəsinə digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib.

Məktəbdə müəyyən müddət işləmiş və təcrübə əldə etmiş müəllimlər qeyd edirlər ki, pedagoji fəaliyyətin əsasını təşkil edən həlliədici amil şagirdləri və öz işini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur, o, müəllim işləmə-məlidir. Uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bu baxımdan rus pedagoqu Anton Rubinsteynin fikirləri çox maraqlıdır: "Əgər birçə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir". Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan

vardır, hayatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilleşmək.

Müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışib-yanan gözlərini müəllimə dikən balaca bir varlıq dayanmışdır. Onun gelecek hayatı, fəaliyyəti, uğurları, hətta taleyi də birbaşa müəllimdən asılıdır: Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə “kimi öyrətmək?”, “nəyi öyrətmək?” və “necə öyrətmək?” suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Hər şeydən əvvəl “kim öyrədir?” sualına cavab tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişsinlər. Zənnimcə, müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Bu cəhətdən obrazlı şəkildə desək, müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazılıının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də ondan daha ağır və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsilə deyil, birbaşa müraciət edir. Müəllimin sənət əsəri onun yetişdirdiyi şagirdlər-tələbələdir. Öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, biliklər verməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yaradıb, müəllim iftixar hissi keçirir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, **MÜƏLLİM** olubdur. Tarixə nəzər yetirdikdə, öz hayatı, fəaliyyəti və nümunəsi ilə insanların qəlbində iz qoymuş müəllimləri yad etdikcə bir daha bu peşə sahiblərinə qıtbə edirsən, insanların formallaşmasında, ümumilikdə cəmiyyətin inkişafında müəllimin necə böyük rol oynadığını duyaraq heyrət edirsən.

Şəxsiyyətyönümlü təlim müəllim və şagirdin şəxsi keyfiyyətlərinin maksimum üzə çıxarılması və inkişaf etdirilməsi, bilik və bacarıqlarının möhkəmləndirilməsinə yönəlmış iş sistemidir. Şəxsiyyətyönümlü təlimdə şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafı əsas məqsəd kimi qarşıya qoyulur. Müəllim şagidlərə müəyyən biliklər verməsi ilə bərabər həm də onlara öyrənməyi öyrətmək, əldə etdiyi informasiyalardan istifadə etmək bacarığını aşılmalıdır. Müəllim və şagird bu təlim prosesində bərabərhüquqlu üzvlərdir və müəllim bələdçi rolu ilə şagirdlərdən fərqlənir. Sınıfdə hər bir şagird özünü bərabərhüquqlu şəxsiyyət kimi dərk edir, yoldaşlarını şəxsiyyət kimi görür, özünə və onlara hörmət etməyə başlayır. Bu təlimdə şagirdlər hörmət, qarşılıqlı əməkdaşlıq prinsiplerini möhkəmləndirir.

Şəxsiyyətyönümlü təlimdə müəllimin rolü çox böyükdür. Müəllim oyunu, yarışı idarə edir, köməkçi suallar verir, şagidlərdə tənqidi fikirləri, öz-özüne nəzarəti, özünüqiyətləndirməni, müstəqilliyi və s. keyfiyyətləri üzə çıxarıır.

Müəllim əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektli, səmərəli tətbiq edilməsini əldə olunmuş bilik və bacarıqların təkrarlanması ilə formalaşdırır.

Şagirdlərin fəallığına çalışmaq, fiziki hərəkətlərin seçilməsinə üstünlük vermək daha məqsədə uyğundur.

Şagirdlərin tədqiqat aparması müəsir dərsin ən böyük üstünlüklerindən biri olsa da, onların axtarıcılıq və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Təfəkkür fəaliyyətinin müstəqilliyi, fərqli fikirlərin müzakirəsi şagirdlərdə müzakirə etmək və düzgün nəticə çıxarmaq qabiliyyətini möhkəmləndirir. Dərsdə “səni öyrədirəm” yox “biz birlikdə öyrənirik” prinsipi müəllim və şagirdlər arasında tərəfdaş, yoldaşlıq, hörmət, məhəbbət hissələrini formalaşdırır. Şəxsiyyətyönümlü təlim şagirdlərin idrak, yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərini və fənnlərə marağını artırır.

Nəticədə təlim-təbiyə prosesində şagirdlərin fəallığı yüksəlir, psixoloji gərginliyi azalır.

Eyni zamanda şəxsiyyətyönümlü təlimin məqsədi şagirdin şəxsi keyfiyyətlərinin, onun idrakı fəallığının möhkəmənməsinə səbəb olur. Şüurlu təlimin əsasında şagirdin yaradıcı təxəyyül və təfəkkürə malik olması durur. Bunsuz nə uğurlu təlim, nə də özünütəlim mümkün deyil. Əgər şagird məlum bir şeyi qeyri-məlumdan ayıra bilirsə, müəyyən edilməli olan məsələləri görə bilirsə, bu o deməkdir ki, təlim sərbəstliyinin əsası qoyulub.

Beləliklə, şəxsiyyətin formalaşmasında istiqamətləndirici faktorlar olan müəllimin aparıcı rolu və təlim prosesi ilə məşğul olanın fəallığı, şəxsiyyətyönümlü təlim forması şagird üçün həyat dərsliyinə, şəxsi inkişaf və həyatı problemlərin həlli üçün bir vasitəyə, acara bənzəyəcək.

1.4.3. Bədən təbiyəsi kollektivinin təbiyəvi rolü

İnsanlar təcrid olunmuş şəkildə deyil, qruplarda, kollektivdə yaşayır və fəaliyyət göstərir. Ona görə də öz qrupunun hər bir üzvünün təbiyəsində həmin qrupun, kollektivin rolü böyükdür. Məhz bu mənada bədən təbiyəsi kollektivinin böyüməkdə olan şəxsiyyətin formalaşmasında rolunu qeyd etməmək olmaz. Bədən təbiyə kollektivi bir növ uşaq şəxsiyyətinin inkişafi üçün şərait və şərt rolunu oynayır. Bədən təbiyə kollektivi öz üzvlərinə qarşı təbiyələndirici funksiyani yerinə yetirir. Bədən təbiyə kollektivi öz üzvlərinə təsir edir, onlardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Bədən təbiyə kollektivinin təqdiri və məzəmməti, sağlam tənqidi, işgüzar və ciddi tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim və məşqçilər şagird və idmançı şəxsiyyətinin formalaşmasında, o cümlədən onların

əxlaq təbiyəsində bədən təbiyə kollektivinin bu cür imkanlarından istifadə etməyə çalışmalıdır. Düzgün təşkil olunmuş bədən təbiyə kollektivi yüksək təbiyələndirici qüvvəyə malik olur.

Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin təbiyəsinə bədən təbiyə kollektivinin həllədici təsiri belə bir psixoloji cəhətlə də bağlıdır. Adətən bu dövrdə yaranan bədən təbiyə kollektivləri eyni tələbata malik olan, müstəqilliyə can atan həmyaşlılardan ibarət olur. Ona görə də usaqlar ən çox yoldaşları ilə qarşılıqlı əlaqədə olur, onları anlayır, onlarla əsaslıqla razılığa gəlirlər.

Nəticədə bədən təbiyə kollektivinin təbiyələndirici təsir gücü daha real və faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və məşqçilər təbiyəvi tədbirin təşkili zamanı kollektivin həmin imkanlarından lazımı dərəcədə istifadə etməlidir.

Yaxşı təşkil edilmiş bədən təbiyə kollektivində ictimai həmrəylilik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslerin formallaşmasına geniş imkan yaranır. Yüksək ictimai həmrəylilik hissinin formallaşması şagirdi və ya idmançını kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin hisslerin olması şagirdləri öz sinfinin, bölməsinin, məktəbinin kollektivinin şərəfi uğrunda mübərizəyə təhrik edir.

Bədən təbiyə kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin formallaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektivdə yaranan bu cür hissler şagirdləri, idmançıları bir-birinə qarşı qayğı göstərməyə, lazımı köməklik etməyə yönəldir. Yaxlılıq, yoldaşlıq münasibətləri dostluq hissinin formallaşmasına, hər bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur.

Bədən təbiyə kollektivi möhkəm olduqda onun bütün normaları öz üzvlərinin normalarına çevirilir. O cümlədən kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.

Nəhayət bədən təbiyə kollektivi özü şagirdlərdə kollektivçilik hissinin formallaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi keyfiyyətlər baş qaldırır.

1.4.4. Bədən təbiyəsi nəzəriyyəsi və metodikasının digər elmlər ilə əlaqəsi

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası bütün elm sahələri ilə qarşılıqlı əlaqəlidir. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir. Digər tərəfdən bədən təbiyəsi bütün elm sahələrinin son nəticələrinin böyükən nəslə öyrətmənin səmərəli yol və vasitələrini, öyrədiləcək məlumatları formalasdıraraq, bacarıq və vərdişlərin məzmununu tədqiq edir, müəyyənləşdirir. Ona görə də onun bütün elm sahələri ilə əlaqəsi obyektiv zərurətdən, tələbdən doğur. Bədən təbiyəsi nəzəriyyəsi və metodikasının fəlsəfə, tarix, metrologiya, biokimya, dil, dinamik anatomiya, biomexanika, fiziologiya, gigiyenə və s. fənlərin tədrisi məsələləri bədən təbiyəsi nəzəriyyəsinin bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. Bədən təbiyəsi nəzəriyyəsi və metodikası digər elmlərlə birbaşa və ya dolayı yollarla bağlıdır. Bəzi elmlərdən o, ümumi istiqamət alır, digər elmlərin nəticələrinə istinad edir.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə bədən təbiyəsinin nəzəri-metodoloji əsasını

təşkil edir. Bədən təbiyəsinin təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv inkişaf qanuna uyğunluqlarını müəyyən edir. Bu qanunlar bədən təbiyəsi və idmanın ayrı-ayrı sahələrində də fəaliyyət göstərir. Fiziki təbiyə prosesdə insanların biliklərə yiylənməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və təbiyə prosesində mövcud olan ziddiyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünya-görüşü varlığının obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavraması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə bədən təbiyəsinin fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayesində mümkün olur. Təbiyə məsələlərinin həllində isə bədən təbiyəsi fəlsəfənin müxtəlif sahələrinə - etika, estetika, sosiologiya elm-lərinə əsaslanır.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası **etika** ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq təbiyəsinin əsasını təşkil edir. Fiziki təbiyə prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası **sosiologiya** ilə qarşılıqlı əlaqəlidir. İnsanlar məhz təbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formallaşma prosesində məqsədyönlü təbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən təbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tədbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Fiziki təbiyə prosesi isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli təbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli düzgün münasibət yaratmalıdır.

Bədən təbiyəsi və idman **psixologiya** ilə daha çox bağlıdır. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların psixi

xüsusiyyətləri daim inkişafda və dəyişmədədir. Fiziki tərbiyə prosesində mütləq bu dəyişmə və inkişaf nəzərə alınmalıdır. Digər tərəfdən müxtəlif yaş dövrlərində tərbiyə olunan insanlar fərdi psixoloji xüsusiyyətlərə malikdirlər. Psixologiya müxtəlif yaş dövrlərində insanın psixi inkişafının qanuna uyğunluqlarını müəyyən edir, təlim və tərbiyənin təsiri ilə psixikanın dəyişməsi mexanizmini öyrənir. Bu isə təlim-tərbiyə prosesinin səmərəli təşkili problemlərinin həlli baxımından böyük əhəmiyyətə malikdir. Məsələn, kiçik məktəblilərin diqqətinin həcmini, davamlılığını, hafızə və təfəkkürünün xüsusiyyətlərini nəzərə almadan təlimin səmərəli təşkili məsələlərini həll etmək olmaz.

Təlim-tərbiyə prosesində bu fərdi psixoloji xüsusiyyətlərə istinad edilir, bu xüsusiyyətlərdən fiziki işin səmərəliliyini artırmaq üçün istifadə edilir.

Bədən tərbiyəsi psixoloji elmlərin müxtəlif sahələri ilə, o cümlədən yaş psixologiyası, idman psixologiyası və sosial psixologiya ilə sıx bağlı olub, onların elmi nəticələrinindən faydalana bilər. Psixi proseslərin inkişaf qanunlarını bilmədən təlim-tərbiyə işini elmi əsasda qurmaq mümkün deyildir. K.D.Uşinski haqlı olaraq, psixologiyani bilməyən müəllimi təbabətdə ara həkiminə bənzəirdi.

İnsnlarda psixoloji proseslər, onların inkişafi fiziki tərbiyə prosesin müvəffəqiyyətini təmin edir. Yəni maddi aləmin dərk olunmasında hafızə, diqqət, təfəkkür, nitq, qabiliyyət və s. psixoloji proseslər mühüm rol oynayır. Digər tərəfdən psixoloji proseslərin inkişafında fiziki tərbiyə prosesi vasitə rolunu oynayır. Məsələn, idman oyunun təhlilində təfəkkür əsas yer tutursa, eyni zamanda təfəkkür inkişaf ədir, aydınlaşır. Ona görə də fiziki fəaliyyət göstərən, insanların formallaşmasında hər bir müəllim-məşqçi həm də psixologiyani bilməli, insanlarda psixoloji xüsusiyyətlərinin inkişafı haqqında əsaslı, elmi məlumatlı malik

olmalıdır.

Bədən təbiyəsi **fiziologiya** ilə də əlaqəlidir. Ali sinir fəaliyyəti haqqında nəzəriyyə təlim prosesinin təbii-elmi əsasını təşkil edir. Şərti reflekslər, müvəqqəti sinir rəbitələri, birinci və ikinci siqnal sistemlərinin qarşılıqlı əlaqəsi, baş beyin qabığının təhlil-tərkib fəaliyyəti və başqa məsələlər bir çox mühüm bədən təbiyəsi və idman problemlərin həllinə kömək edir. Ümumi və yaş fiziologiyası insanın müxtəlif yaşlarda fiziki inkişafının təbiəti haqqında zəruri məlumatlarla fiziki təbiyəni silahlandırır. Digər tərəfdən insan böyüdükcə onun fiziki və fizioloji imkanları da dəyişir. Təlim təbiyə, formalasdırma işində bu dəyişmənin spesifik cəhətləri nəzərə alınır, pedaqoji proses inkişaf və dəyişməni öz arxasında aparmaqla onu düzgün istiqamətə yönəldir.


Bədən təbiyəsi nəzəriyyəsi və metodikası habelə **idarəetmənin** ümumi qanunlarını öyrənən kibernetika elmi ilə də sıx bağlıdır. İnforsasiyaların verilməsi və mənimşənilməsi, təlim və təbiyə işində eks əlaqənin təmin edilməsi, bədən təbiyəsi sistemi fəaliyyətin idarə olunması ilə bağlı mühüm məsələlərin həllində kibernetikanın müdədələri bədən təbiyəsi üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu əsasda bədən təbiyəsində programlaşdırılmış təlim, nəzarət və idarəetmə məsələləri işlənilə hazırlanur.

Bədən təbiyəsi nəzəriyyəsi və metodikası həmçinin tarix, gigiyena, genetika, riyaziyyat, siyaset, tibbi-bioloji, humanitar elmlər və sair ilə də qarşılıqlı əlaqədədir.

Bədən təbiyəsi digər elmlərin nailiyyətlərinə istinad etdiyi kimi, öz növbəsində, onların inkişafına müəyyən təsir göstərir.

Bədən təbiyəsinin digər elmlərlə qarşılıqlı əlaqəsi yeni elm sahələrinin yaranmasına imkan verir. Məsələn, belə əlaqə sayəsində idman psixologiyası, dinamik anatomiya, idman fiziologiyası; müalicə bədən təbiyəsi, kinezologiya, idman etika və

estetikası, idman jurnalistikası, idman menecmenti və s. elm sahələri meydana gəlir (şəkil 4).



Şəkil 4

1.5. FİZİKİ TƏRBİYƏNİN VASİTƏLƏRİ

Fiziki tərbiyənin 3 əsas vasitəsi var: fiziki hərəkətlər, təbiətin sağlamlaşdırıcı qüvvələri və gigiyenik amillər.

Fiziki hərəkətlərə - fiziki hərəkətlərin təsirini müəyyənləşdirən amillər, hərəkətlərin texnikası, təsnifatı, məzmunu, forması, ritmi, icra etmə effekti, intervalı aid edilir.

Təbiətin sağlamlaşdırıcı qüvvələrinə - günəş, su və hava

aiddir.

Gigiyenik amillərə - gündəlik rejim, qidalanma, ictimai və şəxsi gigiyena aiddir.

1.5.1. Fiziki hərəkətlər və onların təsirini müəyyənləşdirən amillər

Bir cisinin başqa cismə görə yerini dəyişməsi hərəkət adlanır. Fiziki hərəkətlər insanın təkcə əzələlərinə təsir etmir. Fiziki hərəkətlərin icrası zamanı məşğul olanın orqanizmində fizioloji, psixoloji, biokimyəvi və digər proseslər baş verir. Bunlar isə öz növbəsində hərəki dəyişikliklərə səbəb olur. Fiziki hərəkətlərin müntəzəm tətbiq olunması orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətini təkmilləşdirir. Bunnardan əlavə fiziki hərəkətlərin tədbiqi müxtəlif xəstəliklərin qarşısını alır.

Ancaq, fiziki hərəkətlər fiziki tərbiyənin qanuna uyğunluqları əsasında aparılmasa, bu əks nəticə verə bilər. Bunun üçün, müəllim konkret vəziyyətdə fiziki hərəkətlərin təsir etməsini bilməli və nəzərə almmalıdır.

Bundan əlavə aşağıda sayılan amillər də müəyyən əhəmiyyət daşıyır:

- *Məşğul olanların fərdi xüsusiyyətləri* (yaşı, cinsi, sahəti və fiziki inkişafı, aqli, mənəvi, fiziki və emosional hazırlıq səviyyəsi, tədris, əmək, istirahət, möişət rejimi). Fərdi xüsusiyyətlərdən asılı olaraq eyni fiziki hərəkət (qaçış, tullanma, atma və s.) fərqli effekt göstərir. Belə ki, müxtəlif dərəcəli olan idmançıların fiziki hazırlığında (ümumi və xüsusi) fərqlidir, ona görə də idman ustası üçün nəzərdə tutulan orta yük daha kiçik dərəcəli idmançılar üçün maksimaldır.

- *Fiziki hərəkətlərin özlərinin xüsusiyyətləri* buraya hərəkətin - mürəkkəbliyi, yeniliyi, istiqamətliyi, icra texnikası, yükün həcmi və s. aiddir. Həvəssiz, laqeyd yerinə yetirilən hərəkətlər

idmançıya fəal və şüurlu icra edilən hərəkətlərdən daha zəif təsir göstərir.

- *Xarici mühitin xüsusiyyətləri* (meteroloji vəziyyət, avadanlığın keyfiyyəti, məşq yerinin gigyenik vəziyyəti və s.). Müəllim insanın iş görmə qabiliyyətinin elmi əsaslarını (yükün və istirahətin orqanizmə təsiri) bilməlidir (Şəkil 1).



Şəkil 1

Amillərin düzgün qaydada və mütəmadi nəzərə alınması, müəllimlərə məşğələləri metodiki rasional təşkil etmək və keçirmək, fiziki tərbiyənin vəzifələrini uğurla həll etməyə imkan yaratır.

1.5.2. Fiziki hərəkətlərin təsnifatı

Fiziki hərəkətlərin təsnifatı – müəyyən əlamətlərinə görə onların qruplara (siniflərə) bölünməsidir.

Təsnifat əsasən bu və ya digər fiziki hərəkətin xarakterik xüsusiyyətlərini, təhsil-tərbiyə potensialını təyin etmək və konkret pedaqoji məsələnin həllinə cavab verən, bədən tərbiyəsi fəaliyyətinin fərdi və yaş əlamətlərinə, həmçinin məşqlərin keçirilmə şəraitinə cavab verir.

Hal-hazırda fiziki hərəkətlərin 300-dən çox təsnifatı məlumdur (Natalov Q.Q.).

Bədən tərbiyəsi nəzəriyyəsi və təcrübəsi fasiləsiz olaraq yeniliklərlə və göstəricilərlə zənginləşdikcə təsnifatlar da dəyişilir.

Bunlardan əlavə, təsnifatlarda fiziki hərəkətlərin yeni formalarının yaranması və proqnozlaşdırılması imkanının nəzərə alınmasıdır. Nəzərə alınmalıdır ki, hər fiziki hərəkət bir yox, bir sıra fiziki xarakterik xüsusiyyətlərə malikdir.

Buna görədə bir fiziki hərəkət bir neçə təsnifatda təqdim oluna bilər. Hər bir ayrı hal üçün vahid təsnifat sistemi yaratmaq mümkün deyil. On geniş yayılmış təsnifatlara nəzər yetirək (Şəkil 2).



Şəkil 2

➤ İstifadəsinə görə məqsədyönlü hərəkətlərin təsnifatı. Bu əlamətə görə hərəkətlər - ümuminkışafetdirici, peşə-tətbiqi, idman, bərpaedici, əyləncə, müalicəvi, profilaktik və s. bölünürler.

Öz növbəsində yuxarıda qeyd olunan qruplar fəaliyyətinə görə növbəti digər növlərə bölünə bilər.

Məsələn: idman hərəkətləri yarış, xüsusi hazırlayıcı və ümumi hazırlayıcı növlərə bölünür.

Yarış hərəkətləri, verilmiş idman növünün yarış qaydalarına uyğun olaraq idman növünün texnikası təsnifata bölünür. Misal üçün, cudo güleşinin texnikası 2 yerə bölünür: duruşda icra olunan fəndlər və parterdə icra olunan fəndlər qrupuna. Duruşda icra olunan fəndlər 3 yerə bölünür: qollarla, gövdə ilə və qıçlarla. Parterdə icra olunan fəndlər 4 yerə bölünür: çevirmələr, saxlamalar, ağrıcı və boğucu fəndlərə.

Xüsusi hazırlayıcı hərəkətlər idman növünün texnikasının ayrı-ayrı elementlərindən ibarət olur. Misal üçün, əgər cudoda əsas idman hərəkətlərindən biri fəndlərdə, onda onun elementləri – duruşlar, tutmalar, yerdəyişmələr, dönmələr, tarazlıqdan çıxarmalar və s. ola bilər. Bu elementlərin təkmilləşdirilməsi əsas idman hərəkətlərinin inkişafına təkan verir.

Ümumi hazırlıq hərəkətləri idman məşqinə daxil olan və idmançının ümumi hazırlığını inkişaf etdirən digər fiziki hərəkətlərdən ibarətdir.

➤ İnsanın qabiliyyətlərini inkişaf etdirən hərəkətlərin təsnifatı. Bu əlamətə görə sürət, qüvvə, koordinasiya, dözümlülük, elastiliklik, cəldlik, intellektual, estetik və iradi və s. qabiliyyətlərə görə hərəkətlər seçilir.

➤ Müəyyən hərəki bacarıq və vərdişlərin təliminə yönəlmüş hərəkətlərin təsnifatı. Bunları "adətən" akrobatik, gimnastik, oyun, qaçış, tullanma və s. hərəkətlə ayıırlar.

➤ Hərəkətlərin strukturuna görə təsnifat qrupu. Burada hərəkətlər silsiləli, qeyri-silsiləli və qarışq hərəkətlərə bölünür.

Silsilə strukturlu hərəkətlərə yeriş, qaçış, üzgüçülük, avarçəkmə, xızək və velo, konki üzərində qaçış və s. hərəkətlər daxildir. Qanuna uyğun ardıcılıqla təkrarlanması və silsilələr arasındakı əlaqə bu hərəkətlərin xarakterik əlamətidir.

Qeyri silsiləli hərəkətlərə disk atma, yadro itələmə, gimnastik hərəkətlər, ştanqanı qaldırma və s. aid edilir. Burada hər bir hərəkət tamamlanmış əməliyyatdır.

Qarışq strukturlu hərəkətlərə hər iki silsiləli və qeyri silsiləli təmininlərdən istifadə olunur. Bura uzunluğa və hündürlüyə tullanma hərəkətləri, idman oyunları və s. aid edilə bilər.

➤ Ayri-ayrı əzələ qruplarının inkişafına yönəlmış hərəkətlərin təsnifatı. Bu təsnifat hansı əzələ qrupuna (boyun, bel, qarın, ciyin, biliq, çanaq, bud, baldır və s.) təsir göstərilməsi ilə qurulur. Bu cür təsnifat ilk növbədə bədibildinq, atletik, gimnastika, payerliftinq və s. idman növlərinin dərs keçilmə prosesində tətbiq olunan güc hərəkətlərinin kompleksi tərtib olunduqda geniş istifadə edilir.

➤ Əzələlərin iş rejiminə uyğun olaraq qurulan hərəkətlərin təsnifatı. Bu təsnifatda əgər hər hansı bir hərəkəti yerinə yetirmə prosesində əzələlərin yiğilaraq gödəlir və ya uzanırsa dinamik, əgər hərəkəti yerinə yetirdikdə əzələlər dəyişməz qalırsa statik (izometrik), əgər əzələlər dinamik və statik rejimin şərtləri ilə işləyirsə qarışq iş rejimi adlanır.

➤ Əzələ fəaliyyətinin enerji təminatının iş mexanizmlərində iştirak edən hərəkətlərin təsnifatı. Bu halda hərəkətlər oksigenin iştirakı ilə (aerob), oksigensiz mühitdə (anaerob) və ya qarışq xarakteri aerob-anaerob bölünür.

➤ Hərəkətlərin iş intensivliyinə görə qurulan təsnifatı. Intensivliyi təyin etmək üçün müxtalif üsullar var. Buna görə də

bədən təbiyəsinin ayrı-ayrı növlərində bu əlamətə görə hərəkətlərin qruplaşmasının və səviyyəsinin təyin edilməsi müxtəlif şəkildə baş verir. Bir qayda olaraq onlar: submaksimal, maksimal, böyük, orta, kiçik və müləyim intensivli hərəkətlərə bölünür.

1.5.3. Fiziki hərəkətlərin məzmunu və forması

Fiziki hərəkətlərin məzmununa məşğul olanların orqanizmində dəyişikliklərə səbəb olan və hərəkətlərin icrasını müşayət edən proseslərin (psixoloji, bioloji, biokimyəvi, biomexaniki və s.) cəmi aiddir. Bu proseslərin nəticəsi özünü insanın hərəkət fəaliyyətini fiziki və psixoloji keyfiyyətlərində təzahür edir.

Fiziki hərəkətlərin forması daxili və xarici təşkilatlığını, nizama salınmanı, müvafiqliyini təzahür edir. Fiziki hərəkətlərin formasını hərəkətlərin icra texnikası təşkil edir.

Daxili formaya hərəkatın icrası üçün əsas funksiyaları təmin edən proseslərin əlaqəsi və uyğunluğu aiddir.

Xarici formasına görünən hissə, yəni hərəkətin texnikası, hissələri, elementləri, detalları aid edilir.

Hərəkətin məzmun və forması əlaqəli olub bir-birlərinə təsir edirlər. Hərəkətin məzmunu burada başlıca rol oynayır (misal üçün, müxtəlif məsafələrə qəçişdə sürət keyfiyyəti müxtəlif olacaq, atdırının uzunluğu, tempi və s.). Fiziki keyfiyyətlərin təzahürünə hərəkət fəaliyyətinin texnikası təsir edir (misal üçün, müxtəlif idman növlərində döyünlük xüsusi olur). Digər tərəfdən səmərəsiz icra edilən texniki hərəkət əlavə enerji sərfiyyatına və fiziki keyfiyyətlərin zəif təzahürünə səbəb olur.

Fiziki hərəkətlərin məzmunu onun formasından daha tez inkişaf etdiyi üçün, “köhnə texnika” inkişafı ləngidir. Bunun pedaqoji tərəfdən nəzərə alınmasının əhəmiyyəti var. Fiziki hərəkətin formasını təhlil edib qiymətləndirəndə müəllim-məşqçi


orqanizmin daxili prosesləri haqqında bilavasitə məlumat əldə etmiş olur və bu fiziki hərəkətin icrasına istiqamətlənmiş təsir etməyə imkan yaradır. Fiziki hərəkətlərin məzmun və formasının konkret vəziyyətdə optimal nisbətinin təpilması fiziki tərbiyə nəzəriyyəsi və təcrübəsinin başlıca problemlərindən biridir.

1.5.4. Fiziki hərəkətlərin texnikası haqqında anlayış

Hər hansı bir fiziki hərəkət yerinə yetirildikdə müəyyən hərəki vəzifə həll edilir: müəyyən hündürlüyü qət etmək, müəyyən ağırlıqlı şanqanı qaldırmaq və s. Bəzi hallarda eyni bir vəzifə bir neçə üsulla yerinə yetirilə bilər. Məsələn, futbol topuna zərbəni pəncənin xarici və ya daxili hissəsi, dabanla və ya topuqla yetirmək mümkündür. Bu zaman söhbət hərəkət texnikasından gedir. Hərəki vəzifələrin müəyyən üsullarla həll edilməsi – fiziki hərəkətlərin texnikası adlanır. Hər bir fiziki hərəkətin yerinə yetirilmə üsulunun əsasında bir-biri ilə əlaqəli olan hərəkətlər toplusu durur. Bir-biri ilə ümumi mənali və istiqamətli olan hərəkətlər kompleks fiziki hərəkətlər adlanır.

Əgər hərəki vəzifə mürəkkəbdirsə və onun yerinə yetirilməsi bir sıra kiçik vəzifələrdən ibarətdirsə, onun həll üsulu mürəkkəb struktura malikdir. Bu struktur texnikanın mənimsəmə prosesində hər biri öyrənilmə obyekti olan əməliyyatlardan ibarətdir. Fiziki hərəkətləri təyin etmək pedaqoji aspekt baxımından onların texnikasının öyrənilməsində əsas şərtlərdən biridir. Bu şərt verilmiş hərəkətləri təşkil edən hərəki vəzifənin və əməliyyatlarının mənasını nəzərə alır. Əməliyyatların yerinə yetirilməsini xarakterizə edən məkan, zaman, sürət, qüvvə və ritm əlamətləri eks etdirir. **Hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. Ancaq hərəkətlərin hamısı eyni dərəcədə vacib deyil.**

Bununla əlaqədar texnikanın əsası, aparıcı bəndləri və detalları müəyyən olunur (şəkil 3).



Şəkil 3. Hərəkətin texnikasının hissələri

TEXNİKANIN ƏSASI – hərəki vəzifəni həll etmək üçün nəzərdə tutulmuş, nisbətən dəyişməz və yetərli olan hərəkətlər toplusudur. Misal üçün, “Aşma” üsulu ilə hündürlüyü tullanmanın əsasını tədriclə, müəyyən ritmlə sürətləndirici qaçış, təkan, maneədən kecid və enmə təşkil edir.

TEXNİKANIN “APARICI BƏNDİ” – verilmiş vəzifənin yerinə yetirilməsinin ən vacib və həllədici hissəsidir. Texnikanın aparıcı bəndinin yerinə yetirilməsi, nisbətən qısa müddət ərzində və əzələlərin böyük gərginliyi nəticəsində baş verir.

TEXNİKANIN DETALLARI - əsas mexanizmin heç bir qaydasını pozmadan məlum çərçivədə formasını dəyişə bilən hərəki xüsusiyyətlərə deyilir. Məşğul olanların fərdi xüsusiyyətlərindən asılı olaraq texnikanın detalları müxtəlif ola bilər.

Hər bir məşğul olanın fərdi xüsusiyyətlərinin düzgün istiqamətləndirilməsi onun fərdi texnikasını xarakterizə edir! Hər bir hərəkətin öyrənilməsi onun əsasından başlayır. Burada diqqət texnikanın aparıcı bəndinə, sonra isə detallarına yönəlir.

Bədən tərbiyəsi və idman təcrübəsində texnika daimi olaraq təkmilləşir və yenilənir.

Bütün bu şərtlər aşağıdakılardan irəli gəlir:

- Fiziki hazırlıq səviyyəsinə olan yüksək tələblər;
- Hərəkətlərin yerinə yetirilməsinin daha mükəmməl üsul-larının axtarışı;
- Bədən tərbiyəsində və idmanda elmin rolunun artırılması;
- Təlim metodikasının təkmilləşdirilşəsiməsi;
- Yeni avadanlığın və inventarın əldə edilməsi.

1.5.5. Fiziki hərəkətlərin texnikasının xüsusiyyətləri

Fiziki hərəkətlərin texnikasının aşağıdakı səciyyəvi xüsusiyyətləri var: məkan, zaman, qüvvə, sürət, ritm, keyfiyyət (Şəkil 4).



Şəkil 4

Fiziki hərəkətlərin icra texnikasında məkan xüsusiyyətləri. Məkanın səciyyəvi xüsusiyyətlərinə daxildir: bədənin vəziyyəti və hərəkətin trayektoriyası.

Bədənin vəziyyəti. İnsan hansı fiziki hərəkət edirsə etsin, məkanda onun bədəni müəyyən vəziyyət alır. Bədənin və onun ayrı-ayrı üzvlərinin hərəkətsiz vəziyyətdə qalmasını əzələlərin

statik gərginliyinin köməyi ilə nail olunur.

Bədənin icradan əvvəl vəziyyətinin seçilmə zəruriyyəti onun fiziki hərəkətlərin texnikasındaki vacibliyindən irəli gəlir. Fiziki hərəkətləri icrası zamanı bədənin ilkin, aralıq (orta) və son vəziyyəti bir birlerindən seçilir.

I l k i n v e z i y y e t – növbəti hərəkətlərin başlangıcı üçün, ətrafda yaxşı istiqamətlərin müəyyən olunması, sabitliyin qorunması, hərəkətlərin sərbəstliyinin təmin edilməsi və orqanizm sistemlərinə münasib təsirin göstərilməsi üçün alınır. İlkin duruşlar məşğul olanların qarşidakı hərəki tapşırığın yerinə yetirilməsinə hazır olduğunu xarakterizə edir. Misal üçün, atletin qısa məsafələrə qaçışda aşağı start vəziyyəti alması ona maksimal sürət toplamağa imkan yaradır; qapıcı və ya voleybolçunun duruşunda gözləmə vəziyyəti alması gözlənilən oyun situasiyasına hazırlıqdır; boksçu və ya güleşçinin duruşları rəqibi izləməyə, sürətli yerdəyişməyə, müdafiye və ya hücum etməyə hazırlıqdır və s. İdmançının bədənin ilkin aldığı vəziyyət və ya duruşlar məşğul olanların hərəki vəzifələrin həllinə hazırlıq kimi xarakterizə olunur. Bütün bunları akademik Uxtomskinin A.A. sözü ilə “operativ sakitliyə” aid etmək olar. İdmançının gözləyici durusunda xarici hərəkətlər olmasa da, orqanizmin bir anlıq bu cür məqsədyönümlü toplanması digər vəziyyətlərin heç birində olmur.

A r a l i q v e z i y y e t - bir çox fiziki hərəkətlərin effektliyi təkcə hərəkətin ilkin vəziyyətindən yox, həm də hərəkətin yerinə yetirilmə prosesində bədənin və ya bədən üzvünün hansısa bir hissəsinin əlverişli vəziyyət almasından asılıdır. Misal üçün, biatlonda güllə atıcılığında sabit duruş vəziyyətinin alınması nəticəyə təsir göstərə bilər. Dağ xızəkçilərinin aşağı duruş vəziyyəti alıb sürüşməsi, üzgüçülərin bədənlərinin üfükü vəziyyət alması xarici müqaviməti azaldır və sürətin artmasına

səbəb olur.

S o n v e z i y y e t – ayrı-ayrı fiziki hərəkətlər üçün çox önemlidir. Misal üçün, gimnast və ya xizəklə tramplindən tullanan idmançı yerə enərəvə bədənin düzgün vəziyyəti zədələnməmək və tarazlığını saxlaması üçün imkan yaradır. Elə idman növləri var ki, burada bədənin son vəziyyəti nəticəyə heç bir təsir göstərmir (futbolçu topu ötürdükdən sonra onun bədəninin aldığı vəziyyət).

Bəzi idman hərəkətlərində təqdim olunan programma görə yarış nəticələrinin qiymətləndirilməsi hərəkətin dəqiqliyi və ifadəliyi ilə bağlıdır. Bu zaman bədənin ümumi və ayrı-ayrı hissələrinin vəziyyətinə, ilk növbədə estetik xarakterli tələblər qoyulur (idman gimnastikasını, fiqurlu konkisürmə, tramplindən suya tullanma və s.). Burada texnika müstəqil xarakter alır və yarış nəticələrinin qiymətinə çevrilir.

Hərəkətin trayektoriyası (yolu) – bədənin hər hansı bir hissəsinin (nöqtəsinin) fəzada keçdiyi yoldur. Hərəkətin trayektoriyası öz forması, istiqaməti və amplitudası ilə xarakterizə edilir.

Hərəkətin forması – görə trayektoriyalar düzxətli və əyrixətli ola bilər. Düzxətli trayektoriyalara nadir hallarda rast gəlinir.

Buna da əsas səbəb oynaqların mütəhərrik xarakterli olmasından irəli gəlir. Hərəkətin əyrixətli trayektoriyaları insan üçün daha təbiidir. Məsələn: yüksək dərəcəli ağır atletlər birdən və təkanla ştanqı qaldırmada ən rasional trayektoriya qövsvari xətti formada ola bilər.

Hərəkətin istiqaməti – hər hansı bir müstəviyə nisbətən (frontal, saqital, şaquli, üfüqi) bədəni və bədən üzvlərinin fəzada yerinin (vəziyyətinin) dəyişilməsidir. Əsas hərəkətlər istiqaməti aşağı-yuxarı, irəli-geriye, sola-sağə aralıq isə irəli-yuxarıya doğru, irəli-aşağıya doğru və s. istiqamətlərə ayrılırlar.

Bu istiqamətlər yüksələn və dairəvi hərəkətlər üçün tətbiq olunur.


Hərəkətlərin istiqaməti yerinə yetirilən hərəkətlərin yüksək dəqiqliyində, qüvvənin və sərf olunan vaxtin qənaətlə istifadəsində, əzələ qrupunun işə qoşulub və ya qoşulmamasında böyük əhəmiyyət kəsb edir. Hərəkətlərin istiqamətində hətta kiçik bir dəqiqsizlik olarsa, (qılıncoynadanlar, boksçular, basketbolçularda) onlar öz hərəkətləri ilə son məqsədə nail ola bilməzler. Ümuminkışafetdirici hərəkətlərin istiqamətində dəqiqsizlik əzələ aparatına təsir etmənin effektivliyini aşağı salır. Misal üçün, döş əzələlərinin inkişafı üçün qolların döş qarşısında bükülmüş vəziyyətdə aşağı-yanlıra doğru yaylı hərəkəti tamamilə faydasız olar, əgər bu hərəkət yuxarı-yanlıra doğru hərəkət olmasa.

Hərəkətin istiqamətinə nəzarət etmədə görmə qabiliyyətinin xüsusi əhəmiyyəti var. Ona görə fiziki hərəkətlərin texnikasını öyrəndikdə və təkmilləşdirdikdə xarici oriyentirlərdən istifadə edirlər. Misal üçün, futbol meydançasında kiçik ölçülü kvadrat çəkilir, fütbolçu topu həmin kvadrata ötürməlidir və s.

Hərəkətin amplitudası – bədənin ayrı-ayrı hissələrinin bir-birinə nisbətən keçdiyi yoldur. Hərəkətlərin amplitudası bucaq dərəcəsi ilə və ya xətti ölçülərlə ölçülür. Onu daha çox digər bədən üzvlərinin vəziyyətinə görə və ya hər hansı bir xarici oriyentinə görə təyin edirlər. Bədənin bir neçə üzvünün birlikdə amplitudasını təyin etmək üçün işə müəyyən şərti işarələrdən istifadə olunur (yarım oturuş, tam oturuş). Bədənin ayrı-ayrı bəndlərinin hərəkət amplitudası oynaqların quruluşundan və əzələlərin elastikliyindən asılıdır.

Amplitudanın ölçüləri bədənin hərəkət sürətinə, dəqiqliyinə bilavasitə təsir edir. Müəyyən əzələ qrupu kifayət qədər inkişaf etmədikdə hərəkətin amplitudasını artırmaq cəhdinin oynaqların zədələnməsinə gətirib çıxarırlı (şəkil 6.).

Fiziki hərəkət texnikasında məkan xüsusiyyətləri




Şəkil 6

Fiziki hərəkətlərin icra texnikasında zaman xüsusiyyətləri. Zamanın səciyyəvi xüsusiyyətlərinə hərəkətin icra müddəti və tempi daxil edilir.

Hərəkətin icra müdдəti – bu hərəkətin icrasına sərf olunan vaxtdır. Fiziki hərəkətlərin texnikasının icrasında ayrı-ayrı hissələr (üzgüçülükdə - start, məsafəyə üzmək, dönmə, finiş etmə), fazalar (voleybolda - qulaylanma «zamax» və topa zərbə), elementlər, bəndlər, dövrlər, silsilələr və s. arasında olan vaxtdır. Bir çox hallarda müvəffəqiyyət vaxdan asılı olur. Hər bir fazonın, hisənin, elementin, bədin və s. icra olunma vaxtını ölçüb onun nəticəyə təsirini müəyyən etmək olar. Hərəki fəaliyyət zamanı vaxtin müddətinin dəyişilməsi məşğul olanın orqanizminin orqan və sistemlərinə təsir edə bilər (Şəkil 7).

Fiziki hərəkət texnikasında zaman xüsusiyyətləri



Şəkil 7

Hərəkətin tempi – hər hansı bir hərəkətin təkrarlanma tezliyidir (qaçış atdımları, avar çəkmə, velo və s.). Temp müəyyən zaman vahidi (adətən bir dəqiqə) ərzində təkrarlanan hərəkətlərin sayı ilə təyin olunur. Hərəkətin tempi onun müddəti (zaman) ilə ters mütənasibliklə bağlıdır. Temp artıqca, zaman (müddət) azalır. Maksimal tezlik insanın fiziki keyfiyyəti olan sürətin bir göstəricisidir. Lakin hərəkətin tempini və “sürəti” bərabərləşdirmək olmaz. Dediklərimizlə yanaşı qeyd etməliyik ki, bir çox hallarda hərəkətin sürəti onun tempindən asılıdır. Məsələn, qaçış zamanı temp artıqca (addım genişliyi dəyişilmədən) hər bir addımla hərəkətin sürəti də artmış olur, addım genişliyi azalarsa, qaçış sürəti dəyişməz qalır. Bir çox fiziki hərəkətlərin tempi bir tərəfdən sürətin inkişaf səviyyəsini, digər tərəfdən isə texnikanın mənimsəmə dərəcəsini eks etdirir. Yarış şəraitində məşğul olanların hərəkət tempini dəyişmək bacarığı, onların hazırlıq səviyyəsi ilə təyin edilir. Silsiləli hərəkətlərdə optimal tempi tapmaq əsas vəzifələrdən biridir.

Fiziki hərəkətlərin icra texnikasında qüvvə xüsusiyyətləri. Hərəkət qüvvəsi – hərəkət edən bədən və ya bədənin hər hansı bir hissəsinin maddi obyektdə fiziki təsir etməsidir. Misal üçün, qaçışda və ya tullanmalarda yerə, atmalarında idman alətinə təsir etmək. Buradan da “Təkan qüvvəsi”, “İtələmə qüvvəsi” və s.

vəsi”, “Zərbə qüvvəsi” və s. qüvvə terminlərini nəzərə almaq lazımdır. Hərəkətin qüvvə anlayışı ümumiləşmişdir. İnsanın hərəkət qüvvəsi daxili və xarici qüvvələlərin əlaqəli birləşməsinin nəticəsidir (şəkil 8).

İnsana təsir edən qüvvələri bilməklə fiziki hərəkətlərin texnikasını anlamaq və onların effektiv variantlarını tapmaq olar.

Daxili qüvvələrə aşağıdakılardır:

- Dayaq hərəkəti aparatin fəal qüvvəsi - əzələnin dartma qüvvəsi;
- Dayaq hərəkət aparatin qeyri-fəal qüvvəsi - əzələlərin elastik qüvvəsi, əzələlərin özlülüyü (əzələ liflərinin sıxlığı);
- Reaktiv qüvvə - hərəkət prosesində yaranan bədən və ya üzvlərinin əlaqəsi nəticəsində dəff etmə qüvvəsi və s.



Şəkil 8

Daxili qüvvə, əsasən isə əzələnin dartma qüvvəsi insan bədəninin bəndlərinin qarşılıqlı yerləşməsi istiqamətinin dəyişməsini və qorunmasını təmin edir. Əzələlərin dartılması vasitəsi ilə insan hərəkətlərini idarə edir. Bu zaman xarici və digər qüvvələrdə istifadə olunur.

Xarici qüvvələr aşağıdakılardan ibarətdir:

- Bədənin ağırlıq qüvvəsi;
- Dayaq reaksiya qüvvəsi;
- Xarici faktorların təsir qüvvəsi (suyun, havanın, qarın və s.) - xarici yük, hərəkətin ətalət qüvvəsi.

Ağırlıq qüvvəsi – bədənə daimi təsir göstərir və şaquli olaraq aşağı istiqamətlənir. Bədənin ağırlıq qüvvəsi enişdə (təpədən düşdükdə) aparıcı qüvvə kimi, yoxuşda isə (təpəyə qalxdıqda) topmozalayıcı (ləngidici) qüvvə kimi təzahür edir.


Dayaq-reaksiya qüvvəsi – bədənin çəkisilə dayağa təsir edən və eks istiqamətə yönəlmış qüvvəyə bərabərdir. Bu qüvvə bədənin çəkisindən, hərəkətin sürətindən, sürtünmə səviyyəsindən və digər səbəblərdən asılıdır.

Dayaq-reaksiya qüvvəsi – konkida, xizəkdə, atmalarда, üzgüçülükdə və bir sıra növlərdə təzahür edir. Fiziki hərəkətləri yerinə yetirdikdə sürtünmə qüvvəsi ikili təsir göstərir. Onlar icra olunan hərəkətdən asılı olaraq həm faydalı və həm də maniə törədicidi. Misal üçün, sprinterlər hündür dağ səviyyəsində havanın sıxlığı az olduğuna görə nisbətən yüksək nəticə göstərirler. Digər tərəfdən eyni şəraitdə olan lövhə və ya nizə atanlarda isə nəticələr nisbətən aşağı düşür. Çünkü, havanın sıxlığı və müqaviməti az olsada, yerin cəzb etmə və alətin ağırlıq qüvvəsi onun uçuş qüvvəsini aşağı salır.

Ətalət qüvvəsi – bədənin müəyyən bir hissələri (bəndləri) hesabına sürətlənən təsirin reaksiyasıdır. Bəzi hallarda ətalət qüvvəsi əlverişlidir. Misal üçün, atlet bədəninin fırlanma ətalət qüvvəsi hesabına hərəkəti “nüvəyə” ötürüb itələyir (atletikada). Digər hallarda onlar hərəkətin yerinə yetirilməsinə maneçilik törədir, misal üçün, gimnastrın “dəstəkli at” alətində bəzi hərəkətlərdə. Hərəkətin yerinə yetirilmə effektivliyi məşq edənlərin mövcud ətalət qüvvəsini düzgün istifadə etməsindən asılıdır.

Fiziki hərəkətlərin icra texnikasında sürət xüsusiyyətləri.
Hərəkətin sürəti – insanın və ya onun bədəninin hər hansı hissəsinin qət etdiyi yolu sərf olunan zamana olduğu nisbətinə bərabərdir. İdmanda adətən $x = t/t_0$ sürət metr saniyə nisbəti ilə, $d = v \cdot t$ sürəti isə radianın (bucaq ölçü vahidi) saniyəyə olan nisbəti ilə ölçülür. Sürət dəyişməzdirsə $s = a \cdot b / t$, dəyişəndirsə $q = e \cdot r \cdot s / a \cdot b \cdot t$ adlanır. Sürətin zamanda dəyişməsi sürətlənmə (təcil) adlanır. Təcil sürətlə bir istiqamətli olarsa sürət artır, əks istiqamətli olarsa sürət azalır. Qeyri-sabit hərəkətlər adətən dəqiq olmurlar və -səhv- yerinə yetirilən və ya tam mənimşənilmiş hərəkətdən xəbər verir. Bundan başqa $o = p / t = m / a$, yəni rahat və $m = k \cdot s / m \cdot a \cdot l$ sürətlər də məlumdur. Sürət həmçini ola bilir – $i = x / t = y / a = r / i = v / m = c / b = u / r$. Hərəkətin sürəti və hərəket etmə sürəti anlayışlarını bir-biri ilə bərabərləşdirmək olmaz. Hərəkət etmə sürəti tək ona münasib hərəkətlərin sürətindən yox, həm də bir, sira digər faktorlardan asılıdır. Məsələn, qaçışda addım genişliyindən, havanın (küleyin) müqavimətindən və s. Hərəkətin sürəti yerinə yetirilən hərəkətlərin effektivliyini təmin etməkdə əhəmiyyətli rol oynayır. Bəzi hərəkətlərdə ən yüksək nəticə eldə etmek üçün maksimal sürət yox, optimal sürət daha vacibdir. Yarış şəraitində silsiləli hərəkətləri (qaçış, üzgüçülük, avarçəkmə və s.) yerinə yetirdikdə əvvəlcədən planlaşdırılmış sürəti dəqiq saxlamaq böyük əhəmiyyət daşıyır. Bu zaman məsafə ayrı-ayrı hissələri əvvəlcədən tərtib olunmuş qrafikə uyğun qət edilir. Hərəkətlərin sürətini sərbəst idarə etmək bacarığı $s = u \cdot r \cdot t \cdot h \cdot i \cdot s \cdot s$ i adlanır.

Hərəkətlərin texnikasını mənimşəyənda pedaqoq məşq edənlərin hər biri üçün hərəkətin sürətini təyin edir. Bu zaman hərəkətin xüsusiyyətləri - xarici şəraiti, yaşı, cinsi məşğul olanların fiziki hazırlıq səviyyəsini orqanizmin hazırlıq vəziyyətini və s. nəzərə alınmalıdır (şəkil 9).



Səkil 9

Fiziki hərəkətlərin icra texnikasında ritm xüsusiyyətləri.

Ritm yunan sözü olub “ahəng, uyğunlaşma, müvafiqlik, uzlaşma” mənasını verir. Hərəkətin ritmi hissələr, dövrlər, fazalar, elementlər arasındaki nisbəti əks etdirən, müəyyən zaman çərçivəsində hərəkətlərin təkrarıdır. Hərəkətlərin ritmi həm təkrarlanan silsiləli hərəkətlərdə, həm də bir dəfə icra olunan qeyri silsiləli hərəkətlərə xasdır. Ritm adətən müəyyən fiziki hərəkətin hər hansı bir fazasının müddətini ölçməklə təyin olunur. Hərəkətin ritmi yüksək nəticəyə gətirən səmərəli və düzgün və ya səmərəsiz nəticəni azaldan ola bilər. Belə ki, şanqanı sinəyə qaldırma 2 taktlı (səmərəli) və ya 1 taktlı (səmərəsiz) ritmlərdə icra etmək olar. Birinci halda startda hərəkət sürətlə başlayır, bundan sonra dizlərin səviyyəsində sürət aşağı düşür və yenidən təkanla hərəkət sürəti artır. İkinci halda starta qədər və sonra şanqı qaldırmada diqqət heç bir fazaya yönəldilmir.

Bir şəxsin texniki cəhətdən mükəmməl şəkildə yerinə yetirilmiş səmərəli ritmi, digərləri üçün ideal ritm kimi qəbul oluna bilməz. Hər bir məşq edənin hərəkətləri yerinə yetirdikdə fərdi xüsusiyyətlərinə uyğun özünəməxsus ritmi olmalıdır. Bunlardan əlavə daimi (stabil) və dəyişən (variativ) ritmlər məlumdur. Fiziki hərəkətləri yerinə yetirdikdə ritmin dəyişməsinə

ətraf mühit və məşq edənlərin vəziyyəti təsir edir. Silsiləli hərəkətlərdə (qaçışda, üzgüçülükdə, xizəksürmədə və s.) düzgün seçilmiş, hazırkı şəraitdə məqsədyönlü olan ritm vacib olan sürətin təzahür edilməsini və orqanizmin münasib iş bacarığının kifayət qədər uzun müddət saxlanılmasını təmin edir.

Qeyri-silsiləli növlərin (tullanmalarda, atmalarda və s.) ən həll edici məqamında səmərəli ritm qüvvənin bir yerə toplanmasına və hərəki imkanlardan maksimal istifadəsinə əlverişli şərait yaradır. Fiziki hərəkətlərin texnikasını mənimsətdikdə hərəkətlərin ritmini musiqi ilə, taktla, saymaqla və ya taqqıltı ilə istifadə etmək olar (Şəkil 10).



Şəkil 10

Fiziki hərəkətlərin icra texnikasında ümmüniləşmiş keyfiyyətlərin xüsusiyyətləri. Hərəkətləri yerinə yetirdikdə keyfiyyət səciyyəli xüsusiyyətlər bir əlaməti deyil, onların kompleksini əks etdirirlər. Bu xüsusiyyətlər hərəkətə müəyyən özünəməxsusluq və daha dəqiq xarici ifadəlik verir.

Hərəkətin xarici formasının bu cür özünəməxsusluğunu yaranan cəhətlər birliyi, onların səciyyəvi xüsusiyyətlərini: rəvanlılığını, dalğavarılıyını və ya əksinə bucaqşəkilli olmasını, sərtliyini, gərginliyini, yumşaqlığını və yüngüllüyünü və ya kəskinliyini, ağırçəkililiyini, zirəkliyini və əzginliyini, qənaətcilliyini və israfçılığını, elastikliyini və kövrəkliyini və s. təyin edir.


1.5.6. Fiziki hərəkətlərin icrası zamanı fiziki yük

Fiziki yük – çox halda iş, hərəkət və s. terminlərlə eyniləşdirilir. Ancaq bu sözlər eyni deyil. Fiziki yük – bu fiziki hərəkətlər vasitəsilə məşğul olanların orqanizminə təsir etmək və çətinlikləri dəff etmək səviyyəsidir. Fiziki yük orqanizmə verilən hərəkətlərin həcmini bildirir. Bununla əlaqədar olaraq kiçik, orta, böyük, maksimal və submaksimal fiziki yükler mövcuddur. İnsan orqanizminə hər hansı fiziki yük veriləndə onun funksional vəziyyəti sakit vəziyyətə nisbətən dəyişir. Fiziki hərəkətlərin effekti verilən fiziki yük ilə əlaqədardır və fiziki yükün təhlilinin, qiymətləndirilməsinin, idarə olunmasının öyrənilməsinə ehtiyac duyulur.

Fiziki yükler iki yerə bölündür: xarici və daxili. Fiziki yükün göstəriciləri: xarici görülən işin həcmi (icra edilən hərəkətin vaxtı, sayı, məsafəsi, sürəti və s.), daxili: hərəkətlərin təsiri ilə orqanizmdə baş verən dəyişikliklər (ÜDS, ağıcyərlərin ventilyasiyası, oksigen sərfi, dəqiqədə qan dövranının həcmi və s.).

Hər iki fiziki yük vacib göstəricilərdir. Xarici fiziki yükün işi artırıldığda daxili iş artmış olur və bir-birlərinə mütənasib işləyirlər.

Fiziki yükün müəyyən müddət çox sayılı təkrarı aparılında daxili yükə getdikcə az reaksiya verməyə başlayır, çünki orqanizmdə verilən bu yükə qarşı uyğunlaşma – adaptasiya baş verir (Şəkil 11).




Şəkil 11

1.5.7. Fiziki hərəkət prosesində istirahətin rolü və intervalların formaları

Fiziki tərbiyə prosesində verilən fiziki yükdən sonra istirahətin nizamlayıcı və bərpaedici rolü vardır. İstirahət iki cür olur: fəal və qeyri-fəal. Fəal istirahətə bir işdən başqa fərqli bir işə keçmə, qeyri-fəal istirahətə isə sakitlik, yuxu, qiraət və s. aiddir. Hər iki halda istirahət zamanı fiziki yükün azalması, bərpa olma və bununla əlaqədar isə iş qabiliyyətinin artmasına nail olunur. İstirahətlər arası intervallarının nizamlanması hərəkətin səmərəliyini artırır. Fəal və qeyri-fəal istirahətləri növbələşdirmək lazımdır. Əgər böyük fiziki yük verilibsə, onda orqanizmi növbəti yükə qədər tam bərpa etmək lazımdır. Yox əgər orta və ya kiçik yükler verilibsə, qeyri-fəal və fəal istirahətdən istifadə etmək olar (misal, ştanqa yaxınlaşmalar arası yeriş, yüngül qaçış, əzələləri boşaldıcı hərəkətlər vermək, ancaq sonra oturmuş vəziyyətdə istirahət edilir). Əgər qısa müddətli böyük həcmli fiziki yük verilibsə, onda fəal istirahətdən istifadə olunur. Səkkiz saatlıq yuxu insanın qeyri-fəal istirahətə tələbatını ödəyir.

İstirahətin formaları:

Adı interval. Orqanizm fiziki yükdən əvvəlki vəziyyətə qayıdanı və ya tam bərpa olana qədər. Onun müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. Bu verilən fiziki yükdən sonra iş qabiliyyətinin bərpa olmasından asılıdır.



Şəkil 12

Gərgin interval. Bunun müddəti azdır. Növbəti yüksək funksional sistemlərin əvvəlki yükdən qalıq qalmış hissəsi ilə üst-üstə düşür. Nəticədə fiziki yük bir qədər də artmış olur, hərəkətin icrası çətinləşir. Bu öz növbəsində orqanizmin ehtiyat enerjisini səfərbər olunmağa gətirib çıxarır və dözümlüyün inkişafına səbəb olur (şəkil 12).

1.5.8. Təbiətin sağlamlaşdırıcı qüvvələri (günəş, su, hava)

Sağlamlığı möhkəmləndirmək, iş qabiliyyətini artırmaq, bərpası prosesini sürətləndirmək üçün fiziki təbiyədə bir vasitə kimi təbiətin sağlamlaşdırıcı qüvvələrindən (günəş, su, hava) istifadə olunur. Bunlardan: fiziki təbiyə məşğələlərinin günəş işığında, su hövzələrində və havada açıq meydançalarda təşkili və keçirilməsi nəzərdə tutulur. Təbiətin sağlamlaşdırıcı qüvvələrindən əsas 2 cəhətdən, birinci fiziki təbiyə məşğələlərinin səmərəli və effektli təşkili, ikinci isə orqanizmin möhkəmləndirilməsi kimi istifadə edilir (şəkil 13).



Şəkil 13

Təbiətin sağlamlaşdırıcı qüvvələrinin fiziki hərəkətlərin müsbət təsirini təmin edir, fiziki yükün orqanizm tərəfindən qəbulunu asanlaşdırır, səmərəli istirahət üçün şərait təşkil edir, məşğul olanlarda müsbət emosiyalar və həyata sevinc yaradır.

Qeyd etmək lazımdır ki, yüksək dağlıq rayonlarda fiziki hərəkətlərle məşqul olmaq orqanizmə daha çox imkanlar açır. İnsanın funksional imkanlarını artırır. Adı məşq şəraitinə keçidikdən sonra idmançılar bir müddət yüksək intensivli və həcmli fiziki yükleri yerinə yetirə bilib yarınlarda yüksək nəticələr göstərirler.

Təbii amillər vasitəsilə orqanizmin möhkəmləndirilməsi soyuğa, istiyə, günəş radasiyasına müqaviməti artırır. Orqanizmin möhkəmləndirilməsi isə sağlamlığı qoruyur və işgörmə qabiliyyətini artırır. Ona görə orqanizmin möhkəmləndirilməsi ilə ən kiçik yaşlarından başlamaq və hərtərəfli istifadə etmək lazımdır.

Günəşin sağlamlaşdırıcı xüsusiyyətləri. Qədim zamanlardan həyatda günəşin rolü və əhəmiyyəti insanların diqqətini cəlb edib və onlar möcüzəvi xüsusiyyətlərinə görə günəşini ilahiləşdiriblər. Əsrlər keçidikcə bu pərəstiş tədricən obyektiv elmi araşdırırmalara yol açıb. Atmosferdə və yerin səthində baş verən bütün təbii proseslər günəşdən yerə gələn şüaların enerjisinin təsiri altında baş verir. Günəş yer kürəsini enerji ilə təchiz edir və yerin günəşə çevrilmiş tərəfini daim işıqlandırır.

Hava və günəş vannalarının sağlamlaşdırıcı əhəmiyyəti böyükdür, halbuki bunların qəbulu zamanı müəyyən dərəcədə ehtiyaçı olmaq lazımdır. Düz düşən günəş şüalarının uzun müddətli təsirindən dəridə törenən yanq özünü dərhal bildirmir, bəzən şüaların təsiri kəsildikdən bir neçə saat sonra təzahür edir. Odur ki, günəş vannası qəbul edərkən hissə qapılmaq olmaz. Günəş vannalarına çıxmakdən çox əvvəl başlamaq olar. Sakit, günəşli havada $10-12^{\circ}$ temperaturda bu, mümkündür, orqanizmi möhkəmlənmiş şəxslər isə havanın daha aşağı temperaturunda başlaya bilərlər. Lakin temperatur yüksək olmadıqda da günəş yanq törədə bilər. Odur ki, günəş vannası qəbul edərkən 2-3

dəqiqədən başlamaq lazımdır. Günəş vannası qəbul edərkən daim səhətə və nəbzin tezliyinə nəzarət edilməlidir. Bədənin həddən artıq qızmasının zəiflik və nəbzin tezleşməsi kimi əlamətləri müşahidə edilərkən dərhal günəş vannasını dayandırıb kölgəyə keçmək lazımdır. Günəş vannası qəbul etdikdə uzanmaqdansa, dayanmaq daha yaxşıdır, lakin ən yaxşısı hərəkətdə olmaqdır: bu vaxt yerimək, qaçmaq, fiziki məşqlərin və hərəki oyunların bütün növləri yarayır. Bununla əzələ enerjisinin itkisi artırılmaqla bərabər, həm də bədən səthi günəş şüalarının təsirinə bərabər surətdə məruz qalır. Başı (hər hansı açıq rəngli və yüngül baş örtüyü, suda isladılmış dəsməl və s.) və xüsusən gözləri günəş şüalarından qorumaq lazımdır. Günəş vannası qəbul etmək üçün ən münasib vaxt — günün birinci yarısı, təxminən saat 9-11 arasıdır. Bu vaxt hava təmiz, tərkibində su buxarları az olur ki, bunlar da atmosferi çirkəndirən maddələr, xüsusən toz hissəcikləri kimi bədənin ümumi möhkəmlənməsini və günün təsirindən yaxşı yanıb qaralmasını təmin edən ultrabənövşəyi şüaları qismən tutub saxlayır. Çimərlikdə olarkən günəş vannalarının (kölgədə olmaqla hava vannası) və çimməyin növbələşməsi, bütün bunların sahildə müxtəlif fiziki məşqlərlə birgə edilməsi bədənin möhkəmləndirilməsinin əsas prinsiplərindən birinə — onun kompleks yerinə yetirilməsinə imkan verir. Bu, bədəni möhkəmləndirən üç təbii amilin hamısından (havadan, sudan və günəş şüalarından) eyni zamanda istifadə edilməsini nəzərdə tutur. Lakin dəniz kənarında istirahət edərkən bədəni möhkəmləndirmeyin digər prinsiplərini də (fasiləsizlik və ya müntəzəmlilik, tədricilik, fərdi yanaşma) unutmaq olmaz.

Suyun sağlamlaşdırıcı xüsusiyyətləri. Su periferik sinir uclarını qıcıqlandıraraq reflektor yolla orqanizmdə gedən bütün fizioloji və bioloji proseslərə təsir edir. Prosedurların sağlam orqanizmə təsiri suyun hərarətindən çox asılı olur: sərin ($21-33^{\circ}$) və

indifferent ($34\text{-}35^{\circ}$) prosedurlar sinir sistemini tonusunu artırır, ürəyin işini asanlaşdırır; isti, ($36\text{-}39^{\circ}$) sakitlaşdırır və qan dövranını güclendirir; qaynar duş (40° və yuxarı) – qıcıqlandırır, ürəyin işini kəskin güclendirir, yorur və ona görə də bərpa prosesində istifadə olunmur.

Dənizdə çimmək, günəş vannası qəbulu, hərəki oyunlar sağlamlığı ən çox möhkəmləndirən və yorğunluğu aradan qaldıran formalardandır. Bir çox illər ərzində dənizdə çimmək və ya bədəni möhkəmləndirən su proseduralarının müntəzəm qəbulu nəticəsində orqanizmini müəyyən dərəcədə möhkəmləndirmiş şəxslər dəniz suyunun temperaturu $16\text{-}17^{\circ}$ -yə çatdıqda və hava 18° -dək qızdıqda çimməyə başlaya bilərlər. İmkan daxilində müntəzəm dənizin ləpələnməsi mane olmursa, bütün mövsüm ərzində çimmək lazımdır. Unutmaq olmaz ki, bu yalnız xoş hissiyyat mənbəyi deyil, həm də yüksək effektli sağlamlaşdırıcı amildir.

Hələ qədimdə yunanlar hesab edirdilər ki, «su orqanizmdə baş verən bütün narahatlığını, iztirabları, təşvişi sanki yuyub aparır». Su nəinki bədənin istiliyinə, eyni zamanda orqanizmin dəri toxumalarına mexaniki təsir göstərir, xüsusən üzdükdə, duş qəbul etdikdə bu təsir daha da çox olur.

Adətən su prosedurları sahər idmanından sonra qəbul edilir. Su prosedurları sanki orqanizmi oyadır, gümrahlıq əhvali-ruhiyyəsi yaradır. Yuxudan qabaq isti duş qəbul etmək məsləhətdir, bu yuxunu yaxşılaşdırır, dərinləşdirir. Çimmək orqanizm üçün daha intensiv sağlamlaşdırıcı, möhkəmləndirici prosedur sayılır.

Duş vasitəsi ilə bərpa olma zamanı su bir və ya çoxlu miqdarda su sırnağı şəklində orqanizmə təsir göstərir. Duşun əsas təsireddi faktoru hərarət və mexaniki qıcıqlandırıcı təsirdir. Mexaniki təsirinin intensivliyinə görə duş aşağıdakı tiplərə bölünür:

- a) Tozvari - kiçik su damlaları (su tozu), bədənə şəkitləşdirici əhəmiyyəti: suyun temperaturu və havadır;
- b) Yağışvari – burada suyun hərərətindən başqa həm də onun intensivliyidir;
- v) İynəvari – (sirkulyar) bu, çox nazik olan intensiv su axınıdır, onun intensiv təsiri yağışvaridən daha çoxdur;
- q) Şirnaq – müxtəlif istiqamətlərdən su axını (yuxarı-aşağı, sağdan-soldan, irəlidən-axradan);
- d) Duş Şarko – bir xortumdan (şlanq) çıxan qalın su axını;
- e) Şotland duşu – iki xortumdan istifadə edilir, birindən isti su, digərindən soyuq su olur, suyun təzyiqi 2-4 atmosfer ola bilər, 30-40 saniyədən bir əvvəlcə isti, sonra soyuq su növbələşmə ilə verilir və 4-6 dəfə təkrarlanır;
- j) Sualtı duş masajı – adətən hovuzlarda və ya cakuzilərdə istifadə etmək olar.


Vannalar vasitəsi ilə bədənə suyun hərərəti, kimyəvi tərkibi və mexaniki təsiri olur. Vannalar aşağıdakı tiplərə bölünür:

1. İsti vanna (+37 və ya 38°) sakitləşdirici və əzələləri boşaldıcı təsir göstərir;
2. Kontrast vannalar orqanizmə tonuslandırıcı təsir göstərir. Vannanın biri isti, o biri soyuq su ilə doldurulur, vannalardakı su fərqi 5-10 dərəcə olur;
3. Aromatik vannalar – ən çox iynə yarpaqlı, az hallarda nanəçöhr, çobansyastiği əlavə olunur. Aromatik əlavələr dəri reseptorlarına təsir edərək mərkəzi sinir sistemini sakitləşdirir və bununla bərpa prosesini tezləşdirir.
4. Qazlı vannalara mirvari və karbohidrat vannalar aiddir;
 - 4.1. Karbohidrat vannası (kimyəvi qıcıqlandırıcı karbohidrat turşusu) məşqdən sonra təyin edilir, sinir sisteminin tonusunu artırır, maddələr mübadiləsini yaxşılaşdırır;
 - 4.2. Mirvari vannası. Su hava ilə doyuzdurulur, tezliklə çoxlu

miqdarda qaynayan hava qabaqcıqları ilə dolur ki, bu da orqanizmi tonuslaşdırır, mərkəzi sinir sistemini normallaşdırır.

5. Qələvi vannası – 200 litr suya 200-300 qram çay sodası əlavə olunur. Əzələlərin boşalmasına səbəb olur.

Buxar və quru hava hamamı. İş qabiliyyətinin artırılması və fiziki gərginlikdən sonra bərpa prosesinin tezləşdirilməsi üçün effektli vasitə kimi tətbiq edilir. Saunanın təsirində əzələ gərginliyi nəticəsində yaranan süd turşusu tezliklə xaric olur. Saunadan sonra 45-60 dəq. istirahət vacibdir. İdmançının iş qabiliyyətinin bərpa olunması üçün saunadan istifadə olunmasının effektliyi onun kontrast prosedurlarla və sonradan masajla əvəz edilməsilə artır (Şəkil 14).



Şəkil 14

Havanın sağlamlaştırıcı xüsusiyyətləri. Yerin hava (atmosfer) qatı geoloji inkişaf mərhələlərində təqribən 4,5–5 milyard il əvvəl Yer səthini təşkil edən bazalt qatının əmələ gəlməsi ilə bir vaxtda yaranmışdır. Hazırkı geoloji dövrde Atmosferin alt 90-100 km-liq təbəqəsi aşağıdakı mexaniki qarışqlardan ibarətdir. Azot 78,8 %; oksigen 20,94 %; arqon 0,93 %; karbon 0,03 %; təsisiz qaz olan neon 0,03 %. Atmosfer təzyiqi insan sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Ən optimal atmosfer təzyiqi 750 mm/civə sütunu hesab olunur.

Nəfəs alıqda ciyərlərimizə daxil olan oksigen dərhal həll olaraq qana qarışır. Qandakı hemoglobin həlli olmuş oksigen molekullarını hüceyrələrə daşıyır. Hüceyrələrdə isə xüsusi fermentlər sayəsində oksigendən istifadə olunaraq ATP adlanan karbon birləşmələri yandırılır və enerji əldə edilir.

Aerotəripiya təmiz havanın insan orqanizminə dozalanmış təsiri deməkdir. Ağciyər, ürək, qan, hüceyrələr və ümmüyyətlə bütün orqanların ehtiyac duyduğu oksigeni, insan yalnız havadan alır. Xüsusən dəniz havası çox xeyirli sayılır, onun həm yüksək ionlaşdırılmış, həmçinin duz və ozonla zəngin olmasıdır.

Mənfi emosiya yaratmayan bu sadə prosedur insan orqanizminin möhkəmlənməsini təmin edir. Bu prosedur xüsusən çox xəstələnməyə meylli olan insanlar üçün xeyirli sayılır.

Hava vannaları - bədənin tam və ya müəyyən hissəsinə təsir edən dozalasmış havadır. Bu kimi vannaların sistematik və düzgün qəbulu, sinir sisteminin tonusunu qaldırır, insanın xəstəliyə qarşı mübarizəsini artırır. Bu müalicəvi praktika xüsusən uşaqlar üçün olan kurortlarda geniş istifadə olunur.

Hava vannaları - orqanizmdə maddələr mübadiləsini, qan dövranı və böyrəyin funksiyasını yaxşılaşdırır, həzm orqanlarına və həmçinin sinir sistemini çox yaxşı təsir edir. Yuxu, iştah, əhval ruhiyyə yaxşılaşır, insan özünü gümrəh hiss edir, baş

ağrıları və gərginlik azalır. Hava vannaları, çətir altında, bir başa günəş şüalarından qorunan eyvanlarda və ağaç kölgələrində keçirilir.

Hava vannasını qəbul edən zaman, orqanizmə seyrək ultrabə-növşəyi şüaların təsiri baş verir. Məhz bu səbəbdən, bu vannaları, duz, qum və dəniz vannalarından öncə hazırlıq olaraq təyin edirlər.

Hava vannalarını qəbul edənlərin nəzərinə:

- vanna yüngül səhər yeməyində sonra və ya nahardan 1-2 saat sonra qəbul olunur;
- bədənin çox soyumasına imkan verməyin;
- vanna qəbulu zamanı çox tərləmə olduqda (bu əsasən yüksək temperaturdan olur) proseduru dayandırmaq lazımdır;
- vannaların qəbulunu gəzmək, qaçış, gimnastik hərəkətlər və idman oyunları ilə birləşdirmək olar.

1.5.9. Gigiyenik amillər

(gündəlik rejim, qidalanma, ictimai və şəxsi gigiyena)

Gigiyena – ətraf mühitlə insan orqanizmi arasında qarşılıqlı əlaqələrin bütün sahələrini əhatə edir. Gigiyena insanların həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şəraitin və sanitariya vəziyyətinin təmin olunması yolu ilə sağlamlığın qorunması və möhkəmləndirilməsinə, xəstəliklərin profilaktikasına yönəldilmişdir. Gigiyenik amillərə gündəlik rejim, qidalanma, ictimai və şəxsi gigiyena aid edilir.

Gündəlik rejim düzgün planlaşdırılan gündəlik rejim vaxtin dəqiq bölünməsini, fiziki yükün rahat qəbulunu, tez və keyfiyyətli bərpanı, intizamlı olmayı təmin edir. Gündəlik rejim hazırlananda təhsilə, işə, məşqə vaxt ayrıldığı kimi, istirahətə, bərpa olmağa, fərdi təlabatların ödənilməsinə, yuxuya da vaxt ayırmaq lazımdır.

| Gün rejimi | |
|------------------------|-------------|
| Fəaliyyət növü | Saat |
| Səhər yataqdan qalxmaq | 6.00 |
| Səhər gimnastikası | 06.10-06.40 |
| Şəxsi gigiyena | 06.40-07.00 |
| Səhər yeməyi | 07.00-07.30 |
| Təhsil | 08.00-14.00 |
| Nahar | 14.00-14.30 |
| Azad vaxt | 14.30-16.30 |
| Məşq | 17.00-19.00 |
| Azad vaxt | 19.00-20.30 |
| Şam yeməyi | 20.30-21.00 |
| Axşam gəzintisi | 21.00-22.00 |
| Şəxsi gigiyena | 22.00-22.15 |
| Yuxu | 22.15-6.00 |

İnsanların bioritmine görə iş qabiliyyətinin gün ərzində azalıb çoxalması məlumdur. Alimlər müəyyən ediblər ki, insanların en yüksək fiziki iş görmə qabiliyyətinin səviyyəsi saat 16.00-19.00 arasında olur. Bu səbəbdən də məşq vaxtinin bu vaxta salınması daha məqsədə uyğundur. Hər bir məşgül olanın həyat fəaliyyətindən asılı olaraq gündəlik rejimi fərqlidir. Yuxarıda qeyd olunan cədvəldə nümunəvi gündəlik rejim təklif olunur.

Qidalanma - əsas enerji toplama və bərpaolma vasitələrin-dən biridir. Bu səbəbdən nə ilə və necə qidalanmaq haqqında məlumat əldə etmək lazımdır.

Züləllər - orqanizmdə yeni hüceyrələrin yaranmasını təşkil edir. Züləllər əsasən ətdə, süddə, kəsmikdə, pendirdə, ciyərdə, baliqda, yumurtada olur. Bir qədər az miqdarda çörəkdə, dənlə və paxlalı bitkilərdə rast gəlir. İdmançı üçün həm heyvan və həm də bitki mənşəli züləlləri qəbul etmək məqsədə uyğundur. Züləlm gündəlik qəbul etmə norması 110-160 qramdır. İdmançının bir kilo-

qram çəkisinə düşən zülalın miqdarı 1,5-2 qramdan hesablanır.

Yağlar orqanizmin əsas enerji mənbəyidir. Gündəlik qidalanmada heyvan və bitki yağılarını qəbul etmək lazımdır. İdmançının çəkisinin hər kiloqramına 1,5-2 qram yağı qəbul etmək məsləhətdir. Burada kərə yağı, xama, qaymağa daha çox üstünlük verilir.

Karbohidratlar enerji mənbəyidir. Müxtəlif qidaların tərkibində var. İdmançıların qidasında korbohidratların 1/3 hissəsini adi şəkər (qənd, bal, qlükoza), 2/3 hissəsini isə kraxmal (çörək, karkof, tərəvəz, meyvə) təşkil edir.

Orqanizmdə *vitamin* və *mineralların* rolu olduqca çoxdur. İntensiv əzələ fəaliyyəti zamanı *vitaminlərə* təlabat artır. Vitamin A kərə yağında, süddə, yumurtanın sarısında, ətdə, balıqda, kökdə; vitamin B çörəkdə, kələmdə, dənli və paxlalı bitkilərdə; vitamin S tərəvəzlərdə, meyvələrdə vardır. Çalışmaq lazımdır ki, qida məhsullarının tərkibinə təbii vitaminlər daxil edilsin.

Qidalanma məşqdən 2-3 saat əvvəl və 30-40 dəqiqə sonra olmalıdır. Orqanizmə mayenin qəbulu normada olmalıdır. Suyun az və ya çox qəbulu işgörmə qabiliyyətini aşağı salır. Su əsasən qidanın tərkibində qəbul olunur. Gündəlik suyun qəbulu 2-2,5 litr təşkil edir.

Yuxu - gecələr bədəndə ifraz edilən melatonin hormonu insanı yuxuya hazırlayır. Bu hormon insanın fiziki hərəkatlarını azaldan, onu yuxulu və yorğun edən, ruhən dincəldən təbii sakitləşdiricidir. Yuxu zamanı ürək döyüntüsünün və tənəffüsün ritmi yavaşır, qan təzyiqi aşağı düşür. Səhər olanda isə bu hormonun emalı dayanır və bədənə oyanmaq üçün xəbərdarlıq edilir.

Yuxu bədəndəki əzələlərin və başqa toxumaların bərpasına, qocalan və ya ölü Hüceyrələrin təzələnməsinə imkan verir. Yuxu zamanı enerji tələbatı azaldığı üçün bütün gecə boyunca bədəndəki enerji ehtiyata yığılır. Bundan əlavə immunitet sistemi üçün xüsusi əhəmiyyət kəsb edən bəzi mühüm kimyəvi və inkişaf

hormonları da yuxu vaxtı ifraz edilir. Buna görə insan kifayət qədər yatmadıqda immunitet sistemi bu vəziyyətdən dərhal təsirlənir və bədən xəstiliklər qarşısında müdafiəsiz qalır. İnsan iki gün yatmasa, onun diqqətini cəmləşdirməsi çətinləşir, o, başqa vaxtlara nisbətən daha çox səhv edir. İnsan üç gün yatmasına onda hallüsiniyalar (qarabasmalar) başlayır və o, məntiqlə fikirləşə bilmək qabiliyyətini itirir.

Gündüz vaxtı görüldən işlər gecə yavaşıyır, istirahət başlanır. Sağlam yuxunun olması üçün yatmadan əvvəl havaya uyğun geyinib, bir saat müddətində axşam gəzintisinə çıxməq lazımdır. Bu əsəb sistemini sakitləşdirir və insanın dərin yuxuya getməsinə kömək edir.

Şəxsi gigiyena qaydalarının bünövrəsi kiçik yaşlarda valideyinlərimiz tərəfindən qoyulur. Gündəlik həyatda fərqiə varılan mayan gigiyenik səhvələr sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyavi təsirlər neyträallaşır, insan sağlamlığı qorunur. Bədənə qulluq bir neçə komponentdən ibarətdir. Orqanizmi çoxlu xəstiliklərdən müdafiə etmək üçün biza kiçik yaşlarda yeməkdən əvvəl el yumağı öyrədiblər. Əvvəller həftədə bir dəfə duş qəbul etmək normal sayılır-disa, hazırda daha intensiv, demək olar ki, hər gün duş qəbul olunur. Hər səhər saçları daramaqla təkcə saçları sağlam etmir, həm də başdakı qan dövranını da yaxşılaşdırır. Dişlərin təmizlənməsi yemək qalıqlarını təmizləməklə yanaşı, təravətli nəfəsi də təmin etmiş olur. Bu proses insanın bədəninin mikroblarla çirkənmedən qorumaq, təmizləmək deməkdir. Bu işə yuyunma ilə əldə edilir. İslama profilaktik təbabətin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o gigiyenəni pərəstiş dərəcələrinə və müsəlmanları işə insanlar arasında ən təmiz təbəqə səviyyəsinə qaldırır.

FƏSİL II. FİZİKİ TƏRBİYƏNİN METODİKASI

2.1. FİZİKİ TƏRBİYƏNİN METODLARI

2.1.1. Anlayışlar: metod, metodik fənd, metodika, metodik yanaşma, metodik istiqamət

Təlim-tərbiyə prosesində müəllim-məşqçi qarşısında belə bir vəzifə olur ki, nədən istifadə edilsin ki, tədris, fiziki tərbiyə, məşq daha effekli nəticələr versin. Bu axtarış hərəkətlərin təlimi, fiziki keyfiyyətlərin inkişafı, şəxsiyyətin formallaşması üçün effekli yol, üsul, metoddan gedir. Onda belə bir sual meydana çıxır metod deyəndə nə başa düşülür?

İlk növbədə metod pedaqoji məqsədə nail olmaq üçün yoldur. Hər bir metod müəyyən obyekt təsir etmək üçündür. Metodun effektiyi üçün obyekt haqqında məlumat əldə etmək lazımdır. Fiziki tərbiyədə adətən obyekt məktəbli, idmançı və ya hər hansı bir insanın emosiyası, əqli, bədən quruluşu, fiziki keyfiyyətləri və s. ola bilər. **Fiziki tərbiyədə metod fiziki hərəkətlərdən istifadə edilmə üsuludur.**

Hər bir metod məqsədə nail olmaq üçün planlı, ardıcıl, sistemli və müəyyən qaydalar əsasında olmalıdır. Metod bəzən bir vəzifəni yox bir-neçə vəzifəni həll edir. **Üsul metodun texnoloji tərəfidir.** Əgər yuxarıda qeyd olunanları ümumiləşdirək onda metoda ümumi formada belə tərif vermək olar:

METOD – məşğul olanların (şagird, tələbə, idmançı və s.) nəzəri və təcrübi fəaliyyətinə, fiziki keyfiyyətlərin (qabiliyyətlərin) inkişafına, hərəki fəaliyyətin mənimsənilməsinə və şəxsiyyətin formallaşmasına məqsədönlü şərait yaradan müəllim-məşqçi tərəfindən pedaqoji qanuna uyğunluqları nəzərə almaqla hazırlanan və tədbiq edilən fəaliyyət sistemidir.

METODİKA bədən təbiyəsi nəzəriyyəsində 2 mənada işlədirilir.

1. Hərəkətlərin (qaçış, üzmə, tullanma və s.) müvəffəqiyətli mənimşənilməsi üçün istifadə edilən müxtəliv metodların cəmi;

2. Təkçə metodlar, metodik fəndlər deyil, eyni zamanda məşğələrin təşkili forması (məktəbə qədər müləssisələrdə fiziki təbiyə metodikası, təməm təhsil məktəblərində fiziki təbiyə metodikası, ali məktəblərində fiziki təbiyə metodikası və s.).

METODİK FƏND – bu və ya digər metodun konkret pedaqoji şəraitdə istifadəsi. Hər bir metoddə bir neçə müxtəliv metodik fəndlərdən istifadə olunur. Elə bu səbəbdən bəzən metod müxtəliv fəndlərin cəmi və əlaqələndirilməsi adlandırılır.

METODİK YANAŞMA - tmüəllimin məşğul olana elmi nəzəriyyə, mənətiqi təfəkkürə, təşkilatçılıq, təlim, təbiyə və inkişaf prosesinin yerinə yetirilməsinə əsaslanaraq üsulların cəmi ilə təsir etməsidir. Misal üçün, hərəkətləri təlim edərkən ənənəvi və ya qeyri-ənənəvi metodik yanaşmadan istifadə etmək olar.


METODİK İSTİQAMƏT – fiziki təbiyədə hərəkətlərin təlimi və fiziki keyfiyyətlərin inkişafi üçün istifadə olunan bircinsli, birtipli tapşırıqlar, metodlar, metodiki fəndlərdir, hansı ki, bu əsas amilə təsir etmək vəzifəsini həll edir. Misal üçün, qüvvə qabiliyyətini inkişaf etdirmək üçün hərəkətlərin maksimal ağırlaşdırılması, təkrarlanması, sürətli icrası kimi metodiki istiqamətlərdən istifadə etmək olar.

Fiziki təbiyənin metodları 2 qrupa bölündür: təməm pedaqoji və xüsusi metodlara.

Fiziki təbiyənin təməm pedaqoji metodları - biliyin verilməsi, bacarığa yiyələndirilməsi və vərdişin formallaşmasından ibarətdir.

Fiziki təbiyənin xüsusi metodları - ciddi rəqləmentləşdirilmiş hərəkət metodu, oyun metodu və yarış metodundan ibarətdir (şəkil 1).

FİZİKİ TƏRBİYƏNİN METODLARI



Şəkil 1

2.1.2. Ümumpedaqoji metodlar

Məşğul olanların şəxsiyyətinin formalasdırılması prosesində təlim, tərbiyə və inkişafi üçün ümumpedaqoji metodların seçimində müəyyən şərtlər və amillər nəzərə alınmalıdır. Bunlar aşağıdakılardır:

1. Məşğul olanları təlim, tərbiyə və inkişaf etdirmənin məqsəd və vəzifələrinə görə;
2. Tədris materiallarının məzmun və vasitələrinə görə;
3. Məşğul olanların fərdi xüsusiyyətlərinə (yaşı, cinsi, sağlamlığı, hazırlığı, fiziki və əqli inkişafi və s.) görə;
4. Hərəki vərdişlərin və fiziki qabiliyyətlərin qanuna uyğunluqlarının nəzərə alınmasına görə;
5. Müəlim-məşqsinin imkanlarına (təşrübəsi, fərdi keyfiyyətləri, iş üslubu, nəzəri və təcrübi hazırlığı və s.) görə;

6. Müəllim-məşqçiye verilən vaxt müddətinə görə;
7. Təlim mərhələsinə (həzırlıq, təkmilləşmə, stabillaşmə, inkişaf etdirmə, bərpa və s.) görə;
8. Məşğalənin ayrı-ayrı hissələrinə, fazalarına, ardıcılığına, sistemliliyinə və s. görə;
9. Xarici mümütin şəratinə (havanın temperaturu, rütubət, işıqlandırma, avadanlığın vəziyyəti və s.) görə.

Hərəkətlərin təlimi pedaqoji proses olub, məşğul olanların bilik, bacarıq və vərdişlərə yiyələnməsinə istiqamətləndirilir. Bu, onların fiziki, əqli və mənəvi keyfiyyətlərini də təkmilləşdirir. Hərəkətlərin təlimi təbiyəvi xarakter daşıyır. Öyrətmə prosesinə müəllim-məşqçinin fəaliyyəti ilə yanaşı məşğul olanın fəaliyyəti də daxildir. Təlimdə və təbiyədə rəhbər rol müəllim-məşqçi məxsusdur. Məqsəddən asılı olaraq təlimin vaxtı, məşğul olanların heyəti, məşğelənin məzmununu, forma və metodunu müəllim-məşqçi müəyyən edir.

Müəllim-məşqçinin *məqsədi* öyrətməkdən ibarətdir. Məqsədə nail olmaq üçün müəllim-məşqçi 3 vəzifələni həll etməlidir: O, öyrənənlərə bilik verməli, onlarda bacarıq aşılmalıdır və vərdişi formalasdırmalıdır.


Bu vəzifələr təlimin metodları ilə həyata keçirilir. Müəllim-məşqçi öyrətmə prosesində məşğul olanlardan şüurlu intizam tələb etməlidir. Onlarda idman rejimi, gigiyena vərdişləri yaratmalıdır.

B i l i k v e r m e k üçün iki metoddan istifadə olunur: **s ö z v e g ö s t e r m a.**

Söz metodu iki metodik fəndən ibarətdir: şifahi söz və yazılı söz.

Şifahi sözə aşağıdakı vasitələr aiddir: mühazirə, seminar, izah etmək, nəql etmək, söhbət, sorğu, müzakirə, təhlil və s.

BİLİYİN VERİLMƏSİ METODLARI



Şəkil 2

Eyni zamanda buru texniki vasitələrdən – radio, audio kasetlər, telefon və s. aid edilə bilər.

Yazılı sözə aşağıdakı vasitələr aiddir: kitab, qəzet, jurnal, referat, kurs və diplom işləri, avtoreferat, dissertasiya, elan və s.

Göstərmə metodu üç metodik fəndən ibarətdir: canlı göstərmə, təsviri göstərmə və şərti göstərmə.

Canlı göstərməyə məşqçi və ya müəllim tərəfindən hərəkətlərin icrası, yarış və ya məşqləri canlı müşahidə etmək, fəal şagird və ya idmançı tərəfindən hərəkətin göstərilməsi və s. aid edilir.

Təsviri göstərməyə – foto şəkillər, afişalar, rəsmələr, televizor, video disk və kasetlər və s. aid edilir.

Şərti göstərməyə aiddir: cədvəllər, qrafiklər, histoqrammalar, simvollar, sxemlər, maketlər və s. (şəkil 2).

B a c a r i ğ a iyələnmək üçün iki metoddan istifadə edilir: b ü t ö v l ü k d e v e h i s s e – h i s s e metodları. Öyrədilən hərəkət sadədirse, onu bütölkükdə, əgər mürəkkəbdirsə, onu hissə-


hissə öyrətmə metodu ilə təlim edirlər. Bütövlükdə öyrətmə metodu iki metodik fəndə bölünür:

1. *Diqqəti cəlb etməklə;*
2. *Diqqəti cəlb etməməklə.*

Müəllim öyrətdiyi hərəkətdə lazımlı bildikdə məşğul olanların diqqətini hərəkətin müəyyən elementinə cəlb edir. Misal üçün, müəllim komanda verir: qollar yanlara, ovuclar yuxarı. Bu zaman müəllim ovucların yuxarı olmasına diqqəti cəlb edir və s.


Hissə-hissə öyrətmə metodu üç metodik fəndədə bölünür:

1. Hissələri ayrı-ayrılıqda öyrətmək;
2. Hissələri toplamaqla öyrətmək;
3. Mürəkkəb hissəni ayrılıqda öyrətmək (Şəkil 3).




Şəkil 3

Mürəkkəb hərəkətin hissələrini **ayrı-ayrılıqda** öyrətmə üsulunda hərəkət iki, üç və ya daha çox hissələrə bölünür. Hər hissə ayrılıqda öyrənilidikdən sonra, o biri hissə öyrənilməyə başlayır. Bütün hissələr ayrı-ayrı öyrənilidikdən sonra onların birgə icrası yerinə yetirilir (şəkil 4).



Şəkil 4. Hissələri ayrı-ayrılıqda öyrətmə üsulu

Mürəkkəb hərəkətin hissələrini **toplamaqla** öyrətmə üsulunda hərəkət hissələrə bölündükdən sonra, əvvəlcə birinci hissə öyrənilir. Sonra birinci hissənin icrası ilə birlikdə, ikinci hissə öyrənilməyə başlanır. Birinci və ikinci hissənin öyrənilməsi başa çatdıqdan sonra, üçüncü hissənin öyrənilməsi başlanır. Bu şərtlə ki, birinci və ikinci hissənin icrasından, üçüncü hissənin öyrənilməsinə keçirilir. Üçüncü hissənin öyrənilməsi hərəkətin tam icrasına gətirib çıxarır (şəkil 5).



Şəkil 5. Mürəkkəb hərəkətin hissələrini toplamaqla öyrətmə üsulu

Hərəkətin **mürəkkəb hissəsini ayrılıqda** öyrətmə üsulundan müəllim-məşqçi o zaman istifadə edir ki, məşğul olanlar hərəkətin hansısa bir hissəni icra edərkən səhvə yol verirlər. Bu zaman müəllim mürəkkəb hissəni müəyyən edir. Bu hissəni

ayrılıqda öyrədir. Sonra hərəkət bütövlükdə icra edilir (şəkil 6).

Hərəkətlərin təlimi zamanı müəllim elə yer tutmalıdır ki, məşğul olanların hamısını görsün. Əgər ayrı-ayrı şagirdlər səhvlərə yol verirlərsə, müəllim ancaq onlara yaxınlaşır, hərəkətin düzgün icrası haqqında məlumat verir. Məşğul olanların yarısından çoxu hərəkəti səhv icra edirlərsə, müəllim qrupun hərəkəti icra etməsini dayandırır və yenidən hərəkəti izah edib göstərir.




Şəkil 6. Mürəkkəb hissənin ayrılıqda təlimi

Vərdisi formalaşdırmaq üçün iki metoddan istifadə edilir: təkrarlama və dəyişmə metodları.

Öyrətmə o zaman tam olur ki, öyrənilən hərəkət vədişə çevrilisin. Bunun üçün təkrarlama metodundan istifadə edilir. Fiziki və psixoloji yükü, texniki və taktiki hərəkətləri təkralamaqla, getdikcə vədişə çevirmək olar. Ancaq yuxarıda qeyd olunan metod azlıq edir. Vədişi tam formalaşdırmaq üçün öyrənilən hərəkətlərin icrası şəraitini dəyişmək lazımdır. Burada isə dəyişmə metodundan istifadə olunur (şəkil 7).

Fiziki və psixoloji yükü azaldıb-çoxaltmaqla hərəkətlərin icrasını müxtəlif variantlarda və şəraitdə: müxtəlif rəqiblərlə


(boyu, çökisi və s.), müxtəlif duruşlarda, tutmalarda (güləş və döyüş, hücum və müdafiə zamanı, yorulmuş vəziyyətdə, məğlub və qalib olduqda, yorğunluq zamanı, meydançanın kənarında, müxtəlif relyefi olan yerdə və s. dəyişməklə icra edilir.



Şəkil 7

2.1.3. Xüsusi metodlar

Fiziki tərbiyənin xüsusi metodları 3 yerə bölünür. Bunlar: ciddi rəqlamentləşdirilmiş hərəkət metodu, oyun və yarış metodları (Şəkil 8).



Şəkil 8

Ciddi reglamentləşdirilmiş hərəkət metodunda məşğul olanlara fiziki keyfiyyətlərinin təbiyə olunmasında istirahət və fiziki yük müxtəlif kombinasiyalarda tədbiq olunur. Fiziki yük – bu fiziki hərəkətlər vasitəsilə məşğul olanların orqanizminə təsir etmək və çətinlikləri dəff etmək səviyyəsidir.

Ciddi reglamentləşdirilmiş hərəkət metodu məşğul olanların orqanizminin fiziki yüksək uyğunlaşmasına və möhkəmlənməsinə istiqamətlənmişdir. Bununla əlaqədar ciddi reglamentləşdirilmiş metod aşağıdakı imkanlara məxsusdur:


- Fiziki hərəkətlərin təlimi programda yazılmış ardıcılıqla aparılır;
- Fiziki hərəkətlərin icrasında təkrarlamaların sayı tənzim olunur;
- İstirahətin müddəti və intervalı tənzim edilir;
- Fiziki yükün həcmi və intensivliyi əvvəlcədən hazırlanmış plan əsasında aparılır (Şəkil 9).



Şəkil 9

Ciddi reglamentləşdirilmiş hərəkət metodunun mahiyyəti hərəki bacarıq və vərdişlərin mənimşənilməsində optimallığın

təmin olunmasından ibarətdir. Ciddi reqlamentləşdirilmiş hərəkət metodu 2 metodik fəndə bölünür: (şəkil 10).



Şəkil 10

1. **Standart hərəkət metodu** – bu orqanizmin möhkəmlənməsi və inkişafına istiqamətlənmiş fasiləsiz və fasiləli (interval) hərəkətlərdən ibarətdir.

➢ *Fasiləsiz standart hərəkət* - bu intensivliyi dəyişmədən fasiləsiz hərəki fəaliyyətdir. Bunun müxtəlif səciyyəvi xüsusiyyətləri var:

a) dövrü (eyni bərabərlikdə) olan hərəkətlər (uzun müddətli eyni tempdə qaçış, üzgüçülük, avar çəkmə, velosiped sürmə və s. dövrü hərəkətlər);

b) standart arası kəsilməz hərəkətlər (kompleks elementar çox sayılı gimnastik hərəkətlər)

➢ *Fasiləli (interval) standart hərəkətlər* - bu çox sayılı eyni fiziki yükün fasilələrlə təkrarlanmasıdır. Fasilələr arası müxtəlif intervallar seçilə bilər. Eyni kompleks hərəkətlər bir neçə bölmədən ibarət olur (şəkil 11).



Şəkil 11

2. Dəyişən hərəkət metodu. Bu orqanizmdə adaptiv dəyişikliklərə nail olmaq məqsədilə fiziki yüklerin dəyişilməsinə yönəlmüşdür. Bunun müxtəlif səciyyəvi xüsusiyyətləri var:

Dəyişən hərəkət metodunun xüsusiyyətlərinə - dəyişən fasiləsiz hərəkət, dəyişən fasiləli (interval) və dairəvi hərəkət üsulları aiddir (şəkil 12).



Şəkil 12

➤ *Dəyişən fasiləsiz hərəkət üsulu* əzələ fəaliyyətinin dəyişən intensivlik rejimi ilə səciyyələnir. Bu 2 hissədən ibarətdir:

- Silsiləli hərəkətlərdə fiziki yükün dəyişilməsi (misal: dəyişən sürəti - qaçış “fartrek”, üzgüçülük, avar çəkmə və s. hərəkətlər);

- Arasıkəsilməz dəyişən hərəkətlər (misal: gimnastikada müxtəlif intensivli kompleks hərəkətlər);

➤ *Dəyişən fasiləli (interval) hərəkət üsulu*. Burada fiziki yükler arasında fasilələr verilir və onun aşağıdakı xüsusiyyətləri var:

- *Fiziki yükün artmasına səbəb olan fiziki hərəkətlər.*

Bu orqanizmin funksional imkanlarının artırılması məqsədi daşıyır. Misal: ağırlıq qaldırmada 60 kq.-70 kq.- 80 kq.- 90 kq. Hər yaxınlaşmadan sonra eyni müddətli fasilə;

- *Fiziki yükün dalğavarılıyına səbəb olan fiziki*

hərəkətlər. Misal: ağırlıq qaldırmada 60 kq.-50 kq.-70 kq.-60 kq.-80 kq.-70kq. və s.

- Fiziki yükün (intensivlik) azalmasına səbəb olan fiziki hərəkətlər. Fiziki yükün azaldılması ilə dəyişən fasiləli hərəkətlərin icrası. Misal: qaçış 800m. - 600m. -400m. - 200m. – 100m. və qaçışlar arası fasilələr vermək.

➤ *Dairəvi hərəkət üsulu* bu əzələ qruplarına və ya funksional sistemlərə fasiləli və fasiləsiz təsir etmək üçün xüsusi seçilmiş fiziki hərəkətlərdən istifadə etməkdir. Hər bir hərəkət üçün yer “dayanacaq” ayrıılır. Adətən dairədə 6-8 dayanacaq olur. Hər “dayanacaqda” bir hərəkət icra edilir (dayaqlı uzanışda qolların büküllüb-açılması, 1 dəq. iplə tullanmaq, kəndirə qalxıb-düşmə, və s.). bu metod ilə fiziki keyfiyyətləri inkişaf etdirmək və təkmilləşdirmək mümkündür.

Oyun metodu. Qədim zamanlardan oyundan istirahət, əyləncə, mənəvi və fiziki inkişaf məqsədilə istifadə olunur. Fiziki

təbiyə sistemində oyundan təbiyəvi, sağlamlaşdırıcı və təlim etmə vəzifələrni həll olunması üçün istifadə edilir. Oyunun məhiyyəti ondan ibarətdir ki, şagirdlərin hərəkət fəaliyyəti məzmun, şərait və qaydalar əsasında təşkil olunur. Oyun metodu aşağıdakı cizgilərlə səciyyələnir:

- Məzmun əsasında fəaliyyətin təşkili;
- Məzmunla əlaqədar olaraq sürətlə dəyişən oyun şəraitində müxtəlif və rəngarəng üsullarla, yaxud kompleks fəaliyyatla məqsədə çatmaq;
- Oyunda iştirak edənlərin müstəqilliyi, təşəbbüsü, yaradılılığı, cəldliyi;
- Oyunda iştirak edənlərin qarşılıqlı əlaqəsi: bir oyunçunun, yaxud kollektivin nəticəsi komanda yoldaşının, yaxud rəqibin fəaliyyətindən asılıdır;
- Yüksək mənəvi-iradi keyfiyyətləri aşkarə çixaran böyük emosialar;
- Məhdud imkan daxilində gərginliyin miqdarını müəyyən-leşdirmək, ayrı-ayrı fiziki keyfiyyətləri inkişaf etdirmək məqsədilə əzələlərə və əzələ qruplarına təsir göstərmək.

Oyun metodu cəldliyi, dözümlüyü və sürəti, həmçinin kollektivciliyi, yoldaşlara qarşılıqlı kömək göstərmək, şüurlu intizam, oyun qaydalarına düzgün riayət etmək hissərini və s. inkişaf etdirmək üçün böyük imkanlar açır.

Oyun metodunun çatışmayan cəhətlərinə yeni hərəkət təliminin və fiziki yükün dozalaşdırılmış orqanizmə verilməsi məhdudiyyətliyi var.

Yarış metodu. Fiziki təbiyə sistemində yarış metodundan geniş istifadə olunur. Hərəkətin yarış formasında icrası yarış metodudur. Yarış metodunun məhiyyəti məşğul olanın hazırlıq səviyyəsinin artırılmasında yarışdan bir vasitə kimi istifadə etməkdir. Yarış metodunun vacib şərti ondan ibarətdir ki, məşğul

olanın icra edilecek hərəkətlərdə hazırlıqlı olmasıdır.

Fiziki tərbiyə təcrübəsində yarış metodu özünü aşağıdakı formada təzahür edir:

1. Müxtəlif səviyyəli rəsmi yarışlar formasında (Olimpiya oyunları, müxtəlif idman növləri üzrə dünya çempionatları, ölkə, şəhər birincilikləri və s.);

2. Fiziki tərbiyə dərsinin və ya məşqin asas elementi kimi yarış metodu aşağıdakuların üzə çıxmasına imkan verir:

- Fiziki qabiliyyətlərin maksimal üzə çıxmasına təkan verir və onların inkişaf səviyyəsini müəyyən edir;

- Hərəki fəaliyyətin icra keyfiyyətini müəyyən edib qiymətləndirir;

- Maksimal fiziki yükə təmin edir;

- İradı keyfiyyətlərin tərbiyə olunmasına zəmin yaradır.

Məşqul olanın yarış şəraitinə, çətin mübarizəyə alışması, psixoloji gərginliyi keçirməklə, düşünülmüş plan əsasında fəaliyyət göstərməkdə və mübarizənin davam etdiyi şəraitdə öz xeyrinə istifadə etməkdə ona kömək edir. Yarışın gedişində şagirdlərin müstəqil olması onda təşəbbüskarlığı inkişaf etdirir.

2.2. FİZİKİ TƏRBİYƏNİN METODİKİ PRİNSİPLƏRİ

Prinsip (*lat. principium*) — nəzəri fəlsəfədə faktların fikirlərdə bir sistemlə birləşməsidir.

Azərbaycan dilinin izahlı lüğətində “prinsip” sözü belə izah olunur: müəyyən nəzəriyyənin, təlimin, əqidənin, elmin və s.-nin əsas müdдəəsi, çıxış nöqtəsi. Müəyyən işdə rəhbər ideya, əsas istiqamət, gözlənilməli şərt.

Təlim prinsipləri təlimin qanuna uyğunluqlarını eks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki,

didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir. Fiziki tərbiyənin ümumi və xüsusi metodik prinsipləri var (şəkil 1).



Şəkil 1

2.2.1. Fiziki tərbiyənin ümumi metodik prinsipləri

Fiziki tərbiyənin ümumi *prinsiplərinə* şüurluq, fəallıq, müvafiqlik, sistematiklik, əyanılık, elmlilik və s. prinsipləri aiddir.

Şüurluq prinsipi. Bu prinsipin məqsədi ondan ibarətdir ki, müəllim nə öyrədirse, bunun əhəmiyyətini izah etməli, öyrədilən hərəkətin nəyə gərək olduğunu başa salmalıdır. Yəni məşğul olan bilməlidir ki, bu nə üçün ona lazımdır (misal üçün, müəllim kəndirə dırmanma hərəkətini təlim edirse, məşğul olanlara izah edir ki, bu hərəkətin icrası onlarda yuxarı ətraf əzələlərinin qüvvəsinin inkişafına səbəb olur).

Əgər məşğul olan idmanla nə üçün məşğul olduğunu başa

düşürse, bunun cəmiyyət və özü üçün faydalı olduğuna inanırsa, o zaman onun təlim və təbiyəyə münasibəti daha məsuliyyətli olur.

Fəallıq prinsipi. Bu prinsipin məqsədi məşğul olanların diqqətini məşğələyə cəlb etmək, onlarda maraq oyatmaqdan ibarətdir. Bunun üçün müəllim hər məşğələyə elə hazırlaşmalıdır ki, məşğul olanlar dərsdə dərinleşsinler və fəal olsunlar. Fiziki təbiyə dərsi və ya məşq maraqlı keçməlidir. Müəllim məşğul olanların diqqətini dərsə cəlb etməyi bacarmalıdır. Təlim prosesində fəal iştirak etmədən yüksək məhsuldarlığa – fiziki hərəkətlərin, bılık və bacarıqların daha tez mənimşənilməsinə nail olmaq mümkün deyil.

Məşğul olanları fəallığına təsir edən amillərə:

- Aile üzvlərinin bədən təbiyəsi və idmanla olan münasibətləri. Əgər aile üzvləri fəal idmanla məşğul olurlarsa, sağlam həyat tərzini təbliğ edirlərse, onda yeniyetmədə idman, fiziki təbiyə məşğələlərində fəal olacaq;

- Motivin olması, məqsədyönümlük. İdeala oxşamaq, Olimpiya oyunlarının çempionu olmaq, hərtərəfli inkişaf etmiş harmonik bədən quruluşuna malik olmaq, bədənin çəkisini azaltmaq və s.;

- Orqanizmin fiziki hərəkətlərə olan təbii tələbatı.
- Fəal hərəkət fəaliyyətinə keçmək, aktiv həyat tərzi.

Müvafiqlik prinsipi. Bu prinsipin məqsədi öyrədilən mövzunun şagirdlərin və ya idmançıların fərdi xüsusiyyətlərini nəzərə almağa (yaşı, cinsi, hazırlığı, ustalığı, stajı və s.) və bunlara uyğun hərəkətlərin öyrənilməsindən ibarətdir. Yeni hərəkətlər öyrədilən zaman məşğul olanların cütlərdə boyları və çəkiləri də nəzərə alınmalıdır.

Sistematiklik prinsipi. Bu prinsipin məqsədi öyrədilən mövzuların bir-biri ilə əlaqəli olmasınadır. Yəni bu dərsdə keçirilən mövzular keçən dərsin sonu, sonra gələn dərsin isə əvvəli olmalıdır.

Öyanılık prinsipi. Bu prinsipin məqsədi öyrədilən mövzunu, hərəkəti müxtəlif vasitələrlə hiss etdirmək lazımdır. Burada təkcə göz deyil, digər duyuş üzvlərinin iştirakı qavrama qabiliyyətini daha da artırır. Bəzən fiziki tərbiyə prosesində elə məsələlər var ki, onları gözlə görmək olmur, onları əzələlər ilə hiss etmək lazımdır (misal üçün, cudoda “ağrıcı tutma” və yaxud bərk, tez, ləng, yumuşaq, zəif və s.).

Göstərməni əsasən, üç üsul ilə etmək olar: canlı, təsviri, şərti. Hərəkəti göstərəndə beynində bu hərəkət haqqında daha tam təsəvvür yaranır. Xüsusən, yeniyetmələrə daha çox əyani vasitələrlə məşğələlər keçmək və düzgün göstərmək lazımdır.

Elmilik prinsipi. Bu prinsipin məqsədi ondan ibarətdir ki, Müəllim öz bilik və bacarığını həmişə artırmalıdır. Bunun üçün o lazımı ədəbiyyatları təhlil etməli, müşahidələr aparmalı, bilmədiklərini soruşmalı və öyrənməlidir. Bildiklərini və bacardıqlarını isə dəfələrlə təkrarlayıb vərdişiə çevirməlidir.

Fiziki tərbiyənin digər metodiki prinsipləri də mövcuddur. Sonrakı fəsillərdə təlim prosesində yeri gəldikcə onlar haqqında məlumatlar veriləcək.

2.2.2. Fiziki tərbiyənin xüsusi metodik prinsipləri

Fiziki tərbiyənin xüsusi metodik prinsiplərinə məşqin xüsusi prinsipləri aiddir. Bunlar: nailiyyatların maksimuma istiqamətləndirilməsi, dərin ixtisaslaşma və fərdilik prinsipi; idmançının ümumi və xüsusi hazırlığının vəhdəti prinsipi; məşqin fasiləsizlik prinsipi; məşqin dalğavarılık prinsipi; məşqin silsiləlik prinsipi; məşqin maksimal yük tendesiyası və tədricilik prinsipi aiddir (Şəkil 1).

Nailiyyatların maksimuma istiqamətləndirilməsi, dərin ixtisaslaşma və fərdilik prinsipi. Bu prinsipin məqsədi ilk gündən

idmançını bu idman növündə olan ən yüksək nailiyyətlərə yönəltməkdən, bu nailiyyətə çatmaq üçünsə seçilmiş idman növünü ən xırda detallarına qədər öyrətmək və bunun üçün isə hər bir idmançının fərdi xüsusiyyətlərini nəzərə almaqdan ibarətdir.

Ümumi və xüsusi hazırlığının vəhdəti prinsipi. Bu prinsipin məqsədi idmançının ümumi hazırlığı əsasında xüsusi hazırlığını qurmaqdan ibarətdir. İdmançının fiziki, texniki, taktiki, psixoloji, nəzəri, integrəl və intellektual hazırlanıq növləri hər biri özlüyündə ümumi və xüsusi hazırlığa bölünürler.

Fasiləsizlik prinsipi. Bu prinsipin məqsədi məşqləri ardıcıl, müntəzəm, çoxillik məşq planı əsasında aparmaqdan ibarətdir. Hər bir məşq idmançının orqanizmində iz buraxır, növbəti məşq bu izin üzərində keçirilir. Bu ardıcıl və müntəzəm proses məşqdən-məşqə davam edir. Əgər idmançı məşqlərdə planlaşdırılmış fasilələr edirsə, bu zamana qədər görülən işlər öz əhəmiyyətini itirir.

Yük dinamikliyinin dalğavarılık prinsipi. Bu prinsipin məqsədi – məşq yükünü dalğavari verməkdən ibarətdir. Yəni, biz təbiətin bir hissəsi olduğumuz üçün məşq prosesində onun qanunlarına zidd gedə bilmərik. Təbiət dalğavari inkişaf edir – yaz, yay, payız, qış və ya gecə, gündüz və s. Bu, bir məşqdən tutmuş, çoxillik məşqə qədər nəzərə alınmalıdır. Yəni, ümumi götürsək, misal üçün, bir məşq - hazırlayıcı, əsas və tamamlayıcı hissələrdən və ya illik məşq - hazırlanıq, yarış və keçid mərhələlərindən ibarətdir. Bu hissələrin və ya mərhələlərin yerini dəyişmək və ya birini planlaşdırıb, o birini yaddan çıxarmaq olmaz. Gündəlik və ya illik məşq yükü dalğavari hərəkat edir. Əvvəl məşq yükü tədricən müəyyən planlaşdırılmış bir nöqtəyə qalxır sonra isə bərpa prosesi yəni, keçid mərhələsi başlayır.

Silsiləlik prinsipi. Bu prinsipin məqsədi məşq prosesini dövrlərə bölməkdən ibarətdir. Məşq kiçik (mikro), orta (mezo),

böyük (makro) silsilələrə bölünür. Hər silsilənin öz məqsədi, vəzifələri, müddəti, məzmunu olur. Adətən məşq prosesi hazırlayıcı, yarış və keçid dövrlərindən ibarətdir. Məşq prosesinin məzmunu qarşıya qoyulan məqsəd və vəzifələrdən ibarətdir.

2.3. HƏRƏKƏTLƏRİN TƏLİMİ

Təlim - pedaqoji prosesdir. Təlim müəllim və şagirdlərin qarışılıqlı əlaqəsi nəticəsində baş verir. Müəllimin fəaliyyəti – öyrətmək, şagirdin fəaliyyəti isə öyrənmək adlanır. Müəllimin funksiyası bilik vermək, bacarıq aşılamaq, vərdişi formalasdırmaq, məşğul olanın təbiyəsinə, inkişafına, mənimsemə prosesinə rəhbərlik etməkdir. Şagirdin funksiyası bacarıqlara yiyələnmək, dərk etmək, biliyi qavramaq hərəki təcrübə toplamaqdan ibarətdir.

Fiziki təbiyənin xüsusiyyəti və əsas mövzusu müxtəlif formalı hərəkət fəaliyyətidir. Bunlara yiyələnmə zamanı lazımlı olan bilik, hərəki bacarıq və vərdişlər insan fəaliyyətini formalasdırır.

İnsanın bilik, bacarıq və vərdişə yiyələnmə qabiliyyəti öyrənmə adlanır. Hər bir insanın özünəməxsus öyrənmə qabiliyyəti var. Bəziləri tez, digərləri gec öyrənə bilir.

Öyrənmə qabiliyyətinin məzmunu aşağıdakı qeyd olunan amillərin mənimseməsi ilə xarakterizə olunur:

- Öyrənilən hərəkətin mürəkkəbliyi;
- Fərdi hərəkət qabiliyyəti;
- Hərəki təcrübənin olması;
- Yaş və cinsi xüsusiyyətlər;
- Təlim metodlarının səmərəliliyi və məşğul olanların fəallığı;
- Fiziki hərəkətlərlə məşğul olma qaydaları, təhlükəsizlik, mühafizə, zədələnmələrin qarşısının alınması haqqında;

- Yarış qaydaları və hakimlik, avadanlığı onlara xidmət və məşq yerinin hazırlanması haqqında;
- Sərbəst məşğələnin təşkili və metodikası və s. haqqında.

2.3.1. Hərəki bacarıq və vərdişlər təlimin nəticəsi kimi

Hərəki fəaliyyət mənimsəniləndə onun icra texnikası və variantları haqqında bilik formallaşmağa başlayır. Təlim prosesində məşğul olanlar müxtəlif biliklərə yiyələnlərlər. Onlara aşağıdakılardı aid etmək olar:

- Fiziki tərbiyə və idmanın sosial mahiyyəti haqqında;
- İnsanın orqanizmi və fiziki hərəkətlərin ona təsiri;
- Fiziki hərəkətlərlə məşğul olduqda gün rejimi, istirahət, qidalanma, yuxu və gigiyena haqqında;
- Müxtəlif idman növlərinin texnikası və taktikası haqqında;
- Fiziki tərbiyə, məşq, reabilitasiya sahəsində bilik əsas idrakı və təcrübə vasitədir.

Biliyin genişlənməsi və keyfiyyətinin artması verilən tapşırıqların icrası üçün təlimə şüurlu yanaşma, fəallıq və yaradıcı münasibət ilə reallaşdırılır. Adətən bir-birlərinə yaxın biliyinin 2 növünü qeyd edirlər:

1. Əyani bilik. O müxtəlif formalarda özünü göstərir (duyuñ üzvləri vasitəsilə). Onların köməyi ilə öyrənilən fəaliyyət haqqında təsəvvür yaranır. Bu biliyin sadə səviyyəsidir. Misal üçün alçaq startdan qaçış – bədənin vəziyyət, təkan, istiqamət, amplituda, məsafə, temp, ritm haqqında təsəvvür yaradır.

2. Məntiqi bilik. Bu anlayışlar, qanuna uyğunluqlar, nəzəri məlumat və digər xüsusiyətlərlə təzahür edilir. Qeyd edilənlər üçün daha yüksək səviyyəli biliklər tələb olunur.

Biliyə yiyələnmə prosesi tədris materialının mənimsənilməsi, dərk edilməsi, yaddaşda möhkəmlənməsi və təcrübədə istifadə-sindən ibarətdir. Bu mərhələlər arasında dialektik əlaqə var.

Bilik = məlumatın qəbulu + onun
dərk edilməsi + yadda saxlanması +
təcrübədə tətbiq edilməsi

Bədənin hər bir hərəkəti fəal (daxili və xarici) qüvvə nəticəsində məkan və zamanda yerini dəyişir.

V.P.Bespalkoya görə mənimsənilmənin 4 səviyyəli təsnifatı var. Bunlar aşağıdakılardan ibarətdir:

I səviyyə - şagird ilkin bilik əldə etməklə obyektin xüsusiyyətlərini tanır, müəyyən edir;

II səviyyə - şagird izah etməyi və göstərməyi bacarır;

III səviyyə - şagird əldə etdiyi bilik və bacarıqdan təcrübədə istifadə edir.

IV səviyyə - əldə etdiyi bilik və bacarıqdan yeni bir işdə istifadə edir və yaradır.

Hər hansı bir fəaliyyət (əmək, hərbi, idman və s.) o zaman səmərəli ola bilir ki, təkcə bilik yox, eyni zamanda bacarıq və vərdişlərə də yiyələnmiş olsun.

Pedaqoji cəhətdən hərəki bacarıq və vərdişlər hərəki fəaliyyətin icrasını mənimsədikdə baş verir. Bu aşağıdakı hallarda baş verir:

- Fiziki hərəkətlərin icra texnukasının üsulları haqqında bilik, yəni icra fəaliyyətinin modeli haqqında təsəvvür olduqda;
- Məşğul olanlarda müəyyən hərəki təcrübə və fiziki hazırlıq səviyyəsinin mövcudluğu;
- Öyrənilən fəaliyyətin çoxsaylı təkrarı;

Bacarıq fəaliyyəti - bu hərəki fəaliyyətin elə mənimsənilmə səviyyəsidir ki, hərəkətlərin idarə olunmasında fəal təfəkkürdən istifadə olunur. Hərəki bacarığın səciyyəvi əlamətləri aşağıdakılardır:

- Hərəkətlərin idarə olunması qeyri-avtomatik qaydada yerinə yetirilir;

- Məşğul olanın diqqəti hər bir hərəkətin icrasına nəzarət edir;
- Hərəkətin ləng icrası;
- Hərəkətin icrası zamanı əlavə hərəkətlərə yol verilir ki, bu da tez yorgunluğa səbəb olur;
 - Hərəkətlərin nisbətən dağınıq olması;
 - Fəaliyyətin sabit olmaması;
 - İcra fəaliyyətinin davamsızlığı, yəni yaddaşın sabitsizliyi;
 - Hərəki fəaliyyətə yiyələnmə prosesinin vərdişə çevrilməsi;

Hərəki vərdiş – bu hərəkətlərin idarə olunmasında verilən tapşırıqların icrasının avtomatlaşdırılmasıdır, yəni, onlara diqqət yetirməyə ehtiyac yoxdur.

Vərdişin səciyyəvi əlamətləri:

- Hərəkətin avtomatik icrası, şüurun hər bir fəaliyyətin idarə olunması zamanı nəzarətdən azad edir. Ancaq, bu o demək deyil ki, hərəkətin icrası şüursuz idarə olunur. Şagirdin şüuru hərəkət fəaliyyətinin əsas hissələrinə yönəldilir, yəni hərəkətin icrasını müxtəlif şəraitdə icra etmək, ona yaradıcı yanaşmaq və s.;
- Hərəkətin tam səlist icrası;
- Hərəkətlərin icrası zamanı artıq gərginləşmə, lazımsız hərəkətlərin olmaması, onların yüksək sürət, yüngüllük, dəqiqlik, qənaətçiliklə icrası;
- Fəaliyyətin yüksək sabitliyi. Bu imkan verir ki, hərəkətin icrasına maneə törədən amillər olan şəraitdə (yorgunluq, şərait, azarkeş, provakasiya və s.) hərəki fəaliyyət müvəffəqiyyətlə icra edilsin;
- Fəaliyyətin yaddaşda möhkəm hakk olunması.

Vərdiş yaxşı formalasıbsa, o hətta uzun fasılərdən sonra itmir (velo surmək, üzmək və s. hərəkət fəaliyyətləri vərdiş halına keçidikdən sonra itmir). Hərəki vərdişin müxtəlif şəraitlərdə icra

olunması onun təcrubi əhəmiyyətli olmasını bildirir.

Hərəki fəaliyyətə yiylənməni sxematik olaraq belə təsəvvür etmək olar:

- Məqsəd – hərəki fəaliyyətin təlimi;
- Vəzifələr – biliyin, bacarığın, vərdişin formallaşması;
- Nəticə - xüsusi biliklərin əldə edilməsi.

Adət etməni vərdişdən ayırmak lazımdır. Adət – bu müəyyən təlabatların ödənilməsi üçün mənimsənilən hərəkət fəaliyyətidir. Adət və vərdiş arasında fərq ondan ibarətdir ki, vərdiş hərəkətlərin formallaşması üçün xüsusi təşkil olunan prosesdirse, adət isə təbii təlabat nəticəsində formallaşır. Adətlər müsbət və mənfi ola bilir. Hərəki adətlər təlimlə məqsədyönlü əlaqəsi olmayan, şüursuz avtomatik icra edilən hərəkətlərdir.

2.3.2. Hərəki vərdişlərin qarşılıqlı (köçürülməsi) əlaqəsi

Bir hərəki vərdişi formalasdırıldıqda, digər vərdişi yiylənməsinə təsir göstərə bilir. Buna hərəki vərdişlərin köçürülməsi deyilir.

Hərəki vərdişlərin köçürülməsinin bir neçə forması var. Bundan müsbət və mənfi köçürülmələri qeyd etmək lazımdır. Müsbət köçürülmələrdə əvvəlki əldə edilən hərəki vərdiş yeni formalasən hərəki vərdişin təlimini yüngülləşdirir. Misal üçün, tenis topunun atılması vərdişi, nizə atma vərdişinin formallaşması işini yüngülləşdirir.

Mənfi köçürmələrdə isə əvvəlki, yaranan vərdişlər sonradan formalasən hərəki vərdişlərə maneələr yaradır.

Hərəki vərdişlərin köçürülməsinin səciyyəvi xüsusiyyətləri müxtəlidir. Bunlar aşağıdakılardır:

- **Birtərəfli köçürülmə** bir hərəki vərdişin yaranmasına kömək edir. Əks təsir müşahidə olunur;
- **Qarşılıqlı köçürülmə.** Bu hərəki fəaliyyətin bir-birinə

göstərdiyi qarşılıqlı təsirdəndir. Köçürülmə digərinə və əksinə baş verir;

- **Birbaşa köçürülmə.** Bir hərəki vərdişin yaranması, digər hərəki vərdişin də yaranmasına səbəb olur;
- **Qismən köçürülmə.** Bir hərəki vərdişin formallaşması digər hərəki vərdişin yaranmasına qismən təsir göstərir. Misal üçün ÜFH vasitələri xüsusi hərəki bacarıq və vərdişlərin formallaşmasına qismən təsir edir;
- **Natamam köçürülmə.** Formalaşan hərəki vərdişlə sonradan yaranan hərəki vərdiş arasında çox oxşarlıq olur. Belə halda çox az köçürülmə baş verir. Misal üçün badminton və ya tenisdə zərbə hərəki vərdişi ilə, qumbara və nizə atma hərəki vərdişləri;
- **Ümmüniləşdirilmiş köçürülmə.** Əvvəl formaləşdirilmiş hərəki vərdişin təyinatı sonradan yaranmış hərəki vərdişə oxşaması (quruluşu olmasa da müsbət təsir etməsi (köçürülməsi). Misal üçün, velosiped sürmək, konkide qaćma texnikasında oxşar hərəkətlər olmasa da hər ikisi idmançıda tarazlığı qorumaq vərdişləri biri birinə köçürürlür.
- **Çarpaz köçürülmə.** Bu hərəki vərdişin bədənin simmetrik hissələrində olan köçürülməsidir. Misal üçün, əgər sağ ayaq və ya qol üçün yaradılan hərəki vərdiş, xüsusi hazırlıq keçmədən sol ayaq və qol tərəfindən icra edilə bilər (Şəkil 2).



Şəkil 2

Köçürülmə qanuna uyğunluqlarının öyrənilməsi fiziki təbiyə və idman nəzəriyyəsi üçün xüsusi əhəmiyyət daşıyır.

2.3.3. Təlim prosesinin mərhələləri

Hərəki fəaliyyətlərin təlimi prosesində hərəki bacarıq və vərdişlərin formallaşması idarə etmənin nəzəriyyəsinin qanuna uyğunluqları və didaktik prinsiplərinin tələbləri ilə uzlaşır. Təlim prosesi müəyyən mərhələlərdən ibarətdir:

I *Təlimin ilkin mərhələsi*. Fiziki hərəkət, onun strukturu, icra edilməsi texnikası, istifadə edilmə yeri, zamanı və s. haqqında izahat verilir. Bu zaman məşğul olanlarda hərəkət haqqında zahiri təsəvvür yaranır və ilk tanışlıq baş verir. Məşğul olan əvvəl mənimmsədiyi fiziki hərəkətləri (hissələrdən, elementlərdən, dətallardan), yeni hərəkətin icrasında istifadə etməyə çalışır. İkincisi, yeni hərəkətin əsas elementlərinə yiyolənir, üçüncüüsü isə yeni hərəkəti tam, bütövlükdə icra edir. Təlimin ilkin mərhələsində məşğələlər arasında böyük fasılələr vermək məsləhət görülmür. Bu mərhələdə hərəkətlərin düzgün icrasına xüsusi diqqət yetirmək lazımdır.


II. *Əsaslı təlim mərhələsi*. Burada təlim olunan hərəkət tam, sərbəst icra olunur. Hərəkətin bəzi elementləri möhkəmləndirilir və avtomatlaşdırılır. Müəllim tərəfindən hərəkət fəaliyyətinin bir sıra elementləri təhlil olunur, məşğul olanın diqqəti buna cəlb edilir, onun icra texnikasının biomexaniki qanuna uyğunluqları izah edilir.

Hərəki fəaliyyətin tamlıqda icrası getdikcə səmərəli rütmən əmələ gəlməsinə səbəb olur. Bu mərhələdə hərəkətlərin bütöv icrasında təkrarlamaların sayının artırılması daha məqsədə uyğundur.

III. *Təlimin təkmilləşdirmə mərhələsi*. Bu mərhələdə təlim

zamanı hərəkətin real, praktik icrasına nail olmaqdır. Bunun üçün hərəkətin çox sayıda təkrarlamaları və əldə olunan avtomatlaşmadan sonra, şəraitli dəyişməklə yenə cənə hərəkətin təkrarlamaları ilə icrası fərdiləşməyə doğru getməsidir, yəni məşğul olan fiziki imkanları və antropometrik bədən quruluşunu nəzərə almaqla müəllim buna diqqət yetirməlidir.

Əgər birinci iki mərhələdə hərəkətlərin təlimində fasiləsizlik prinsipi vacib şərt idisə, üçüncü mərhələdə qısa müddətli fasilələr vermək məqsədə uyğundur (Şəkil 3).



Şəkil 3

2.3.4. Hərəkətlərin təlimi zamanı baş verən səhvələr, onları tərədən səbəblər və aradan qaldırılması

Şagird (idmançı) fiziki hərəkətləri icra edərkən müəllim-məşqçi onları müşahidə etməlidir. Səhvələri tez düzəltmək üçün onu tərədən səbəbləri müəyyən etmək lazımdır. Adətən səhvələr aşağıdakı səbəblər nəticəsində baş verir:

I. *Hərəkəti izah edib göstərən zaman məşğul olanlarda hərəki fəaliyyət haqqında düzgün təsəvvür yaranmır.* Bu isə öz növbəsində hərəkətin quruluşunu, ardıcılığını, ritmini pozur. Belə səhvələr təkrarən izah etmə və göstərməklə düzəldilir. Eyni zamanda şagirdin (idmançının) diqqəti hərəkətin əsasını təşkil edən və daha çox səhvələr baş verən elementlərə cəlb edilir.

Bunun üçün aşağıdakı üsullardan istifadə edilir:

1. *Diqqəti cəlb etmək*. Müəllim-məşqçi şagirdin (idmançının) diqqətini səhv etdiyi elementə cəlb etməklə yanaşı, eyni zamanda hərəkəti bir daha izah edib göstərir.

2. *Səhv icra olunmuş elementin seçilməsi*. Müəllim-məşqçi şagirdə (idmançıya) ancaq səhv yerinə yetirdiyi elementi izah edib göstərir və yenidən icra etməyi tapşırır. Səhv düzələndən sonra hərəkət bütövlükdə icra edilir.

3. *Səmti qeyd etmək*. Müəllim-məşqçi şagirdə (idmançıya) səmti göstərir ki, o öz hərəkətini və qüvvəsini düzgün istiqamətləndirsin.

4. *Hərəkəti düzgün icra etməmək*. Müəllim-məşqçi şagirdə (idmançıya) hərəkətin düzgün quruluşundan kənara çıxmağı tapşırır. Bu dəyişiklik nəticəsində hərəkətin icrasında baş verən səhv aradan qaldırılır.

5. *Səhvi şagird (idmançı) üzərində yerinə yetirmək*. Müəllim-məşqçi şagirdin (idmançının) səhv etdiyi hərəkəti göstərir və niyə düzgün olmadığını izah edir. Sonra isə hərəkətin düzgün icrasını izah edib göstərir. İdmançı bu hərəkətlər arasında olan fərqi görüb səhvini düzəldir.

6. *Müəllim-məşqçinin köməyi ilə hərəkətin icrası*. Məşqçi iki üsuldan istifadə edə bilər.

a) şagirdin (idmançının) hərəkətini öz hərəkətləri ilə düzgün istiqamətləndirir;

b) müəllim-məşqçi hərəkətin icrasını öz üzərində icra etməyə imkan verir (güləş növlərində). Ancaq bu zaman müəllim-məşqçi səhv hərəkətin icrasına imkan verməyib, şagirdin (idmançının) hərəkətlərini düzgün istiqamətləndirir.

II. *Hərəkətin icra şəraiti mürəkkəbləşdiriləndə*. Adətən icra şəraitində səhvlerin baş vermasınə səbəb cütlərin bir-birlərinə müvafiq olmaması (çəkisi, boyu, hazırlığı, cinsi və s.) nəticəsində baş verir. Təlim prosesində cütlərin düzgün bölünməsinin mühüm

əhəmiyyəti var. Cütləri düzgün bölmədikdə isə aşağıdakı səhvərə baş verir:

1. Şagirdlərdən (idmançılardan) biri hərəkəti icra etmək istəyir, digəri isə öz hərəkəti ilə ona maneçilik törədir. Bu zaman hərəkəti icra etmək istəyən şagird (idmançı) daha çox qüvvə sərf edir və icra olunan hərəkətin icra quruluşunu dəyişir;

2. Biri hərəkəti çox, digəri isə az icra edir və ya yixilməqdan qorxur;

3. Şagirdlərdən (idmançılardan) biri digərinə hərəkətin icrasında «kömək» etmək istəyir. Elə hərəkətlər edir ki, bu hərəkətin düzgün icrasına maneçilik törədir. Belə səhvərə cütlərin nəzərinə çatdırmaq və bunun təsiri olmadıqda onları bir-birlərindən ayırmalı lazımdır.

III. Şagirdin (idmançının) fiziki hazırlığının zəif olması. Səhvərə aradan qaldırmaq üçün müəllim-məşqçi şagirdə (idmançıya) xüsusi fiziki hazırlıq hərəkətlərinin icrasını tapşırır. Buna-dan: qüvvə, sürət, cəldlik, elastilik, dözümlük inkişaf etdirildikdən sonra, səhv aradan qaldırılır (şəkil 4).

Səhvərə aradan qaldırarkən müəyyən ardıcılığa rəayət etmək lazımdır.

İdmançının hərəkətin icrası zamanı buraxdığı bütün səhvərə eyni vaxtda aradan qaldırmağa dəyməz. Bu, ona gətirib çıxarar ki, məşqçi ancaq bir nəfərin səhvərə üzərində işləyər və digər idmançılara vaxt qalmaz. Səhvərə bütün idmançılara birlikdə və ayrı-ayrı idmançılarda ayrılıqda düzəlir. Əvvəlcə kobud səhvərə düzəltmək lazımdır. Çünkü onların təkrarı zədəlenmələrə gətirib çıxarır. Sonra hərəkətlərin strukturunu pozan səhvərə aradan qaldırılır. Cüzi səhvərə isə daha sonra və ya növbəti məşqlərdə düzəldilə bilər. Səhvərə görmək, onları törədən səbəbləri müəyyən etmək və aradan qaldırmaq üçün vasitə və metodlardan istifadə etmək bacarığı məşqçinin ustalığından asılıdır.

Fiziki hərəkətlərin təlimi zamanı səhvələri törədən səbəblər

Fəaliyyət
haqqında düzgün
təsəvvür
yaranmaması

Hərəkətin icra
şəraitinin
mürəkkəbəşdirilməsi

Fiziki
hazırlığının
zəif olması

Səhvələri aradan qaldırmaq üçün vasitələr

Diqqəti cəlb etmək
Səhv icra olunmuş
elementin seçilməsi
Səmti qeyd etmək
Hərəkəti səhv icra etmək
Səhvi şagird üzərində
icra etmək
Müəllimin köməyi
ilə hərəkətin icrası

Cütlərin
nəzərirlərinə
çatdırmaq

Cütləri
dəyişmək

Fiziki
qabiliyyətləri
inkişaf etdirmək

Qüvvə
Sürət
Cəldlik
Elastiklik
Döyümlük

Şəkil 4

FƏSİL III. FİZİKİ QABİLİYYƏTLƏRİN TƏRBİYƏSİ

3.1. FİZİKİ QABİLİYYƏT ANLAYIŞI VƏ TƏZAHÜR FORMALARI

Şəxsin fiziki mədəniyyəti formalaşdırılan prosesdə təkcə hərəki bilik və bacarığa yiyələnmə baş vermir, eyni zamanda məşğul olanların fiziki qabiliyyətləri də inkişaf etdirilir. Hazırda insanların hərəki imkanlarını səciyyələndirmək üçün, “fiziki qabiliyyət” və fiziki keyfiyyət” terminlərindən istifadə olunur. Bu anlayışlar müəyyən qədər oxşar olsalar da onları eyniləşdirmək olmaz.

Ədəbiyyatların təhlili göstərir ki, qeyd olunan anlayışların izahında ziddiyyətli və əlaqəli mövqelər var. Bir halda, fiziki qabiliyyətləri orqanizmin funksional sistemlərinin iş bacarığının təzahür forması və hərəki fəaliyyətdə iştirakı kimi izah edilir (Q.Q.Natalov, 1976), digər halda həyatda istifadə etmək üçün insana xas olan imkanlar, xüsusən o hərəki fəaliyyətlər ki, onların əsasını fiziki keyfiyyətlər təşkil edir (L.P.Matveev, 1991), üçüncü halda qabiliyyətləri anadangelmə, hansı ki, orqanizmin psixofizioloji və morfoloji xüsusiyyətlərinə əsaslanır (E.P.İlin, B.V.Evstafyev, 1987). Qeyd olunanlar fiziki qabiliyyətlər haqqında ifadə olunan son və tam mövqelər deyil.

Fiziki qabiliyyəti dərk etmək üçün bir neçə misala müraciət edək. Bir 9 yaşlı şagird yerindən uzunluğa 110 sm. tullanır, digər eyni yaşda olan şagird 170 sm. Bu yaşda olan bir şagird turnikdə 2 dəfə dartımır, digəri isə 5 dəfə. 6 dəqiqlik qaçış zamanı bir şagird 900 m., digəri isə 1100 m. qaçır. Təcrübədə adətən müqayisə apardıqda deyilir ki, “bu şagirdin sərət-qüvvə səciyyəli hərəkəti düzümlüyünə görə; qüvvə səciyyəli hərəkəti koordinasiyasına görə daha qabiliyyətlidir.

Şagirdlərdə müşahidə olunan müxtəlif fərdi hərəki fəaliyyət onların orqanizminin üzv və sistemlərinin imkanları ilə (əzələ, sinir, ürək-qan damar, tənəffüs və s.) izah olunur. Bu və ya digər fiziki qabiliyyətlərin xarakteri və inkişaf dərəcəsi hər bir funksional sistemlərin səviyyəsindən asılı olacaq.

FİZİKİ QABİLİYYƏT – *bu insanın morfoloji və psixofizioloji potensial imkanlarından kompleks istifadə edərək, əzələ fəaliyyətinin hər hansı bir tələbinə cavab verib, fiziki hərəkətin effektli icrasını təmin edir.* İnsanların hərəki imkanlarının müxtəlif təraflarını qeyd etmək üçün uzun müddət “fiziki keyfiyyət” terminindən istifadə ediblər. Həl-hazırda bu iki terminin oxşar və fərqli cəhətlərinin araşdırılmasına ehtiyac var. “Keyfiyyət” sözünün mənası hər hansı bir əşya və ya fəaliyyət növünə müqayisəli xarakteristikasıdır. Misal üçün, qidanın, həyatın, şəxsiyyətin, biliyin keyfiyyəti və s. Fiziki tərbiyədə də bu mənadan keyfiyyətə münasibət bildirmək lazımdır. Deməli insanın fiziki keyfiyyətləri onun icra edilmiş fiziki qabiliyyətlərin səviyyəsini bildirir. İnsan bir-birindən fərqlənən müxtəlif qabiliyyətlərə malikdir. Məişətdə və təcrübədə insanın fiziki keyfiyyətləri öz əksini “qüvvəti”, “sürətli”, “döztümlü”, “cəld”, “elastik” kimi ifadələrdə tapmışdır.

Misal üçün, insanın xüsusi qüvvə qabiliyyəti - yüksək əzələ gərginliyinin aşağı tezlikdə yığılması ilə qüvvə hərəkətlərinin icrasıdır. Xüsusi qüvvə qabiliyyətini statik qüvvə, tədricən sıxma (jim) qüvvəsi keyfiyyətləri səciyyələndirir. Sürət-qüvvə qabiliyyətini isə əhəmiyyətli əzələ gərginliyinin yüksək sürətlə yığılması hərəkətləri ilə səciyyələnir. Sürət-qüvvə qabiliyyətinin təzahür etməsi “partlayış qüvvəsində” bir keyfiyyət kimi öz əksini tapır.

Yuxarıda qeyd olunan qüvvə keyfiyyətləri (partlayış qüvvəsi, statik qüvvə, tədricən sıxma qüvvəsi) imkan verir ki, insannı

qüvvə qabiliyyətləri ümumilikdə müəyyən edilsin və fərqlənsin. Eyni ilə digər fiziki qabiliyyətlərin keyfiyyət fərqlərini anlamaq olar. Fiziki keyfiyyət və fiziki qabiliyyət arasında çoxmənalı əlaqə var. Bir fiziki qabiliyyət bir neçə fiziki keyfiyyətlərdə ifadə oluna bilər. Müxtəlif fiziki qabiliyyətlər də bir fiziki keyfiyyətdə özünü göstərə bilər. Misal üçün, cəldlik fiziki keyfiyyətində müxtəlif fiziki qabiliyyətlər sürət, koordinasiya, dəqiqlik, tarazlıq və s. fiziki qabiliyyətlər təzahür olunur. Sürət-qüvvə qabiliyyəti isə özünü nəinki sürət, eyni zamanda qüvvə keyfiyyətində də göstərir.

Deməli, fiziki keyfiyyətlər insannın fiziki qabiliyyətləri ilə əlaqədar olub, müxtəlif hərəkatlarda onun xüsusiyyətlərinin müəyyələşdirilməsini təzahür edir. Fiziki qabiliyyətlərin inkişafına bir tərəfdən mühit amilləri (sosial-məişət şəraiti, iqlim və ərazi şəraiti, məşq yerinin maddi təchizatı, təlim metodikası və s.), digər tərəfdən irsi amillər ("hərəki" istedad) təsir edir. İnsan orqanizminin fiziki qabiliyyətlərinin irsi keyfiyyətləri anatomik, fizioloji və psixoloji xüsusiyyətlərdə özünü eks etdirir.

Qeyd etmək lazımdır ki, "hərəki istedad" çox funksiyalıdır və əzələ fəaliyyətindən asılıdır. O, müxtəlif istiqamətlərdə təkmilləşə bilər və fiziki qabiliyyətlərin inkişafı formasını təmin edir. Professor Y.V.Verxoşanskinin fikrinə görə, bu formaların sayı çox ola bilər. Bu hərəki fəaliyyətin növlərindən asılıdır, hansı ki, hər birinin özünə məxsus spesifik strukturu və hərəketin məqsədyönlü istiqaməti, əzələ koordinasiyası, orqanizmin işgörmə rejimi və enerji təminatı olur. Hərəkət fəaliyyəti ilə əlaqədar olaraq insan orqanizmində morfofunksional dəyişikliklər baş verir. Ancaq ilk növbədə bu dəyişiklər fiziki yüklə məruz qalan əzələ qruplarında və onların iş görmə qabiliyyətini təmin edən fizioloji sistemdə baş verir.

3.2. FİZİKİ QABİLİYYƏTLƏRİN İNKİŞAFININ ƏSAS QANUNAUYĞUNLUQLARI

Fiziki qabiliyyətlərin özünə məxsus qanunaugunluqları var. Bunlar:

1. Hərəkət – fiziki qabiliyyətlərin inkişafında aparıcı amildir;
2. Fiziki qabiliyyətlərin inkişafının hərəki fəaliyyət rejimindən asılılığı;
3. Fiziki qabiliyyətlərin inkişafının mərhələliyi;
4. Fiziki qabiliyyətlərin inkişafının qeyri-müntəzəmliyi və heteroxronluğu (fərqli zamanlıq);
5. Fiziki qabiliyyətlərin inkişaf göstəricilərinin ilkin vəziyyətə qayıdışı;
6. Fiziki qabiliyyətlərin köçürülməsi;
7. Hərəki bacarıq və fiziki qabiliyyətlərin birlüyü və əlaqəsi

(şəkil 1).



Şəkil 1

3.2.1. Hərəkət – fiziki qabiliyyətlərin inkişafında aparıcı amildir

Fiziki qabiliyyətlərin formallaşmasında irsi və mühit amilləri boyuk əhəmiyyət daşıyır. Lakin eyni şəraitdə olduqda, insanın psixo-fizioloji təbiətinin təkimləşməsinə yönəlmış fiziki qabiliyyətlərin inkişafında, hərəki fəallıq həlledici rol oynayır. Buna görə fiziki hərəkətlərlə məşğul olanların müxtəlif orqan və sistemlərinin morfoloji və funksional göstəriciləri, həmçinin hərəki hazırlıq digərlərdən daha yüksəkdir.

Organizmin mükəmməlliyində hərəkət fəaliyyətinin zərurılıyını ilk dəfə Jak Lomark göstərmüşdi. O, birinci qanunu - "Hərəkət qanunu" qısa izah etdikdə, yazdı: "Hər hansə bir orqanın istifadəsi, həmin orqan getdikcə möhkəmləndirir, inkişaf etdirir və gücünü artırır. Həmin orqanın istifadəsizliyi və ya passiv istifadəsi isə onun zəifləməsinə və nəhayət, tam itirləməsinə gətirib çıxarır". (J.B.Lomark əsərlərin toplusu, I Tom, - M., L., 1935.-səh.185). Bununla Jan Lomark canlı təbiətin inkişafının ümumi qanunlarından birini əks etdirdi.

Bu qanunun daha geniş öyrənilməsində Lesqaft P.F, Uxtomski A.A, Pavlov İ.P, Folbort Q.F, Yakovlev N.N və digərlərinin fikirləri və xidmətləri danılmazdır.

3.2.2. Fiziki qabiliyyətlərin inkişafının hərəki fəaliyyət rejimindən asılılığı

Fiziki qabiliyyətlərin inkişafı təkcə hərəki fəaliyyət prosesində təzahür etmir, eyni zamanda onların müəyyən rejimdə yerinə yetirilməsini tələb edir. Bu rejim hər hansı fiziki hərəkətlərin yerinə yetirilməsi zamanı və bir məşq və ya məşq sistemi əsnasında istirahət intervalllarının işlə və işin istirahətlə

əvəz edilmə qaydasına riayət edilməsinin üzərində qurulur.

Fiziki hərəkətlərin yerinə yetirilmə prosesində, orqanizmin enerji və funksional imkanlarının istifadəsi ilə iş qabiliyyəti tədrīcən azalır. İstirahət vaxtı iş qabiliyyəti bərpa olunur. Bərpa prosesindən, onun müddətindən, insanların fiziki hazırlığından asılı olaraq orqanizmə müxtəlif dəyişikliklər baş verir və bərpa olma 3 fazaya bölünür:

- I faza -tam bərpa olunmayıb və az işgörmə qabiliyyəti;
- II faza - tam bərpa olunub və normal işgörmə qabiliyyəti;
- III faza - tam bərpa olunub və yüksək işgörmə qabiliyyəti.

Hər bir faza yerinə yetirilmiş işin xarakteri, intensivliyi və müddətindən asılı olur. Hansı istirahət fazasından sonra, növbəti hərəkətlərin verilməsi fiziki qabiliyyətlərin inkişafına müxtəlif təsir göstərir. Bununla əlaqədar hərəki qabiliyyətlərin inkişafı üçün üç əsas hərəki fəaliyyət rejimi var:

1-ci rejim: İş qabiliyyətinin tam bərpa olunmamış, fazasında məşq zamanı hər bir yeni hərəkət qısa istirahət intervalı ilə təkrarlanır. Bu halda iş qabiliyyətinin bütün göstəricilərinin sistematik azalması baş verir. İşin istirahətlə əvəz edilmə rejimi döyümlülüyün inkişafı üçün əlverişli və münasibdir.

2-ci rejim: Hər növbəti hərəkət orqanizmin funksional göstəricilərinin işdən əvvəlki səviyyəyə qaytarılmasını təmin edən, yəni tam bərpa olma fazasına çatdırın istirahət intervalı ilə təkrarlanır. Bu cür rejim sürət-güç və koordinasiya imkanlarını artıran məşqlərdə tətbiq olunur.

3-ci rejim: Hər növbəti hərəkət yüksək iş qabiliyyəti fazası ilə üzləşən daha uzun müddətli istirahət intervalı ilə təkrarlanır. Bu zaman təkrarlanmadan təkrarlanmaya hərəki imkanların fərqli istiqamətlərdə olan inkişafı izlənir, əzələ qüvvəsi və cəldlik, sürət arta, döyümlülük isə azala bilər (şəkil 2).

**Fiziki qabiliyyətlərin inkişafının
hərəki fəaliyyət rejimindən
asılılığı**



Şəkil 2

3.2.3. Fiziki qabiliyyətlərin inkişaf etmə mərhələliyi və keçiciriliyi

Eyni yükler uzun müddət təkrarlanaraq yerinə yetirildikdə, fiziki qabiliyyətlərin inkişafının dinamikasında şərti olaraq üç müstəqil mərhələ göstərilir:

I mərhələ fiziki qabiliyyətlərin inkişaf səviyyəsinin artması: fiziki yüklenmə nəticəsində organizmdə hərtərəfli uyqunlaşma baş verir və bu dəyişikliklər funksional imkanların mütəmadi genişlənməsinə və fiziki qabiliyyətlərin inkişafına səbəb olur.

II mərhələ fiziki qabiliyyətlərin inkişafında maksimal nailiyyətlərə çatma: verilən standart fiziki yüksək organizm uyğunlaşır və onu rahatlıqla qəbul edir. Bunun nəticəsində fiziki qabiliyyətlərin maksimal təzahür etməsinə şərait yaradır.

III mərhələ fiziki qabiliyyətlərin inkişaf göstəricilərinin azalması: orqanzmin funksional imkanlarının artması səbəbindən, verilmiş standart fiziki yüksək qabiliyyətlərin dəyişikməsinə təsir etmir. İnkişaf effekti ya azalır, ya da tamam itir (şəkil 3).



Şəkil 3

3.2.4. Fiziki qabiliyyətlərin inkişafının qeyri-müntəzəmliyi və heteroxronluğu (fərqli zamanlıq)

İnkişafın qeyri-müntəzəmliyi onu göstərir ki, eyni mərhələdə bir fiziki qabiliyyət göstəricisinin artım dərəcəsi, digərindən daha əhəmiyyətli ola bilər. Bu həm qısamüddətli (bir neçə həftəlik, aylıq), həm də uzunmüddətli (bir neçə il) məşqlər üçün doğru ola bilər. Bir qayda olaraq fiziki qabiliyyətlərin ən böyük artımı fiziki hərəkət məşqlərinin ilkin mərhələsinə təsadüf edir.

Hər hansı fiziki qabiliyyətin inkişaf səviyyəsi artdıqca onun tempi azalır. Bir halda ki, hər növbəti mərhələdə temp azalır, müvafiq artımı əldə etmək üçün daha çox vaxt tələb olunur.

Fiziki qabiliyyətlərin inkişaf göstəricilərinin dinamikasında heteroxronluq izlənilir. Xüsusi tədqiqatlar və təcrübə göstərir ki, insanın müəyyən yaş dövründə qabiliyyətlərin inkişafına təsir

etmək üçün əlverişli imkanlar yaranır. Bu dövrlər sensetiv (həssas) və ya böhran adlanır və orqanizmin inkişafında xüsusi rol oynayır (cədvəl 1).

Cədvəl 1

Yeniyetmələrdə (7-17 yaş) sensetiv (həssas) yaş mərhələsində fiziki qabiliyyətlərin inkişafı (L.P. Matveyevə görə)

| FİZİKİ QABİLİYYƏTLƏR | | Y | | A | Ş | | | | | | |
|----------------------|--------------------------------|-----|-----|------|-------|-------|-------|-------|-------|-------|-------|
| | | 7-8 | 8-9 | 9-10 | 10-11 | 11-12 | 12-13 | 13-14 | 14-15 | 15-16 | 16-17 |
| Sürtət | Xüsusi qüvvə | | | | | | | | | | |
| | Sürət-qüvvə | | | | | | | | | | |
| | Hərəkət tezliyi | | | | | | | | | | |
| | Tək hərəkət sürəti | | | | | | | | | | |
| | Hərəkət reaksiyasının vaxtı | | | | | | | | | | |
| Döyümlük | Statik rejim | | | | | | | | | | |
| | Dinamik rejim | | | | | | | | | | |
| | Maksimal intensivlik zonası | | | | | | | | | | |
| | Submaksimal intensivlik zonası | | | | | | | | | | |
| | Böyük intensivlik zonası | | | | | | | | | | |
| | Kiçik intensivlik zonası | | | | | | | | | | |

| FİZİKİ QABİLİYYƏTLƏR | | Y | | A | S | | | | | | |
|----------------------|------------------------|-----|-----|------|-------|-------|-------|-------|-------|-------|-------|
| | | 7-8 | 8-9 | 9-10 | 10-11 | 11-12 | 12-13 | 13-14 | 14-15 | 15-16 | 16-17 |
| Cəldlik | Sadə koordinasiya | | | | | | | | | | |
| | Mürəkkəb koordinasiya | | | | | | | | | | |
| | Tarazlıq | | | | | | | | | | |
| | Hərəkətlərin dəqiqliyi | | | | | | | | | | |
| Mütəhərriklik | | | | | | | | | | | |


Tədqiqatlar göstərir ki, ayrı-ayrı qabiliyyətlərin fiziki təbiyəsində ən yüksək effektə, onların coşqun təbii inkişaf dövründə nail olunur. Digər yaş dövründə, həmin qabiliyyətə pedaqoji təsirin effektivliyi ya neytral ya da mənfi ola bilər. Bunları nəzərə alaraq qeyd edək ki, konkret fiziki qabiliyyətlərin təkmilləşməsi zamanı, ən vacibi əlverişli yaş dövrünün düzgün təyin olunmasıdır.

Sonradan bunu etmək daha mürəkkəb və çətin ola bilər. Cədvəl 1-də uşaqların ayrı-ayrı fiziki qabiliyyətlərinin intensiv (həssaz) inkişaf dövrləri göstərilib. Hər yaş həddinin öz sensetiv dövrü var. Oğlanlar və qızlar üçün bu dövrlərin yaş həddi fərqlənir. Adətən fiziki qabiliyyətlərin intensiv inkişafının əvvəlində qızlar oğlanları 1-2 il geridə qoyur. Bu və ya digər qabiliyyətlərin sensetiv inkişaf dövrü, müxtəlif müəlliflər tərəfindən elmi-metodik ədəbiyyatlarda fərqli göstərilir. Bu fərqlər bir sıra səbəblərdən irəli gəlir:

1. Hər hansı bir qabiliyyətin təyin olunmasında fərqli testlərin tətbiqi;
2. Fiziki qabiliyyətlərin artma göstəricilərinin təyin edilməsi üçün müxtəlif yanaşma və meyarların tətbiqi;
3. Sınaqdan keçmək üçün seçilənlərin bir cinsli olmaması yəni, fərqli say, fiziki inkişaf səviyyələri, hazırlıqları, ümumi fəaliyyət rejimi və s.

3.2.5. Fiziki qabiliyyətlərin inkişaf göstəricilərinin ilkin vəziyyətə qayıdışı

Müntəzəm məşqlər nəticəsində əldə edilən funksional və struktur dəyişiklikləri əks vəziyyətə qayıda bilərlər. Məşqlər arası kiçik bir fasılə verdikdə belə, funksional imkanların səviyyəsi aşağı enir. Struktur əlamətlərinin geriyə dönüşü baş verir və nəticədə fiziki qabiliyyətlərin inkişaf göstəriciləri azalır. İlk növbədə sürət, ardınca qüvvə və nəhayət dözümlük qabiliyyətləri azalır. İdmançıların üzərində aparılan müşahidələr bir daha təstiğ etdi ki, məşqlər arası verilən 5 aylıq fasılədən sonra, hərəkətin maksimal tempi ilkin səviyyəsinə qayıtması üçün 4-6 ay, əzələ qüvvəsi üçün 18 ay, dözümlük üçün isə 2-3 il tələb olunur (şəkil 4).



Şəkil 4

3.2.6. Fiziki qabiliyyətlərin köçürülməsi

Müxtəlif fiziki qabiliyyətlər bir-biri ilə sıx əlaqədə olaraq inkişaf edir. Bir qabiliyyətin müəyyən səviyyə, istiqamətində dəyişməsi digərinin müəyyən səviyyəli dəyişməsinə səbəb olarsa, həmin vəziyyət fiziki qabiliyyətlərin köçürülməsi adlandırılır.

Köçürülmələr həm müsbət, həm də mənfi ola bilər.

Müsbət köçürmə zamanı bir qabiliyyətin inkişafı digərinin təkmilləşməsinə səbəb olur. Misal, "partlayış qüvvəsinin" artması hərəkətin sürətlənməsinə səbəb ola bilər.

Mənfi köçürmə zamanı bir qabiliyyətin inkişafı digərinin azalmasına və yaxud dayanmasına səbəb olur. Misal, qüvvənin inkişafı oynaqların mütəhərrikliyinin ləngiməsinə səbəb olur.

Köçürülmələr **oxşar** və **müxtəlif formalı** ola bilər.

Oxşar formalı köçürmə baş verdikdə, eyni qabiliyyətin tətbiq olunan və tətbiq olunmayan hərəkətlərdə artımı müşahidə olunur. Misal, turnikdə dərtinmə zamanı qüvvə dözümlülüğünün səviyyəsinin artması, dayaqlı uzanışda qolların açılıb-bükülməsində eyni qabiliyyətin artmasına səbəb olur.

Müxtəlif formalı köçürmə zamanı isə eyni qabiliyyətin inkişafına yönəlmış məşq, həm nəzərdə tutulmuş, həm də digər fiziki qabiliyyətlərin səviyyəsinin artmasına gətirib çıxarır. Misal, qolların izometrik qüvvəsinin artırılması, qüvvə dözümlülüğünün artmasına səbəb olur.

Köçürmə əlaqəli və birtərəfli ola bilər.

Əlaqəli köçürmədə misal üçün, qüvvə qabiliyyətinin inkişafı zamanı sürət qabiliyyəti, sürət qabiliyyəti inkişaf etdikdə isə qüvvə qabiliyyəti artır.

Birtərəfli köçürmə zamanı hərəkət tezliyini inkişaf etdikdə reaksiya müddəti təkmilləşdirilir, ancaq reaksiya vaxtının yaxşılaşdırılmasına istiqamətləndirilmiş hərəkət, hərəkət tezliyinin

inkışafına heç bir təsir etmir.

Köçürmələr birbaşa və vasitəli köçürmələri ola bilir.

Birbaşa köçürmələr zamanı bir qabiliyyətin inkişaf səviyyəsinin artması, bilavasitə digərinin inkişafına təsir göstərir. Misal üçün, sprinterin aşağı ətraflarının əzələlərinin sürət-qüvvə səviyyəsinin artması, sürətin artmasına səbəb olur.

Vasitəli köçürmələr zamanı hər hansı qabiliyyətin təkmil-ləşməsinə yalnız müəyyən cəhd göstərilir. Misal üçün, sprinterin ayaqlarının maksimal gücü, qaçış sürəti nəticəsi ilə birbaşa əhəmiyyətli əlaqəli deyil. Lakin tullanma hərəkətləri, yəni sürətli qaçışla sıx əlaqəlidir. Buna görə ayaqların maksimal gücünün inkişafına istiqamətləndirilmiş məşğələlər, sürət-güç qabiliyyətlərinin inkişafına istiqamətlənmiş funksional bazanın yaranmasına təkan verir (Şəkil 5).



Şəkil 5

Sadalanan bütün köçürmələrin effekti bir çox idman növlərinin xüsusi və ümumi fiziki hazırlığında bir sıra vəzifələrin həllində tətbiq olunur.

Bir qabiliyyətin digərinə təsirinin xarakteri və ölçüləri aşağıdakılardan asıldır.

1. Fiziki qabiliyyətlərin inkişafına pedaqoji təsirin üstün

istiqamətləndirmə və növbələşməsi (misal üçün, güc, sürət və dözümlük qabiliyyəti tələb edən hərəkətlərdən ibarət məşqələlər onların hər birini daha da inkişaf etdirir. Bu üsul, bir növə aid məşqlərdə yükün ikiqat artırılmasından daha səmərəlidir);

2. Məşq edənlərin fiziki hazırlıq səviyyəsindən asılılığı (fiziki hazırlıq səviyyəsi aşağı olduqda əvvəlcə fiziki qabiliyyətlərdən birinin inkişafı digər qabiliyyətlərin inkişafına səbəb olur, ancaq sonra isə belə paralel inkişaf dayanır).

Fiziki qabiliyyətlərin köçürülməsi pedaqoji tərəfdən çox əhəmiyyətlidir. Nisbətən az sayda fiziki hərəkətlər kompleksi ilə məşğul olmaqla, hərəkət fəaliyyətinin istənilən növü üçün əlverişli baza yaratmaq olar. Fiziki tərbiyə təcrübəsində bu imkandan istifadə olunub insanları əmək, hərbi və idman fəaliyyətinə hazırlanır.

Fəaliyyət zamanı fiziki qabiliyyətlər hərəki bacarıq və vərdişlər ilə əlaqəli olub, birləşmiş təşkil edir. İnsanların hərəki bacarıq və vərdişləri nə səviyyədə icra etməsi birbaşa fiziki qabiliyyətlərin inkişafından asılı olur.

3.3. FİZİKİ QABİLİYYƏTLƏRİN İNKİŞAF PRİNSİPLƏRİ

3.3.1. Fiziki qabiliyyətlərin inkişaf prinsipləri haqqında anlayış

Fiziki hərəkətləri yerinə yetirən insan yeganə təsir obyekti olmasına baxmayaraq hərəkətlərin təlimi və fiziki qabiliyyətlərin inkişafı prosesi müxtəlif qanuna uyğunluqlar əsasında olur. Fiziki qabiliyyətlərin inkişaf qanuna uyğunluqlarının spesifikasiyi münəsib pedaqoji (metodiki) təsirin təzahürünü tələb edir. Bir halda hərəkətlərin mənimşənilməsi üçün, digər halda isə fiziki qabiliyyətlərin inkişafı üçün. Bu, hərəki fəaliyyətin mənimşəməsində


pedaqoji prosesin xarakterik xüsusiyyətlərindən biridir. Bədən tərbiyəsi sahəsində pedaqoji fəaliyyət göstərən mütəxəssis, onu təlim-tərbiyə və fiziki qabiliyyətlərin inkişafı əsasında qurur. Bu zaman nəzərə almalıyıq ki, fiziki hərəkətləri öyrətmə prinsipləri eynidir: istənilən pedaqoji proses şüurluq, fəallıq, sistematiklik, əyanılık, müvafiqlik və s. prinsiplərin üzərində qurulur. Lakin bu prinsiplərin konkret olaraq həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrə (təlim və fiziki qabiliyyətlərin inkişafı) müvafiq olmalıdır.

Fərz edək ki, hərəki fəaliyyətin təlimi zamanı tədricilik prinsipi hazırlayıcı, köməkçi, sadə hərəkətlər sistemi ilə, fiziki qabiliyyətlərin inkişafı isə fiziki yüklerin kiçikdən böyüyə artma vasitəsi ilə həyata keçirilir.

Bələliklə, fiziki qabiliyyətlərin inkişafının istənilən metodikası zamanı, didaktik prinsiplərin spesifikliyi nəzərə alınmalıdır. Bir haldəki hərəkətlərin təlimi fiziki yükün təsiri ilə əlaqədardır, bu zaman orqanizmin fiziki yüksək olan reaksiya qanuna uyğunluqları da nəzərə alınmalıdır. Bu səbəbdən də insanın vəziyyəti ilə fiziki yükün əlaqəsi qanuna uyğunluqlarında fiziki qabiliyyətlərin inkişaf prinsipləri mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir:

1. Fiziki qabiliyyətlərin inkişafında müntəzəmlilik prinsipi;
2. Fiziki qabiliyyətlərin inkişafında fiziki yükü tədricən maksimuma istiqamətləndirmə prinsipi;
3. Fiziki qabiliyyətlərin inkişafında müxtəlif səciyyəli fiziki yüklərə səmərəli uyğunlaşma prinsipi;
4. Fiziki qabiliyyətlərin inkişafında davamlı uyğunlaşma prinsipi;
5. Fiziki qabiliyyətlərin inkişafında yaşa uyğunlaşma prinsipi;
6. Fiziki qabiliyyətlərin inkişafında qabaqlama prinsipi;
7. Fiziki qabiliyyətlərin inkişafında əlaqəlilik prinsipi (şək. 1).

Fiziki qabiliyyətlərinin inkişaf principləri



Şəkil 1

3.3.2. Fiziki qabiliyyətlərin inkişafında müntəzəmlik prinsipi⁺

Bu prinsip insanın fiziki qabiliyyətlərinin inkişafı üçün müntəzəm fiziki məşğələlərin vacibliyini nəzərə alır. İnsanın fiziki inkişafı və təkmilləşməsi ilk növbədə fiziki qabiliyyətlərin təzahür edilməsi ilə bağlı fəaliyyətdə əks olunur. Bu prinsipin əsasında hərəkətlərin və fəaliyyətin insan orqanizminə təkrar təsirini xarakterizə edən qanuna uyğunluqlar dayanır. Bundan əlavə iş qabiliyyətinin müxtəlif bərpa fazalarının sayəsində işlə istirahətin növbələşməsinə, həmçinin qabiliyyətlərin inkişafının yenilənməsidə bu prinsipə əsaslanır.

Fiziki qabiliyyətlərin inkişafı zamanı təsirlərin müntəzəmliyi, ayrıca məşğələ çərçivəsində bu və ya digər hərəkətlərin müəyyən qaydada yerinə yetirilməsi ilə təmin olunur. Bundan əlavə məşğələlər arasındaki istirahət intervalları nəzərə alınmalıdır. Hərəki fəaliyyətin bir məşğələdə təkrarlanması və məşğələlərin dəfələrlə keçirilməsi, insan orqanizmində funksional dəyişmələrə səbəb olub münasib effekt verir. Hər bir hərəkəti yerinə yetirdikdən və ya məşğələ başa çatdıqdan dərhal sonra, orqanizmdə baş verən dəyişikliklər **təcili** və ya **yaxın məşq effekti** adlandırılır. Bu

effekt o saat itmir və bir neçə müddət qalır. Bütün orqanizmdə baş verən dəyişikliklər sonuncu məşğələ qurtardıqdan və növbəti məşğələnin başlama müddəti arasında baş verir. Bu **transformatik effekt** adlanır. Məşğələlər arasındaki fasılələr uzun müddətdirsə, fiziki qabiliyyətlərin inkişafına heç bir təsir göstərmədən bu effekt itir. Məşğələlərin müsbət effektini, həmçinin fiziki qabiliyyətlərin proqressiv dəyişikliklərini qorumaq və əldə edilənləri həmin səviyyədə saxlamaq üçün heç bir fasılıyə yol verilməməlidir.

Müəllim dərsi elə qurmalıdır ki, hər bir məşqin “izi” (effekti) ardınca gələn dərsin effektinin üzərinə toplansın. Bu cür toplama nəticəsində **kumulyativ** (toplunan) effekt əmələ gəlir. Bu effekt orqanizmdə böyük adaptiv dəyişikliklərə üzv və sistemlərin keyfiyyət baxımından yeni funksional səviyyəyə keçməsinə imkan yaradır.

Deməli, müntəzəmlik prinsipi təcrubi baxımdan həyata keçirildikdə fiziki qabiliyyətlərin inkişafının bioloji əsası olan funksional və struktur xarakterli adaptiv dəyişikliklərin *davamlığı* (mütəmadiliyi və daimiliyi) təmin olunmalıdır. Bunun üçün ilk növbədə hər bir fiziki qabiliyyətin optimallaşmasına səbəb olan hərəki fəaliq rejiminə ciddi riayət edilməsi tələb olunur.

3.3.3. Fiziki qabiliyyətlərin inkişafında fiziki yükü tədricən maksimuma istiqamətləndirmə prinsipi

Bu prinsip fiziki qabiliyyətlərin təkmilləşdirilməsi üçün tədricilik və fiziki yük həddini özündə birləşdirir. Yüklərin artırılmasının tədriciliyi insan orqanizminin yüksəkən uyğunlaşmasını asanlaşdırır. Bununla adaptiv dəyişiklərin dərinləşməsi və uyğunlaşması asanlaşır və daha yüksək səviyyəli yüksəkən məşq etməyə imkan yaradır. Üzv və sistemlərə vaxtından əvvəl və yüksəlmış

tələblərin verilməsi onların fiziki imkanlarına cavab vermir. Bu zaman fiziki qabiliyyətlərin sürətli artması nəinki baş vermir, hətta sağlamlığa da zərər verir.

Nəzərə almaq lazımdır ki, müxtəlif üzvlər, sistemlər və funksiyaların morfoloji mükəmməlliliyi fərqli (bərabər olmayan) imkanlara malikdir.

Buradan məlum olur ki, məşq prosesində müəyyən istiqaməli hərəkətlərin tətbiq edilməsi ilə, yüksərin artırılması hər bir halda müntəzəmlik tələb edir.

Məsələn, “şpaqt” hərəkətini yerinə yetirdikdə oynaqlarda mütəhərikliyin artırılmasına nail olmaq üçün 3 ay məşq tələb olunur. Eyni zamanda türək-damar və nəfəs sisteminin ciddi yaxşılaşması üçün isə 10-12 ay müntəzəm olaraq məşqlərin aparılması tələb olunur.


Fiziki qabiliyyətlərdən danışdıqda qeyd etməliyik ki, *oynaqların mütəhərikliyi gündən-günə, güc həftədən həftəyə, sürət aydan-aya, dözümlülük isə ildən-ilə dəyişir*.

Tədricilik, fiziki qabiliyyətlərin inkişaf səviyyəsinin əhəmiyyətli proqressiv dəyişikliklərə səbəb olan maksimal yüklerin tətbiqini istisna etmir. *Maksimal yük, insan organizminin bütün funksional rezervlərini (imkanlarını) tam mobilizə edən lakin adaptiv imkanların həddini aşmayan yüksək deyilir*. Bu yük orqanizmin normal funksiyalarına heç bir təsir etmədən, onun artıq dərəcədə gərginləşməsinə də yol vermir. Maksimal yük anlayışı nisbi xarakter daşıyır, bu zaman bir səviyyə üçün normal olduqda, digəri üçün bu yük əhəmiyyətsizdir.

Beləliklə, maksimal yükün faktiki göstəricilərini yalnız insanın konkret fiziki səviyyəsinə görə təyin etmək olar.

Aydındır ki, fiziki qabiliyyətlərin inkişaf dövründə maksimal yükler məşğul olanların müvafik hazırlıq səviyyəsi olduqda, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla və mütləq pedaqoji prinsiplərə riayət edərək tətbiq oluna bilər.

Fiziki yükün ölçüsü onun həcmi və intensivliyi ilə xarakterizə edilir. Bununla əlaqədar olaraq yükün artırılması iş həcminin artırılması və ya işin yerinə yetirilmə intensivliyi hesabına, bəzən isə hər iki göstəricinin dəyişməsi hesabına həyata keçirilir. Təcrübədə yüklərin tədricən artırılmasının müxtəlif formaları var. Bunlar: düzxətli, pilləvari, dalğavari və sıçrayış şəkilli formalardan istifadə edilir (şəkil 2).



3.3.4. Fiziki qabiliyyətlərin inkişafında müxtəlif səciyyəli fiziki yüklərə səmərəli uyğunlaşma prinsipi

Bu prinsip bir qrup məşqlər və ya ayrıca məşq çərçivəsində müxtəlif həcmli və istiqamətli fiziki yüklərin əsaslandırılmış əlaqəsini tələb edir. Onun həyata keçirilməsi üçün fiziki qabiliyyətlərin “köçürülməsi” qanuna uyğunluqları ilə iş və istirahətin növbələşməsinin nəzərə alınması böyük əhəmiyyət kəsb edir.

Fiziki qabiliyyətlərin inkişaf prosesində seçmə və ya kompleks fiziki yüklərdən istifadə olunur (maksimal, böyük, orta, kiçik). Ayrıca bir məşqdə və ya məşqlər seriyasında hər hansı bir qabiliyyətin inkişafı üçün bir istiqamətli yüklərin tətbiq olunması insan orqanizminə daha dərin və məqsədönlü (yerli, lokal) təsir göstərir. Misal üçün, orta yük həcmində müxtəlif rejimli metodlardan istifadə edilməsi.

Kompleks istiqamətli yükler isə insan orqanizminə daha geniş təsir edir. Müxtəlif fiziki qabiliyyətlərin inkişafında kompleks istiqamətli fiziki yükldən istifadə etdikdə ilk növbədə - müxtəlif qabiliyyətlərin inkişafına təsir edən fiziki yüklerin məşğalələrə daxil olunmasının səmərəli ardıcılığını təyin etmək və fiziki yüklerin həcmi və intensivliyinin səmərəli nisbətini seçmək lazımdır.

Sübut olunub ki, sürət xarakterli yükler əsasən dözümlülük tələb edən yükler üçün əlverişli fizioloji fon (mühit) yaradır. Bu mühit bir neçə saat əhəmiyyətli dərəcədə artaraq saxlanarsa, sürət hərəkətlərinin yerinə yetirilməsinə maneçilik törədə bilər. Süret səciyyəli fiziki yükler qüvvə ilə və qüvvə səciyyəli fiziki yükler isə sürət ilə yaxşı uzlaşır.


Kompleks məşqlər daxilində yüklerin optimal ardıcılığını secdikcə onların üstünlük təşkil edən istiqamətinə görə aşağıdakı ardıcılığa riayət edilməlidir:

QÜVVƏ → SÜRƏT → DÖZÜMLÜK
SÜRƏT → QÜVVƏ → DÖZÜMLÜK

Bu ardıcılıq həftəlik və ya müddəti ona yaxın olan silsilə məşqlər ardıcılığına, həmçinin bir məşq daxilində yerinə yetirilən hərəkətlər üçün də məsləhətlidir. Fiziki yüklerin həcmi ilə intensivliyinin nisbəti məsəlesi her bir konkret halda məşq edənlərin funksional vəziyyəti, fərdi xüsusiyyətləri, tətbiq edilmə istiqaməti və ardıcılığı nəzərə alınmaqla həllini tapa bilər.

Kompleks fiziki yüklerin həcminə və intensivliyinə görə verilməsi paralel və ya ardıcıl ola bilər. Kompleks fiziki yükler verilən zaman işin intensivliyi və həcmi artsa da məşq monoton və yorucu olur. Orqanizmin yükün komponentlərinə olan adaptasiyası zəif gedir. Nəticədə inkişafda olan fiziki yükün effekti tezliklə itir, fiziki qabiliyyətlər inkişaf səviyyəsi stabillaşır və hətdə azalır. Bir sözlə, məşq gərək monoton olmasın. Bu və ya digər birləşmə və ya yerləşmə variantlarının seçilməsi qarşıya

qoyulan məsələdən hazırlıq səviyyəsindən və məşqlərin mərhələlərindən asılıdır (şəkil 3).



Şəkil 3. Məşq yüklerinin kompleks paralel (I) və ardıcıl (II) təşkili formaları. A, B, C müxtəlif istiqamətli fiziki yükler

Misal üçün, kompleks paralel məşq yükleri dedikdə, hər məşqin məzmununda SÜRƏT → QÜVVƏ → DÖZÜMLÜK istiqamətli, kompleks ardıcıl məşq yükleri olduqda isə, bir məşqin məzmununda SÜRƏT, digərində QÜVVƏ, o birində isə DÖZÜMLÜK istiqamətli fiziki yükler verilir.

3.3.5. Fiziki qabiliyyətlərin inkişafında davamlı uyğunlaşma prinsipi

Fiziki qabiliyyətlərin formallaşmasının və təkmilləşməsinin əsasında insan orqanizminin hərəki fəaliyyət şəraitində olan davamlı adaptasiya mexanizmləri durur. Verilən fiziki yüklerin orqanizmin fiziki qabiliyyət imkanlarına uyğun olması üzv və

sistemlərin adaptasiyasını xeyli asanlaşdırır. Yüklerin təsiri altında insan orqanizmində müəyyən biokimyəvi, morfoloji, fizioloji və psixoloji dəyişikliklər baş verir ki, buda inkişafetdirici effektə səbəb olur. Fiziki tərbiyə prosesində orqanizmin ardıcıl, çoxsaylı effektlərin toplanması nəticəsində fiziki qabiliyyətlərin tədricən və arası kəsilmədən artımı olur. Lakin qabiliyyətlərin inkişaf səviyyəsinin bu cür artması məşqlərin məqsədyönümlüyü və müvafiqliyi təmin olunduqda baş verə bilər. Buna uyğun olaraq fiziki qabiliyyətlərin inkişafı zamanı fiziki fəalığın optimal məşq rejimi seçiləndə ilk növbədə fiziki yükün istiqamətini, həcmini, intensivliyini təmin etmək vacibdir. Bundan əlavə bir məşqdə və ya məşqlər seriyasında qüvvə, sürət, koordinasiya xarakterli yüklərlə istirahətin optimal növbələşməsi üçün şərait yaratmaq və həm də müəyyən müddət ərzində yüklerin artırılma formaları həmçinin onların dəyişmə (valiasiya) qaydasını nəzərə almaq lazımdır.

3.3.6. Fiziki qabiliyyətlərin inkişafında yaşa uyğunlaşma prinsipi


Bu prinsip məşğul olanlarda fiziki qabiliyyətlərin formallaşması zamanı yaş tendensiyasına, yəni ontogenezin təbii dəyişilən dövrlərinə münasib olaraq həyata keçirməyi nəzərdə tutur. Əlbəttə, bu orqanizmin müxtəlif üzv və sistemlərində yaşla bağlı olan dəyişiklərə tabe olmağa məcbur etmir. Burada söhbət həmin dəyişiklikləri nəzərə alaraq çoxillik məşqlər nəticəsində münasib psixofizioloji funksiyalara vaxtında və seçimli təsirin təmin edilməsindən gedir. Orqanizmin yaş yetkinliyi illərində bu və ya digər qabiliyyətin formallaşmasındaki böhran (kritik) dövrləri nəzərə almaq və fiziki qabiliyyətlərin səviyyəsinin inkişafına istiqamətli və effektiv yönəltmək lazımdır.

Ahil və yaşlı insanlar üçün orqanizmində involyusion

dəyişmələr daha xarakterikdir. Bu yaş dövründə fiziki hazırlığın artırımına yox, fiziki qabiliyyətlərin geriləməsinə qarşı tədbir görmək vacibdir.

3.3.7. Fiziki qabiliyyətlərin inkişafında qabaqlama prinsipi

Bu prinsipin mənası tətbiq olunan pedaqoji təsirlərin (vasitələr, metodlar və formalar), fərdin fiziki qabiliyyətlərinin inkişaf səviyyəsinin dərəcəsinə münasib olmasıdır. Lakin bu münasiblik mütləq olmamalıdır. Fiziki qabiliyyətlərin daimi inkişafi üçün xarici təsirlər konkret qabiliyyətin daxili inkişafını qabaqlamalıdır. Əgər bu şərt yerinə yetirilməsə, qabiliyyətlərin inkişafında müəyyən durğunluq yaranır. Durğunluq fiziki qabiliyyətlərin inkişafında şablon metodikanın nəticəsi, qabaqlayıcı münasib prinsiplərin pozulması kimi başa düşülür (Şəkil 4).



Şəkil 4. Fiziki qabiliyyətlərin daimi inkişafı üçün qabaqlayıcı metodikadan istifadə sxemi

3.3.8. Fiziki qabiliyyətlərin inkişafında əlaqəlik prinsipi

Bu prinsip fiziki qabiliyyətlərin inkişaf prosesi ilə hərəki vərdişlərin formallaşmasının əlaqəsini və onların tənzimlənmə imkanlarına əsaslanır. Burada məşq zamanı nəinki fiziki qabiliyyətlərin inkişafı eyni zamanda hər hansı bir hərəkətin icra quruluşunda onlardan istifadə etmək bacarığıdır. Bunlar xüsusi hərəkətlərin seçimi ilə baş tutur, hansı ki, qüvvənin, dözümlüyün və digər qabiliyyətlərin inkişafına, ayrı-ayrı elementlərin və hərəki vərdişlərin təkmilləşməsinə istiqamətləndirilmişdir.

3.4. QÜVVƏ QABİLİYYƏTİNİN TƏRBİYƏ OLUNMASI

3.4.1. Qüvvə və güc anlayışları

Q ü v v e - fiziki kəmiyyətdir. Fizika elmində bir cismin başqa cismə təsir etməsinə qüvvə deyilir. Qüvvə vahidi kimi olaraq 1 kq. olan cismən sürətini 1m./san. qədər dəyişən qüvvə götürür və bu 1 Nyuton (N) adlanır. Yəni, 1 nyuton 102 q. kütləsi olan cismə təsir edən ağırlıq qüvvəsinə bərabərdir.

G ü c - işin görüldüyü vaxta olan nisbətidir. Gücü hesablamaq üçün işi, həmin işin görülməsinə sərf olunan zamana bölmək lazımdır.

Cism qüvvənin təsiri altında hərəkət etdikdə bu mexaniki iş adlanır.

Qüvvə ilə əlaqədar aşağıdakı terminlərə rast gəlmək olur: əzələ qüvvəsi, cazibə qüvvəsi, ağırlıq qüvvəsi, elastik qüvvə (deformasiya), dartma qüvvəsi, sürtünmə qüvvəsi, itələmə qüvvəsi, təzyiq qüvvəsi, sürət qüvvəsi, mütləq qüvvə, nisbi qüvvə, dinamik qüvvə, statik (izometrik) qüvvə, qüvvə dözümlüyü, partlayış qüvvəsi və s.

Bədən tərbiyəsi və idmanda **qüvvə - əzələlərin təqəllüsü ilə**

xarici müqaviməti dəf etmək və ya ona qarşı müqavimət göstərmək qabiliyyəti kimi qəbul olunmuşdur.

Əzələlərin işləmə rejimi ilə əzələ qüvvəsi müəyyənləşir (şək.1):



Şəkil 1

1. Dəfedici rejim (əzələlərin yiğilması miometrik rejim, misal üçün, ştanq ilə “jim” etmək);
2. Güzəştədici rejim (əzələlərin açılması polimetrik rejim, misal üçün, ştanqı çıyılardə oturmaq);
3. İzometrik rejim (əzələlərin uzunluğunun dəyişməməsi, misal üçün, irəli uzadılmış qollarda qantellərin saxlanılması);
4. Qarışiq rejim (əzələlərin uzunluğunun və gərginliyinin dəyişməsi, misal üçün, gimnastik halqlara qüvvə ilə qalxıb dayaq etmək və “xaç” vəziyyətinə keçib saxlamaq).

Qüvvə qabiliyyətinin aşağıdakı növləri var: məxsusi qüvvə, qüvvə dözümlüyü, sürət qüvvəsi, elastiklik qüvvəsi (şəkil 2).



Şəkil 2

1. Məxsusi qüvvə qabiliyyəti. Bu qüvvənin inkişaf səviyyəsini qiymətləndirmək üçün onu mütləq və nisbi qüvvəyə ayıırlar. Mütləq qüvvə insan kütləsinin ağırlığı nəzərə alınmadan əzələnin maksimal gərginliyi ilə müəyyən olunur. Nisbi qüvvə isə mütləq qüvvə səviyyəsinin kütłəyə olan nisbəti ilə müəyyən olunur. Eyni məşqçilik səviyyəsi olan idmançılarda kütłəsi ağır olan idmançının mütləq qüvvəsi də çox olur. Mütləq və nisbi qüvvənin müəyyənleşmənin təcrübə əhəmiyyəti böyükdür. Ağır çəkili güləşçilərdə, döyüşçülərdə, ağırlıq qaldırınlarda, idman alətləri atanlarda və s. mütləq qüvvənin, daha çox məkanda hərəkət fəaliyyətində olan gimnastlar, yüngül çəkili güləşçilər, döyüşçülər və digər idmançılarda isə nisbi qüvvə əhəmiyyətli dərəcədə rolü var.

2. Sürət qüvvəsi. Bu hərəkət fəaliyyəti zamanı əzələ qüvvə ilə yanaşı kifayət qədər sürətli hərəkətlərin icrasını da tələb edir (uzunluğa tullanma, sprint qaçışında startdan çıxməq, alətlərin atılması və s.). Sürət qüvvəsinin başqa forması “partlayış qüvvəsi” adlanır və bu əzələ qüvəsinin böyük həcminin qısa müddətdə təzahür etməsidir. Partlayış qüvvəsi sürət qüvvə indeksi ilə təyin olunur: $J=F_{max}$. Burada: J – sürət qüvvə indeksi, F_{max} – maksimal qüvvə təzahürü müddəti.

3. Qüvvə dözümlüyü. Uzun müddəti və nisbi əzələ gərginliyi tələb edən qüvvə qabiliyyətidir. Qüvvə dözümlüyü özü 2 yerə bölünür:

1. Dinamik qüvvə dözümlüyü - nisbətən ağır hərəkətlərin aşağı tempə davamlı icrası;

2. Statik qüvvə dözümlüyü - çıxış vəziyyətini dəyişmədən əzələnin davamlı gərgin saxlanması.

4. Elastiklik qüvvəsi. Cisin deformasiyası zamanı yaranan və onu əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvə elastiklik qüvvəsidir. Elastiklik qüvvəsinin yaranmasına səbəb olan deformasiya cismi təşkil edən atom və molekullar arasında məsafənin dəyişməsidir.

3.4.2. Əzələ qüvvəsinin təzahürünü təmin edən mexanizmlər

Əzələ qüvvəsinin inkişafına və təzahürünə səbəb olan faktorlar aşağıdakılardır:

1. Əzələ daxili mexanizmlər. Əzələ qüvvəsinə əzələnin reaktivliyi və elastiklik xüsusiyyəti, əzələnin en kəsiyi, əzələ liflərinin xüsusiyyəti təsir edir. Əzələ qüvvəsi sürətli və ləng əzələ liflərindən ibarətdir. Bədənin müxtəlif hissələrində sürətli və ləng əzələ lifləri eyni deyil və bu müxtəlif insanlarda fərqlidir. Bu onu izah edir ki, irsi olaraq insanların qüvvə imkanları müxtəlidir. Həmçinin əzələ qüvvəsi əzələlərin anatomiq quruluşundan və kimyəvi tərkibindən asılıdır;
2. Mərkəzi sinir sisteminin nizamlanma xüsusiyyətləri. Əzələ qüvvəsinin nizamlanmasında mərkəzi sinir sisteminin optimal oyanıcılıq səviyyəsinin əhəmiyyətli dərəcədə rolü var. Əzələ qüvvəsi onurğa beynindən əzəleyə göndərilən və onun fəaliyyətini nizamlayan motoneuron impulslarının gücü və tezliyindən, ayrı-ayrı hərəket vahidlərinin sinxron təqəllüsündən, hərəket vahidlərinin işə qoşulma sayından və ardıcılığından asılıdır;
3. Psixofizioloji mexanizmlər. Əzələ qüvvəsinin artması həmçinin funksional vəziyyətin dəyişməsindən (yorğunluq, yuxusluq, gümrahlıq və s.), emosiyalardan və motivasiyalardan asılı ola bilər.
4. Qüvvə ilə icra olunan hərəkətlərin və icra rejiminin səmərəlilik xüsusiyyətləri. Bura çıxış vəziyyəti, ətrafların uzunluğu və bükmə bucağı və s. aiddir.
5. Məşğul olanların yaşı və cinsi. Əlverişli yaş dövrü oğurlarda 13-14 yaşından 17-18 yaşa qədər, qızlarda 11-12 yaşlarından 15-16 yaşa qədər. Burada insanın yaşı artdıqca əzələ kütləsinin ümumi çəkisine olan nisbəti nəzərə alınır. Misal üçün, 10-

11 yaşlarında əzələ kütləsi 23%, 14-15 yaşlarında 33%, 17-18 yaşlarında 45% təşkil edir. Qüvvə qabiliyyətinin ən yüksək inkişaf etmə dövrü 25-30 yaşlarına təsadüf edir.

6. Qüvvə qabiliyyətinin gün rejimində asılılığı. Gün ərzində qüvvə qabiliyyətinin inkişaf etdirmə müddətləri nəzərə alınır. Müəyyən olunub ki, saat 15-16 yaşlarında qüvvə qabiliyyətini inkişaf etdirmək daha effeklidir. Həmçinin məlumdur ki, yanyar, fevral aylarında əzələ qüvvəsi sentyabr və oktyabr aylarına nisbətən daha zəif inkişaf edir. Bu payızda vitaminlərin daha çox qəbulu və ultrabənövşəyi şüaların təsiri ilə əlaqələndirilir. Müəyyən olunub ki, qüvvə qabiliyyətni inkişaf etdirmək üçün olverişli temperatur +20 C-dir (şəkil 3).



Şəkil 3

3.4.3. Qüvvə qabiliyyətini tərbiyə edən vasitələr

Qüvvəni inkişaf etdirmək üçün müqavimət xarakterli fiziki hərəkətlərdən istifadə olunur. Onlar üç qrupa bölündürələr:

1. Xarici müqavimətli fiziki hərəkətlər;
2. Öz çəkisini dəf etməklə icra olunan fiziki hərəkətlər;
3. İzometrik hərəkətlər.

Xarici müqavimətli fiziki hərəkətlər aşağıdakılardan aid edilir:

- Ağırılıqla icra olunan hərəkətlər (stanq, qantel, ağır daşlar,

trenajorlar, ağır toplar, partnyorla hərəkətlər;

- Yaylı əşyaların müqavimətini dəf etməklə fiziki hərəkətlər (rezin amortizatorlar, jqutlar, müxtəlif espenderlər və s.);
- Xarici mühitin müqaviməti ilə əlaqədar fiziki hərəkətlər (yoxuşda, qumda, qarda, suda, küləyə qarşı və s. qaçış);

Xarici müqaviməti dəf etməklə istifadə olunan fiziki hərəkətlər qüvvənin inkişafı üçün səmərəlidir. Hərəkətlərin düzgün seçimi və fiziki yükün müvafiq miqdarda verilməsi nəticəsində bütün əzələ qruplarının inkişaf etdirmək olar. Hərəkətlərin seçimi zamanı bilmək lazımdır ki, əzələnin səmərəli inkişafı əzələ işinin rejimi ilə əlaqədardır. Əzələ qüvvəsinin inkişafı üçün ən effektli vasitə güzəştli və üstün olmaq rejimlərlə nail olmaq olar.

Öz çəkisini dəf etməklə fiziki hərəkətlərə aşağıdakıları aid etmək olar:

- Qüvvə tələb edən gimnastik hərəkətlər (dayaqlı uzanışda qolların bükülüb-açılması, turnikdə dartinma, kəndirə dirmanma, paralel qollarda qolların-bükülüb açılması, turnikdə qıçların qaldırılması və s.).
- Tullanma hərəkətləri (bir və cüt ayaqlarla çox sayılı tullanmalar, maneələrin üstündən tullanmalar və s.)
- Maneələri dəf etməklə hərəkətlər;

İzometrik hərəkətlər. Bu hərəkətlər eyni zamanda maksimal sayda əzələ qruplarının gərginləşməsinə səbəb olur. Bunlara aşağıdakılar aiddir:

- Qeyri-fəal əzələ gərginliyi ilə icra olunan hərəkətlər (müəyyən yükün qollarda, ciyində beldə və s. saxlanması)
- Fəal əzələ gərginliyi ilə müəyyən vaxt ərzində icra olunan izometrik hərəkətlər (ağır yükün "ştanqın" yerdən qaldırılması, 1-4 sayda turnikdə dartinma və 1-4 sayda salınma, turnikdə ayaqların bucaq saxlanması və s.). İzaometrik hərəkətlərin icrası az vaxt və sadə avadanlıq tələb edir (şək.4).




Şəkil 4

3.4.4. Qüvvə qabiliyyətini tərbiyə edən metodlar

Qüvvəni tərbiyə etmək üçün əsas dörd metoddan istifadə edilir:

1. Maksimal səy metodu;
2. Dinamik səy metodu;
3. Təkrar səy metodu;
4. İzometrik səy metodu (şəkil 5).



Şəkil 5

Maksimal say metodu ile qüvvəni inkişaf etdirmək üçün rekord nəticəninin 90-95 % ilə, hərəkəti 1-2 dəfə, 4-5 yanaşma etməklə icra edilir. Bu zaman mütləq qüvvə inkişaf etdirilir. Misal üçün, idmançı üçün ştanqanı iki əli ilə baş üzərinə qaldırmanın rekord nəticəsi 60 kq.-dır. Onda bu idmançı təxminən 55 kq çəki ilə hərəkəti 1-2 dəfə icra etməklə 4-5 yanaşma yerinə yetirir. Müəyyəyen bir zamandan sonra idmançı hərəkəti 1-2 dəfədən çox icra etməni bacarırsa, onda ştanqın çökisi artırılır. Bu isə idmançının mütləq qüvvəsinin artmasını göstərir.

Dinamik say metodu ilə qüvvəni inkişaf etdirmək üçün məşğul olan rekord nəticənin 20-30 % ilə hərəkəti məksiməl sürət 10-12 dəfə icra etməklə, 3-4 yanaşma yerinə yetirilir. Bu zaman sürət-qüvvəsi inkişaf etdirilir. Əgər yuxarıda qeyd olunan misalda olduğu kimi rekord nəticə 60 kq olsa onda güləşçi 14-18 kq çəki ilə hərəkəti maksimal sürətlə 10-12 dəfə ştanqı baş üzərinə qaldırmaqla, 3-4 yanaşma yerinə yetirir. Müəyyəyen bir zamandan sonra, idmançı tempi saxlamaqla hərəkəti 10-12 dəfədən çox icra etməyi bacarırsa, onda ştanqın çökisi artırılır. Bu isə idmançının sürət-qüvvəsinin artmasını göstərir.

Təkrar say metodunun köməyə ilə qüvvəni inkişaf etdirmək üçün məşğul olan rekord nəticəninin 40-50 % ilə hərəkəti yorulana qədər icra etməklə, 3-4 yaxınlaşma yerinə yetirilir. Bu zaman qüvvə-dözümlüyü inkişaf etdirilir. Əgər yuxarıda qeyd olunan misalda olduğu kimi rekord nəticə 60 kq. olsa, onda idmançı 24-30 kq çəki ilə yorulana qədər ştanqı baş üzərinə qaldırmaqla, 3-4 yanaşma yerinə yetirir. Müəyyəyen bir zamandan sonra məşğul olanda hərəkətlərin sayı artırırsa, bu qüvvə-dözümlüyünün artmasını göstərir.

İzometrik say metodunun köməyə ilə qüvvəni inkişaf etdirmək üçün bir qrup əzələni 10-12 saniyə müddətində gərginləşdirməklə, 4-5 yanaşma etmək lazımdır. Bu

zaman statik-qüvvə inkişaf etdirilir. Misal üçün, idmançı turnikdən sallanmış vəziyyətdə qızlarını 90^0 bucaq saxlamaqla qarın əzələlərini 10-12 saniyə müddətində gərginləşdirir. Müəyyən bir zamandan sonra, idmançı qeyd olunan statik vəziyyəti 10-12 saniyədən çox gərginləşmiş vəziyyətdə saxlamağı bacarırsa, bu statik-qüvvənin artmasını göstərir.

Məşq prosesində qüvvəni inkişaf etdirmək üçün əsas iki metodikadan istifadə edilir:

Birinci metodika ilə hər məşqin sonunda idmançılar təxminən 15-20 dəqiqə müddətində qüvvəni inkişaf etdirən fiziki hərəkətləri icra edir.

İkinci metodika ilə həftənin bir günü bütöv bir məşqi (90 dəq.) idmançılar qüvvəni inkişaf etdirən fiziki hərəkətlərə sərf edir. Yuxarıda qeyd olunan metodikalardan əlavə eksperimental metodika da var.

Hər həftənin birinci günü məşqin sonunda 15-20 dəqiqə müddətində idmançıancaq yuxarı ətraf əzələlərinin, həftənin üçüncü günü 15-20 dəqiqə müddətində ancaq qarın və bel əzələsinin, həftənin beşinci günü 15-20 dəqiqə müddətində ancaq aşağı ətraf əzələlərinin qüvvəsini inkişaf etdirir (cədvəl 1.).

Cədvəl 1

Qüvvəni inkişaf etdirən eksperimental metodika

| Həftənin günü | Məşqin sonunda | | |
|------------------|---------------------------|---------------------------|--------------------------|
| | Yuxarı ətraf əzələləri | Qarın və bel əzələləri | Aşağı ətraf əzələləri |
| I | 15-20 dəq. | | |
| III | | 15-20 dəq. | |
| V | | | 15-20 dəq. |

Aparılan tədqiqat zamanı (magistr dissertasiyasının nəticələri) müəyyən olmuşdur ki, hər üç metodika ilə əzələ qüvvəsi artmışdır.

Ancaq eksperimental metodikası digər iki metodikanın nəticələri ilə müqayisə etdikdə, burada əzələ qüvvəsinin inkişaf etdirilməsi digər metodikalara görə 1,5 dəfə çox artmışdır.

3.5. SÜRƏT QABİLİYYƏTİNİN TƏRBİYƏ OLUNMASI

3.5.1. Sürət anlayışı və onun formaları

Sürət qabiliyyəti - hərəki fəaliyyəti qısa vaxt ərzində yerinə yetirməsi kimi səciyyələnir. Sürət qabiliyyətinin iki forması var: sadə və kompleks (Şəkil 1).



Şəkil 1. Sürət qabiliyyətinin formaları

Sadə sürət qabiliyyətinin formasına bunlar aiddir:

- hərəkət reaksiyasının sürəti;
- tək hərəkət sürəti;
- hərəkət tezliyi.

Kompleks sürət qabiliyyətinə aiddir:

- tez bir zamanda maksimal sürət yığmaq;
- məsafə boyu maksimal sürəti saxlamaq;
- tez bir zamanda bir fəaliyyətdən digərinə keçmək.


Hərəkət reaksiyası sadə və mürəkkəb olur. Sadə reaksiya - əvvəlcədən icrası gözlənilən hərəkətə (siqnala) ani verilən cavabdır. Sadə reaksiyanın 3 fazası var:

- Sensor hərəkət reaksiyası tezliyi - işarənin (siqnalın) əmələ gəlmə anından əzələnin fəallığına kimi;
- Motorqabağı hərəkət reaksiyası tezliyi - əzələ fəallığından hərəkətin əvvəlinə kimi;
- Motor hərəkət reaksiyası tezliyi - hərəkətin əvvəlindən onun son icrasına kimi.

Sensor və motorqabağı faza gizli (latend), motor faza isə hərəkətli, müşahidə edilən olur.

Mürəkkəb reaksiya 2 yerə bölünür:

1. Hərəkətdə olan obyekta (hədəfə) verilən reaksiya tezliyi;
2. Hərəkət seçiminə verilən reaksiya tezliyi (şəkil 2).



Şəkil 2. Hərəki reaksiya tezliyi

Adətən bu reaksiya tiplərinə idman oyunlarında və təkmübitizlik növlərində rast gəlmək olar.

Hərəkətdə olan obyektə (hədəfə) verilən reaksiya tezliyi 4 mərhələdən ibarətdir. Bunlar:

- Hərəkət edən obyekti (əşyamı, rəqibi) görmək;
- Onun istiqamətini və sürətini müəyyən etmək;
- Hərəki fəaliyyət planını seçmək;
- Planın icrası.

Bu işə sərf olunan vaxtin 80% hədəfin görüb qavranılmasına gedir. Hərəkətdə olan obyektdə (hədəfə) verilən reaksiyani məşq etdirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:

1. Obyektin hərəkət sürətini tədricən artırmaq;
2. Obyekt və idmançı arasında olan məsafəni azaltmaq;
3. Obyektin ölçüsünü kiçitmək.

Bir vasitə kimi kiçik həcmli toplar ilə futbol, basketbol, həndbol oynamaq. İdmanda insanın qabaqcadan obyekti duymaq bacarığı (intuisiya) çox böyük əhəmiyyətə malikdir.

Hərəkət seçimində olan reaksiya tezliyi çox sayılı hərəki fəaliyyətdən lazım olanı seçməkdir. Burada hərəkət reaksiyası məşqlər nəticəsində mənimşənilən və ehtiyatda olan taktiki fəaliyyət, texniki fəndlər və onların ən əlverişlisinin seçimindən asılıdır. Hərəkət seçimində olan reaksiyani inkişaf etdirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:

- Tədricən cavab fəaliyyətləri və seçim imkanlarını mürekkeblaşdırmaq. Misal üçün, əvvəlcə idmançıya müəyyən zərbəyə qarşı müdafiə olunma təlim olunur. Ancaq idmançı bilmir ki, zərbə hara və nə vaxt endiriləcək. Məşğul olan bir gözlənilən zərbəyə müdafiəni mənimşədikdən sonra, idmançıya 2 gözlənilən zərbədən birinə, daha sonra 3 və s. gözlənilən zərbədən birinə cavab (reaksiya) vermək təlim keçirilir.

- Rəqibin hərəki fəaliyyətini qabaqcadan duymaq qabiliyyətini inkişaf etdirmək. Yəni, hücum fəaliyyətini qabaqlamaq. Bunun üçün, rəqibin əsas hərəkətlərinə yox, onun az cəlb edici və hiss olunan elementlərə, detallara diqqət yetirmək (tənəffüsü, duruşu, mimikası, emosional vəziyyəti və s.) lazımdır.

Tək hərəkət sürəti. Yuksək sürət ilə icra olunan tək (ayrı) bir hərəkət aktı, tək hərəkət sürəti adlanır. Misal üçün, futbol to-puna vurulan zərbənin sürəti, nizə atmada qol hərəkətinin sürəti, boksçunun zərbəsinin sürəti və s. Xarici müqavimət nə qədər az olarsa, tək hərəkət sürəti bir o qədər çox olar. Xarici müqavimət çox olduqda sürət gücün hesabına arta biler. Bəzən bu partlayış qüvvəsi adlanır. Tək hərəkət sürətini hərəkətləri ağırlaşdırma metodu ilə inkişaf etdirirlər.

Bir sırada idman növlərində hərəkətin yüksək tempi və maksimal tezliyi əhəmiyyətli rol oynayır (qaçış, üzgüçülük, avar çəkmə və s.). Temp dedikdə misal üçün, idman yeriində 1 dəqiqədə 120-140 atdim, sprinter 1 saniyədə 5 atdim edir, avar çəkmədə 1 dəqiqədə 30-40 avar və s. göstərmək olar. Yuksək tempin saxlanması əzələlərin tez gərginləşib-boşalmasından asılıdır. Bu qabiliyyəti inkişaf etdirmək üçün hərəkəti yüksək tezlikdə və artıq gərginlik olmadan icra etmək lazımdır. Hərəkət tezliyinin icra müddəti tempi saxlama müddətindən asılı olur. Temp aşağı düşdükdə hərəkətin icrası dayandırılır.

3.5.2. Sürət qabiliyyətinin inkişafını və təzahürünü təmin edən amillər

Sürət qabiliyyətinin inkişafını və təzahürünü təmin edən aşağıdakı amillər vardır:

- Mərkəzi sinir və əzələ sisteminin latend (gizli) fazaları:
 - Siqnalın reseptorlar tərəfindən qəbul olunmasından oyan-

manın əmələ gəlməsi;

- Oyanmanın mərkəzi sinir sistemini ötürülməsi;
- Məlumatın mərkəzi sinir sistemində təhlili və cavab siqnalının hazırlığı;
- Mərkəzi sinir sisteminin siqnalının əzələyə ötürülməsi;
- Əzələlərin qıcıqlanması və onda fəal mexanizmin yaranması;
 - Əzələ liflərinin morfoloji xüsusiyyətləri - sürətli və ləng əzələ liflərinin nisbəti, elastikliyi;
 - Əzələ qüvvəsi;
 - Əzələlərin gərgin vəziyyətdən boşalmış vəziyyətə tez keçməsi və əksinə;
 - Əzələlərin enerji ehtiyatı – ATF (adinozintrifosfat turşusu) və KTF (kreatintrifosfat turşusu) turşularının parçalanma və bərpası;
 - Oynaqların mütəhərrikliyi;
 - İradi qabiliyyətlərin səviyyəsi;
 - Sürətli iş zamanı koordinasiya qabiliyyəti;
 - Hərəkət texnikasının mükəmməlliyi;
 - Orqanizmin həyat fəaliyyətinin bioloji ritmi – müsbət, mənfi və keçid günlər;
 - Yaş - sürətin inkişafı üçün 7-11 ən əlverişli yaş dövrü sayılır, 15 yaşa qədər hərəkət reaksiyasının sürəti və maksimal hərəkət tezliyi stabillaşır, 25 yaşa qədər nəticələr arta bilər;
 - İrsi əlamətlər - sadə reaksiya sürəti 60-88% irsiyyət ilə əlaqədardır;
 - Cins - 12-13 yaşlarında cinsi əlamətlərin sürətə təsiri cüzdır, 14 yaşından oğlanların sürət qabiliyyəti artır;
 - Temperatur - ən yüksək hərəkət sürəti 20-22 dərəcədə müşahidə olunur.

3.5.3. Sürət qabiliyyətini tərbiyə edən vasitə və metodlar

Sürəti inkişaf etdirən vasitələr istifadə olunan metodun seçimindən asılıdır. Əsasən sürəti inkişaf etdirmək üçün 4-qrup vasitələrdən istifadə olunur. Bunlar:

1. Məşğul olanın çəkisini yüngülləşdirmə və ya ağırlaşdırma vasitələri;
2. Müqaviməti azaltma və ya çoxaltma vasitələri;
3. Xarici amillərlə təsir edilən vasitələr;
4. Dozalaşdırılmış texniki vasitələr.

Sürəti inkişaf etdirmək üçün əsas aşağıdakı metodlardan istifadə edilir:

Təkrar səy metodunda təlim olunan texniki hərəkət mənimşənilidikdən və vərdiş kimi formalasdıqdan sonra müəyyən dərəcədə sürətin inkişafına nail olmaq mümkündür.

Oyun və yarış metodları sürət qabiliyyətinin artırılmasında mühüm rol oynayıb əlavə stimul yaradır. Burada məşğul olanların birinci olmaq marağı, motivasiyası, emosional yüksəliyi, mübarizə aparmaq ruhu sürət qabiliyyətinin inkişaf etməsinə təsir edir.

Hərəkəti yüngülləşdirmə metodunda adından göründüyü kimi, icra edilmək üçün seçilmiş hərəkət asanlıqla yerinə yetirilir. Misal üçün, idmançının çəkisini azaltmaq (gimnastikada) xüsusi kəmərlər, trenajorlar vasitəsi, özündən yüngül çəkisi olan idmançı ilə hərəkətlərin icrası (güləş növlərində) və s. göstərmək olar. Qeyd olunan üsuldan və vasitələrdən istifadə etdikdə idmançının texnikasında müsbət dəyişikliklər olur ki, bu da sürətin artmasına gətirib çıxarır.

Hərəkəti ağırlaşdırma metodundan istifadə etmək üçün idmançıya verilən hərəkətlərin icrasında müqavimət artırılır. Misal üçün, dozalaşdırılmış xarici amillərdən istifadə etmək, "ağır ayaqqabı", "ağır əlcək", xüsusi yüksək qoymaq üçün cibləri

olan jilet, ağır çəkisi olan partnyor və s. (idman növlərini nəzəre almaqla). Ancaq bu vasitələrdən o zaman istifadə olunur ki, texnika tam mənimşənilmiş olsun. Həmçinin qeyd etmək lazımdır ki, hərəkətlər maksimal sürətlə icra olunsun. Bunun hesabına sürər-qüvvəsi inkişaf etdirilir.

Kontrast metodu. Effektli metodlardan biridə kontrast metodudur. Burada hərəkətlərin icrası ağırlaşdırılmış, normal və yüngülləşdirilmiş şəraitdə yerinə yetirilir.

3.6. DÖZÜMLÜK QABİLİYYƏTİNİN TƏRBİYƏ OLUNMASI

3.6.1. Dözümlük anlayışı və onu müəyyən edən göstəricilər

Dözümlük – hər hansı hərəki fəaliyyət zamanı yorulmaya qarşı dayanmaq bacarığına deyilir. Dözümlük orqanizmin funksional imkanlarının artması ilə təmin olunur. Dözümlü o idmançıdır ki, *gec yorulub, tez bərpa olsun*. Dözümlük qabiliyyətinin inkişafını 2 əsas göstərici ilə müəyyən etmək olar. Bunlar xarici və daxili (funksional) göstəricilərdir.

Dözümlüyün xarici göstəricilərinə bunlar aiddir:

- Müəyyən zaman ərzində daha çox qətt edilmiş məsafə, misal üçün, 12 daqiqəlik Kuper testi;
- Təyin edilmiş məsafəni (qaçışda 3000 m., üzgüçülükdə 1500 m. və s.) minimal vaxt ərzində qət etmək;
- Təyin edilmiş sürəti saxlamaqla (6,0 m/san.) çox məsafə qət etmək;
- Müəyyən qüvvə hərəkətinin çox sayılı təkrarı (turnikdə dərtinma, dayaqlı uzanış vəziyyətində qolların bükülib-açılması və s.)
- Bədənin müəyyən vəziyyətdə saxlanması (misal üçün, sallanmış vəziyyətdə ayaqları bucaq saxlamaq);
- Müəyyən qüvvə hərəkətini az vaxt ərzində icra etmək (5 m. uzunluğu olan kəndirə sürətlə qalxmaq, 6 dəfə dərtinmaya az vaxt

sərf etmək və s.);

- Müəyyən vaxt ərzində çox sayıda hərəkət etmək (10 san. maksimal oturub-qalxmaq).


Məşğul olanları müşahidə etdikdə verilən hərəkətin əvvəli, ortası və axırında icra biomexanikasında dəyişikliklər baş verməyə başlayır. Hərəkətlərin icrası zamanı dəyişiklər nə qədər az olarsa, dözümlük göstəricisi bir o qədər çox olur.

Dözümlüyün daxili (funksional) göstəricilərinə mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, tənəffüs sistemi və s. aid edilir. Bura – məşğul olanlarda nəfəs almanın, ürək döyüntülərinin ritmi, sayı, dərinin rənginin, hissiyyatının dəyişməsi və s. misal gətrirmək olar.

Dözümlüyün inkişafı digər fiziki qabiliyyətlərin inkişaf səviyyəsindən asılıdır və 2 yerə bölünür:

1. Mütləq dözümlük – burada sürət, qüvvə, koordinasiya qabiliyyətləri nəzərə alınır. Misal üçün, məşğul olanların müəyyən məsafəni (3 km., 5 km. və s.) qət etmək. Burada ancaq mütləq dözümlük müəyyən olunur.

2. Nisbi dözümlük - sürət, qüvvə, koordinasiya qabiliyyətlərinin inkişafını nəzərə almaqla müəyyən olunur. Bunlara, sürət dözümlüyü (yüksek tempi uzun müddət saxlamaq), qüvvə dözümlüyü (hərəkətlərin çox sayılı təkrarı), koordinasiya dözümlüyü (misal, uzun müddət topun ayaqla çılənməsi) müəyyən olunur (Şəkil 1).



Şəkil 1

Elmi tədqiqatlar göstərir ki, dözümlük enerji mübadiləsindən asılı olur. İdmançının dözümlüyünə aşağıdakı amillər təsir edir:

1. Orqanizmin aerob imkanları;
2. İdmançının yaşı;
3. Hərəkət zamanı oksigen sərfinin həcmi;
4. İdmançının enerji ehtiyatı;
5. İdmançının texniki ustalıq səviyyəsi;
6. Səmərəlilik amilləri (anebrob mübadilə həddi);
7. İdmançının güc və sürət imkanları;
8. Əzələ işini yerinə yetirərkən və yorulma zamanı fizioloji funksiyaların dayanıqlığı;
9. Bərpa proseslərinin sürəti.

3.6.2. Yorğunluq və onun növləri

Yorğunluq – bu orqanizmin fiziki, əqli və psixoloji yük nəticəsində bir müddət səmərəli surətdə işləyə bilməyəcək hala gəlməsi, gücdən düşməsi və taqətsizlik hissidir. Yorğunluq orqanizmin müdafiə qabiliyyəti olub onu üzülmədən qoruyur. Yorğunluq insana xəbər verir ki, dayanmaq və istirahət etmək vaxtidır. İlk növbədə yorğunluqdan baş beyin əziyyət çəkir və işləməkdən imtina edir. Əgər yoğunluq aradan götürülməzsə, o toplanıb xəstəliyə, hətdən artıq məşqə səbəb ola bilər.

Yorğunluq iki formada özünü göstərir:

1. Verilmiş fiziki yük zamanı ilk yorğunluq əlamətlərinin əmələ gəlməsi;
2. Yorğunluq zamanı iş görmə sürətinin aşağı düşməsi.

Yorğunluğun növləri:

- Xoşagələn yorğunluq. Görülən fiziki iş və ya güclü məşq-dən sonra əmələ gəlir. Bu yorğunluq tam istirahət və yuxudan sonra kecir.

- Xəstəliklə əlaqədar yorğunluq. Ola bilər ki, xəstəliyin əlamətləri biruzə verilməsin, ancaq yorğunluğun tez əmələ gəlməsi

orqanizmdə xəstəliyin olmasını göstərir. İştahanın olmaması, süstlük, fəaliyyətsizlik, həvəssizlik əlamətlərinin olması həkimə müraciət etməyə səbəb ola bilər.

- Yorğunluq özünü streslərə verilən reaksiya kimi göstərə bilər, hansı ki, bu onu uzun müddətli ruh düşgünlüyüne (depresiyaya) aparır. Belə hallar baş verdikdə həyat ritmini, insanlara və hadisələrə münasibəti dəyişmək lazımdır.

Yorğunluğu aradan götürmək üçün aşağıdakılardan məsləhət görülür:

- Yuxu. 8 saatlıq yuxu orqanizmin istirahətinə və qüvvənin bərpa olunmasına səbəb olur;

- Qida. Düzgün qidalanma yorğunluğu aradan qaldırır. Təbii, təzə məhsullar orqanizmi bərpa edir;

- Vitaminlər. Tez yorulma vitamin çatışmamaqlığı nəticəsinə ola bilər. Xronik yorğunluqla mübarizədə qidalanın tərkibində A, B, C, D vitaminləri və yod, dəmir, sink qəbul etmək lazımdır;

- Təmiz hava. Oksigen çatışmamazlığı (hipoksiya) tez yorulmaya səbəb olur. Bunun üçün təmiz havada müntəzəm gəzintilər və tənəffüs gimnastikası (tam tənəffüs) yorğunluğu aradan qaldırır.

- Fəal istirahət. Səhər gimnastikası, şəhərdən kənar təbiətdə gəzintilər, üzgüçülük, mütəhərrik oyunlar və s. yorğunluğu aradan qaldırmağa səbəb olur.

3.6.3. Dözümlüyün növləri


Dözümlüyün ümumi və xüsusi növləri var. Hər hansı fiziki yükə davamlı (uzun müddətli) tab gətirmək (aerob-oksigenin iştirakı ilə) qabiliyyəti ümumi dözümlük adlanır. Konkret fiziki yükə davamlı (uzun müddətli) tab gətirmək qabiliyyəti xüsusi dözümlük adlanır. Xüsusi dözümlük 4 yerə bölünür:

1. Sürət dözümlüyü (anerob-oksigensiz). Davamlı yorulmadan və texnikanı pozmadan hərəkətlərin sürətli icrası;

2. Sürət-qüvvə dözümlüyü. Davamlı yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrası;
3. Koordinasiya dözümlüyü. Davamlı yorulmadan mürəkkəb texniki və taktiki hərəkətlərin sürətli icrası;
4. Qüvvə dözümlüyü. Davamlı yorulmadan və texniki dəyişiklik etmədən qüvvə tələb edən hərəkətlərin icrası.

Qüvvə dözümlüyü özü 2 yerdə bölünür:

- Dinamik qüvvə dözümlüyü - nisbətən ağır hərəkətlərin aşağı tempə davamlı icrası;
- Statik qüvvə dözümlüyü - çıxış vəziyyətini dəyişmədən əzələnin davamlı gərgin saxlanması (Şəkil 2).



Şəkil 2

Sürət dözümlüyü adətən silsiləli idman növlərində (qaçış, üzgüçülük, avarçəkmə və s.) daha çox özünü biruzə verir. Daha çox müddətdə sürət tempini saxlamaq qabiliyyətinə malik olan idmançının sürət dözümlüyü daha keyfiyyətli hesab edilir. Hərəkətin icrası

zamanı sürət intensivliyi çox olduqca onun saxlamaq müddəti az olacaq və ya əksinə. Misal üçün, 100 m. qaçış yüksək intensivlilik olduğu üçün bu sürəti uzun müddət saxlamaq mümkün deyil. Əgər idmançı uzaq məsafəni qət edirsə, onda qaçış intensivliyini aşağı salır. V.S.Farələ görə sürətin intensivlik şiddəti 4 zonadan ibarətdir: maksimal, submaksimal, böyük və kiçik. Hər bir şiddət zonasının özüne məxsus məsafələri var: qısa, orta, uzaq və hətdən artıq uzaq.

Sürət döyümlüyünü **təkrar səy metodu** ilə inkişaf etdirmək olar. Bunun üçün idmançı maksimal sürətinin 95-100% intensivlik nəticəsi ilə 3-8 saniyə müddətində, arada 2-3 dəqiqəlik istirahət etməklə 3-5 dəfə təkralamalar edir.

Sürət döyümlüyünü **interval metod** ilə inkişaf etdirdikdə misal üçün, 95-100% maksimal sürətlə 10 saniyə sürətli qaçış, sonra 10-15 saniyə kiçik intensivli qaçış. 3-5 belə bölmələrdən ibarət qaçışlardan sonra 5-8 dəqiqəlik istirahət və 3-5 dəfə təkrarlama.

Qüvvə döyümlüyü işdə iştirak edən əzələ kütləsi qruplarına görə bir-birindən fərqlənilərlər:


- Lokal qüvvə döyümlüyü (əzələ kütləsinin 1/3 hissəsinə qədər iştirak edir, misal üçün biləklərlə icra olunan hərəkətlər);
- Regional qüvvə döyümlüyü (əzələ kütləsinin 1/3-dən 2/3 hissəsinə qədər iştirak edir, misal üçün turnikdə dartinma hərəkətləri);
- Qlobal qüvvə döyümlüyü (əzələ kütləsinin 2/3 hissəsindən çox iştirak edir, misal üçün, üzgüçülük) (şəkil 3).



Şəkil 3. Qüvvə döyümlüyü işdə iştirak edən əzələ kütləsi qrupları


Qüvvə dözümlüyü əzələnin gərginlik rejiminə görə 2 hissəyə bölünür: dinamik və statik qüvvə dözümlüyü.

Dinamik qüvvə dözümlüyündə rekord nəticə faizi yüksək olduqca, təkrar icra olunan hərəkətlərin sayı azalır (şəkil 4).



Şəkil 4. Müqavimət göstərmə intensivliyi ilə təkrarların sayıından asılılığı

Statik qüvvə dözümlüyü bədənin əzələ kütləsini müəyyən vəziyyətdə (pozada) son hədd, son həddə qədər və orta gərgin saxlama müddəti ilə təyin olunur. Rekord nəticənin əzələ gərginliyi nə qədər az olarsa, statik qüvvə dözümlüyü bir o qədər çox olar (şəkil 5).



Şəkil 5. Statik qüvvənin əzələ gərginliyindən asılılığı

Statik vəziyyətlər (pozalar) monotonlu, tez yorucu, psixoloji gərginlik tələb edən işdir. Statik vəziyyətlər (pozalar) 12-20 saniyədən az icra olunmur. Statik vəziyyətlərin (pozalar) icrası zamanı aşağıdakı metodik göstərişlərə əməl etmək lazımdır;

1. Statik döyümlük o zaman sürətlənir ki, bədənin hər bir vəziyyətindən (pozadan) sonra, qan dövranını sürətləndirmək üçün dinamik hərəkətlər verilsin (yaylı və ya dartma hərəkətləri və s.);
2. Məşğələlərdə çox ağır çəkilərdən istifadə məsləhət görülmür;
3. Statik gərginlik çox olduqda istirahət müddəti də çox olmalıdır;
4. Statik qüvvə döyümlüyünün inkişafını məşğələnin əsas hissəsinin sonunda etmək lazımdır, ancaq bu şərtlə ki, tamamilayıcı hissənin müddəti bir qədər çox və dinamik olsun.

3.6.4. Dözümlüyü təbiyə edən metodlar

Dözümlüyü inkişaf etdirən metodlar fasıləli və fasiləsiz hissələrə bölünür. Bunlar: bərabər fasiləsiz, dəyişən fasiləsiz, təkrar, interval və dairəvi metodlardır. Təkrar metod haqqında yuxarıda məlumat verildi.

Bərabər fasiləsiz metod vasitəsi ilə aerob qabiliyyət inkişaf etdirilir. Burada orta və ya kicik intensivli fiziki yük 15-30 dəqiqə müddətindən 1-3 saata kimi verilə bilər.

Dəyişən fasiləsiz metodda görülən işin müəyyən mərhələlərində intensivlik dəyişdirilir. Orqanizm aerob-anerob yəni, qarışq rejimdə işləyir. Bu metod ilə həm ümumi və həm də xüsusi dözümlüyü inkişaf etdirmək mümkündür. Orqanizmin aerob imkanlarını artırır, iradi keyfiyyətləri təbiyə edir, fiziki yükü fasiləsiz artırıb-azaltmaqla idmançıları çətinliyə “dözməyi” öyrədir.

Interval metodu. Bu metoddan istifadə etdikdə görüləcək işi hissələrə bölmək lazımdır. Bölünən hissələr arasında fasılələr verilir. Getdikcə fasılələrin vaxtı azaldılır və sıfıra endirilir. Görülacek iş bütövlükdə yerinə yetirilir. Misal üçün, cudo güləşində yarıq qaydalarına görə tutuşmanın vaxtı 4 dəqiqədir. Yəni görülacek iş 4 dəqiqədir. Məşq zamanı idmançı 4 ayrı-ayrı dəqiqələrdə maksimal tempdə tutuşma keçirir və hər dəqiqə arası bir dəqiqə fasılə edir. Məşqdən-məşqə keçdikcə fasılələrin müddəti 10 saniyə azaldılır və getdikcə fasılə sıfıra çatır. İdmançı 4 dəqiqəlik tutuşmanı tamlıqda yüksək temdə keçirir.

Dairəvi metod. Bu metoddan adətən xüsusi dözümlüyü inkişaf etdirməkdə istifadə edilir. Metodun məzmununu ondan ibarətdir ki, 5-6 müxtəlif istiqamətli, həcmli, müddətli hərəkətlərin ardıcıl, fasiləsiz bir neçə dəfə təkrarlanması ilə yerinə yetirilir. Misal üçün, güləş növlərində bu metoddan aşağıdakı kimi istifadə edirlər.

Əvvəlcə xüsusi hərəkətlər seçilir, bunlar daim *təkrarlanan* və *dəyişən* hərəkətlərə bölünür. Təkrarlanan hərəkətlər – 6 yaxınlaşmaqla icra edilir. Hər yaxınlaşmanın arasında bir dəyişkən hərəkətlər icra edilir. Hərəkətlərin *ümumi vaxtı* qeyd edilir. Bu kompleks hərəkətlərin məzmununu dəyişməmək şərti ilə 2 həftədə bir dəfə icra etmək olar. Hərəkətin tam icra olunma müddətinin azalması idmançının xüsusi dözümlüyünün artmasının göstəricisidir (cədvəl 1).

Cədvəl 1

Güləş növlərində dairəvi metod ilə xüsusi dözümlüyün inkişaf etdirilməsi üçün kompleks hərəkətlər

| Nö | Daimi və dəyişən hərəkətlər | Say |
|----|--|-------------------|
| 1. | Sinə üzərindən müqəvvvanın atılması Kəndirə qıçların kömiəyi olmadan qalxıb-düşmək | 8 dəfə 1 dəfə |
| 2. | Sinə üzərindən müqəvvvanın atılması İdmançının öz çəkisi ağırlığında yüksələ oturub-qalxmaq | 8 dəfə 20 dəfə |
| 3. | Sinə üzərindən müqəvvvanın atılması «Körpü» vəziyyətində baş ətrafına adımlamaq (hər iki tərəfə) | 8 dəfə 5 dəfə |
| 4. | Sinə üzərindən müqəvvvanın atılması «Gimnastik iplə» hoppanmaq | 8 dəfə 1 dəq. |
| 5. | Sinə üzərindən müqəvvvanın atılması «Körpü» vəziyyətindən irəli-axaya tullanmalar | 8 dəfə 5 dəfə |
| 6. | Sinə üzərindən müqəvvvanın atılması Dayaqli uzanış vəziyyətindən qolların bükülüb-açılması | 8 dəfə 30 dəfə |

Qeyd: Müqəvvvanın çəkisi güləşçinin çəkisinin təxminən 30% qədər olmalıdır.

3.6.5. Dözümlüyün inkişaf mərhələləri

Dözümlüyü inkişaf etdirərkən müəyyən ardıcılığa əməl etmək lazımdır. **İlk mərhələdə** aerob imkanlara diqqəti yönəltmək, ürək qan-damar və tənəfus sistemlərini təkmilləşdirmək, da-yaq aparatını möhkəmləndirmək, ümumi dözümlüyü inkişaf etdirmək vacibdir.

İkinci mərhələdə aerob-anerob qarışq rejimdə yüklerin miqdarını artırmaq lazımdır.

Üçüncü mərhələdə fiziki yükün miqdarını artırmaqla bərabər interval, təkrar metodlardan istifadə edərək qarışq aerob-anerob rejimdə intensivliyi yüksəldərək xüsusi dözümlüyü inkişaf etdirmək olar.

Dözümlüyün inkişafı hərtərəfli hazırlığın əsas hissəsidir. Yeniyetməlik ümumi dözümlüyün inkişafı üçün əlverişli dövrüdür. Bu dövrdə sonrakı məşqlər üçün böyük həcmli və yüksək intensivli yüklerin teməli qoyulur.

Sürət dözümlüyünü artırmaq üçün 200 metrdən - 800 metrə qədər, estafetlər, maniələri dəf etmək, yoxuşa qaçış, idman oyunları və s. istifadə olunur.

Dözümlük üçün seçilən fiziki hərəkətlər aşağıdakı tələblərə cavab verməlidir:

1. Böyük intensivli iş (ÜDS 160-180);
2. Müddəti 30 san.-2 dəqiqəyə qədər;
3. Təkrarlar arasında istirahət intervallarını 3-5 dəqiqədən 1 dəqiqəyə qədər azalmaqla, bölmələr arasında passiv istirahət 10 dəqiqəyə kimi;
4. Təkrarların sayı 3-5 dəfə, bölmələrin sayı 1-3 dəfə.

Dözümlüyü inkişaf etdirən hərəkətləri məşqin əsas hissənin ikinci yarısında vermək daha məqsədə uyğundur. Ümumi dözümlüyün inkişafı üçün kros, idman oyunları, uzaq məsafələrə mono-

ton qəçışlar, hansı ki, bunları 20-30 dəqiqədən, 1 saata qədər tədricən artırmaq olar.

Dözümlüyün təbiyə edilməsində hərəkətlərin icra edilməsinin 5 komponenti nəzərə alınmalıdır:

1. Hərəkətin icra edilmə intensivliyi;
2. Hərəkətin icra edilmə müddəti;
3. İstirahətin müddəti;
4. İstirahətin xüsusiyyəti;
5. Hərəkətin icra olunma təkrarlarının sayı.

Ümumi dözümlük inkişaf etdikcə xüsusi dözümlüyə diqqət yetirmək lazımdır. Xüsusi dözümlüyün inkişafı seçilmiş idman növünün xüsusiyyətlərindən asılıdır.

3.7. CƏLDLİK QABİLİYYƏTİNİN TƏRBİYƏ OLUNMASI

3.7.1. Cəldlik və koordinasiya anlayışları

Son zamanlar bədən təbiyəsi və idman nəzəriyyəsində cəldlik termini koordinasiya termini ilə əvəz olunmağa başlanıb. Bu terminlər mənacan yaxın olsalar da, onların məzmunlarını eyniləşdirmək olmaz. Misal üçün, döşəmədə gəzmək cəldlik tələb etmir, ancaq müeyyən koordinasiya qabiliyyəti tələb edir. Kəndir üstündə gəzmək cəldlik tələb edir. Cəldlik və koordinasiya qabiliyyəti arasındaki fərq ondan ibarətdir ki, koordinasiya nizamlanan, idarəedilən, uyğunlaşdırılan fəaliyyətdə özünü göstərir, cəldlik isə təkcə idarə edilən yox, eyni zamanda gözlənilməyən vəziyyətə cavab reaksiyası, sürət, dəqiqlik, tarazlıq fəaliyyətidir.

Cəldlik (çeviklik) - yeni hərəkətin tez mənimşənilməsi və dəyişən şəraitdə insan orqanizminin müxtəlif hissələrinin, biomekaniki strukturunun yenidən qurulması üçün onun mərkəzi və pereferik sistemlərinin bir-biri ilə əlaqəsi, nizama salınması, idarə olunması, dəqiq, tez, məqsədyönlü və əlverişli icra olunan hərə-

kət fəaliyyətidir.

Cəldliyin əsasını koordinasiya qabiliyyəti təşkil edir.

Koordinasiya – latin sözü olub birləşmə, əlaqə, razılıq, nizama salma, idarə etmə mənası verir.

Koordinasiya – orqanizmin dəyişən şəraitə müvafiq sərbəst olan hərəkətlərinin faydalı əlaqələndirilməsi, birləşməsi, uyğunlaşdırılması, idarə edilməsi, tam hərəkət fəaliyyətinin formalasdırılması qabiliyyətidir.

N.A.Bernşteynə və O.Fişerə görə hərəkət koordinasiyası orqanizmdə 107 səviyyədə sərbəst hissələrdən ibarət olan hərəkət aparatını idarə edilmə sisteminə çevirmək və lazımsız olan sərbəst hərəkətlərin qarşısını almaqdır.

Hərəkət aparatının idarə olunmasında əsas çətinliklərə aşağıdakılardır:

1. Bədənin müxtəlif hissələri və oynaqlardakı hərəkətlərə diqqətin paylanması vacibliyi;
2. İnsan bədənində xas olan çox sayılı azad hərəkətləri dəf etmək;
3. Əzələlərin gərginliyinin dəf edilməsi.

D.D.Donskoya görə koordinasiya 3 səviyyədə baş verir (Şəkil 1):



Şəkil 1

1. Sinir koordinasiyası. Əzələ gərginliyilə əlaqədar hərəkətlərin idarə olunmasında olan sinir proseslərinin nizamlanması;
2. Əzələ koordinasiyası. Əzələ gərginliyinin nizamlanmasının bədənin digər hissələrinə ötürülməsi;

3. Hərəki koordinasiya. Zaman və məkanda bədənin hərəki fəaliyyətinin nizamlanması.

İnsanın hərəkət fəaliyyətinin müxtəlifliyi nə qədər çox olarsa, onun koordinasiya bacarığı bir o qədər çox olar.

3.7.2. Koordinasiyanın növləri və ona təsir edən amillər

Koordinasiya qabiliyyətinin 2 növü var: ümumi və xüsusi. İnsanın müxtəlif məzmunlu hərəki fəaliyyəti optimal idarə və icra etmək bacarığına ümumi koordinasiya qabiliyyəti deyilir. Ümumi koordinasiya qabiliyyətinə aşağıdakılard aid edilir:

1. Silsiləli və qeyri-silsiləli hərəkət fəaliyyəti;
2. Fazada bədənin idarə olunması;
3. Məkanda bədənin hissələri ilə hərəkətlər (döyüş növlərində, qılınc oynatmadə zərbələr və s.);
4. Məkanda alətlərin yerini dəyişmək (ağırlıq qaldırma və s.);
5. Alətləri atmalar (top, nizə, lövhə, çəkic və s.);
6. Dəqiqlik hərəkətləri (tennis, topun çilənməsi, janqlorluq və s.);
7. Müdafiə və hücum fəaliyyəti (təkmübarizlik idman növlərində);
8. Müdafiə və hücum fəaliyyəti (mütəhərrik və idman oyunlarında).

Xüsusi koordinasiya qabiliyyətinə aşağıdakılard aid edilir:

1. Səmtləşdirmə qabiliyyəti – bədənin vəziyyətini dəqiq və zamanında döndərib lazımi istiqamətə yönəltmək;
2. İmkanların paylanma qabiliyyəti – fərdin məkan və zaman daxilində yüksək dəqiqliklə hərəki fəaliyyətdən səmərəli istifadə olunma qabiliyyəti;
3. Reaksiya qabiliyyəti – bədənin bütövlükdə və ya ayrı-ayrı

hissələri ilə məlum və ya nəməlum siqnallara (işarələrə) kiçik həcmli hərəkətlərlə tez və dəqiq cavab vermək;

4. Hərəki fəaliyyətin yenidən qurulma qabiliyyəti – dəyişən şəraitdə bir hərəkətdən digərinə tez keçmək;

5. Uzlaşdırma qabiliyyəti – ayrı-ayrı hərəkətləri bütöv bir kombinasiyada birləşdirir;

6. Müvazinət qabiliyyəti – statik və dinamik hərəkətlərin icrası zamanı bədənin tarazlığının qorunması;

7. Ritm qabiliyyəti – hərəkət fəaliyyətinin icrasına verilmiş ritmin dəqiq yerinə yetirilməsi və ya dəyişən şəraitə müvafiq ritmə uyğunlaşma;

8. Vestibulyar sabitlik – vestibulyar qıcıqlar zamanı hərəkətin dəqiq və stabil icrası (mayallaq aşmalar, güləş növlərində atmalar, dönmələr və s.);

9. Əzələlərin ixtiyarı süstləşdirilməsi (boşalması) – lazımlı olan anlarda yığılib-açılması (şəkil 2).



Şəkil 2

Yuxarıda qeyd olunan qabiliyyətlər idman növlərindən asılı olaraq təzahür edir. Koordinasiya qabiliyyətləri sadə və mürəkkəb olur. Hərəkətlərin məkanda dəqiq icrası sadə, dəyişən şəraitdə yenidən tez idarə olunub nizamlanması ilə icrası mürəkkəb koordinasiya qabiliyyəti adlanır.

Koordinasiya qabiliyyətinə təsir edən amillər aşağıdakılardır:

- İdmançının hərəkəti dəqiq təhlil etmə bacarığı;
- Analizatorların fəaliyyəti (xüsusi hərəkət reaksiyasının latent dövrünün qısa olması);
- Hərəki fəaliyyətin mürəkkəbliyi;
- Diger hərəki qabiliyyətlərin inkişaf səviyyəsi;
- İdmançının cəsarət və qətiyyəti;
- İdmançının yaşı;
- Məşğul olanın ümumi hazırlıq səviyyəsi.

3.7.3. Koordinasiya qabiliyyətini tərbiyə edən vasitələr və metodlar

Cəldliyi inkişaf etdirmək üçün aşağıdakı vasitələrdən istifadə etmək olar:


1. İşığı azaldılmış yerdə hərəkətlərin icrası;
2. Döşəməsi yumşaq olan yerdə (gimnastik döşəklər, qum) hərəkətlərin icrası;
3. Döşəməsi tərpənən yerdə (batut, xüsusi idman zalları) hərəkətlərin icrası;
4. Fəzada hərəkətlərin icrası;
5. Suda (üzgülük hovuzunda, dənizdə və s.) hərəkətlərin icrası;
6. Gimnastika tiri üzərində hərəkətlərin icrası;
7. Kiçik əşyalar ilə «janqlıyorluq» etmək (atib-tutmaq,

çiləmək);

8. Cəldliyi inkişaf etdirən idman növləri (təkmübarizlik idman növləri, idman oyunları, akrobatik hərəkətlər, tennis və s.);

9. Koordinasiya hərəkətləri.

Cəldliyi inkişaf etdirmək üçün müxtəlif metodlardan istifadə olunur. Bunlardan da ən birincisi ciddi reqlamentləşdirilmiş hərəkət metodudur. Bu metodu qısa olaraq çox zaman “**Hərəkət metodu**” adlandırırlar və müxtəlif variantlarda istifadə olunur. Metodların seçilməsi təlim olunan hərəkətin hansı koordinasiya qabiliyyətinin inkişaf etdirilməsindən asılıdır. Hərəkət metodundan əlavə **təkrar, dəyişmə (variasiya), oyun və yarış** metodlarından geniş istifadə edilir. Təkrar metodundan əsasən mürəkkəb və yeni hərəkətlərin təlimində, standart vəziyyətlərdə hərəkətlərin çox sayılı təkrarlamaları zamanı tədbiq olunur. Dəyişmə metodu isə koordinasiya qabiliyyətini inkişaf ertdirən əsas metod kimi qəbul edilir (şəkil 3).



Şəkil 3

Bura aşağıdakı **metodik fəndləri** daxil etmək olar:

- Hərəkətin istiqamətini dəyişmək (qaçışda, topla hərəkət etdikdə və s.);
- Qüvvə vasitələrini dəyişmək (atmalar zamanı alətin çəkisini, məsafəni və hədəfi; yerindən tullanmalar zamanı var qüvvə ilə, yarım qüvvə ilə təkan vurub tullanmaq və s.);

- Hərəkətin sürətini və tempini dəyişmək (ümuminkişaf etdirici hərəkətləri adı, sürərləndirilmiş və ləng rejimdə icrası, qaçaraq maniyənin üzərindən uzunluğa tullanmaq və s.);
- Hərəkətin ritmini dəyişmək (tullanmalarda, atmalarda qəçiş addımları və s.)
 - Çıxış vəziyyətini dəyişmək (ümuminkişafetdirici hərəkətləri ayaq üstə, oturuş və uzanmış vəziyyətdən icrası, sağ ciyin, sol ciyin, arxası irəli; ayaq üstə, oturuş və uzanmış vəziyyətdən qaçışlar və yerişlər; arxası, sağ və sol ciyin irəli dərinliyə tullanmalar və s.);
 - Son vəziyyəti dəyişmək (ayaq üstə topu yuxarı atıb oturuş vəziyyətində tutmaq və s.);
 - Məkan sərhədlərini dəyişmək (kiçik miqyaslı meydançada mütəhərrik və ya idman oyunları; lövhənin atılması; müvazinətin saxlanması və s.);
- Hərəkətin icra etmə fəaliyyətini (texnikasını) dəyişmək (topun ötürülməsi, güləşdə fəndin icrası və s.);
- Hərəkət fəaliyyətini əlavə vasitələrlə mürəkkəbdirmək (topu yuxarı atıb - 2 dəfə əl çalıb tutmaq, 360° fırlanıb tutmaq, irəli mayallaq aşıb tutmaq və s.);
- Hərəkət fəaliyyətinin kombinasiyalasdırılması, ayrı-ayrı hərəkət fəaliyyətinin yeni kombinasiyada birləşdirilməsi (təkmü-barizlik idman növlərində, idman oyunlarında, gimnastika növlərində və s.);
- Hərəkətlərin rahat olmayan ətraflar ilə (sağ və ya sol əl və ayaq) icrası (topun ötürülməsi, zərbələrin icrası, tullanmalarda təkan ayağının yerinin dəyişməsi və s.);
- Verilən işarədən (siqnaldan - səs, görmə və s.) asılı olaraq hərəkət fəaliyyətini dəyişmək (istiqaməti, ritmi, qüvvəni, sürəti, hücumdan müdafiyyəyə keçmək və s.);
- Hərəki fəaliyyəti bir və ya bir neçə əşya ilə jönlərlorluq

(çiləməklə) etməklə mürəkkəbləşdirib icra etmək (bir və ya iki topu yerdən, divardan, iki nəfər bir-birlərinə atıb tutma; ayaqla bir və ya iki topun çilənməsi; toplar müxtəlif ölçüdə və ağırlıqda və s.);

- Vestibulyar aparatı qıcıqlandırıldıqdan sonra hərəkətlərin icrası (məyalaq aşdıqdan, öz oxu ətrafına firlandıldıqdan və s. sonra tópun səbətə atılması basketbolda, fəndin icra edilməsi güləşdə, topa zərbə vurmaq futbolda və s.);

- Yorulmuş vəziyyətdə və ya müəyyən fiziki yük alındıqdan sonra hərəkət fəaliyyəti texnikasının təkmilləşdirilməsi (intensiv basketbol oyunundan sonra güləş növlərində fəndlərin təkmilləşdirilməsi və s.);

- Görmə qabiliyyətini məhdudlaşdırma şəraitində fiziki hərəkətlərin icrası (tünd rəngli eynəklərdə və ya işığı azaldılmış idman meydançaları və ya zallarında hərəki fəaliyyətin icrası – topun ötürülməsi, mütəhərrik oyunlar, ümuminkişafetdirici hərəkətlər və s.);

- Təkbətək mübarizədə əvvəlcədən təyin olunmuş hərəkatın (fəndlərin) icrası (təkmübrizlik və idman oyunlarında əvvəlcədən düşünülmüş fəndləri icra etmək və s.);

- Müxtlüf şəraitli mühitdə hərəkətlərin icrası (taxta döşəmə, qum, qar, idman döşəkləri, batut, tramplin, tir, tərəpənən döşəmə üzərində, meşədə, suda və s. müxtəlif hərəkətlərin, sada mütəhərrik və təkmübarizlik oyunlarının icrası);

- Təlim oyunlarında təyin olunmuş hərəkətlərin icrası;
- Təlim yarışlarında təyin olunmuş hərəkətlərin icrası.

Hər bir idman növündə özüne məxsus əzələ hərəkət hissiyatı ilə səciyyələnir. Ən çox məlum olan hissiyatlar: qılınc oynadınlarda və boksçularla - məsafə; qaçışda, üzgüçüllükdə, xizək və konkide - zaman; güləşçilərdə - xalça; konkide - buz; xizəkdə - qar; futbol, voleybol, basketbol və həndbolda - top,

üzgüçülükde - su və s. Koordinasiya qabiliyyətləri psixoloji və fiziki qabiliyyətlər ilə sıx əlaqədardır.

3.7.4. Müvazinətin saxlanması qabiliyyəti

Müvazinətin saxlanması həyat üçün vacib olan qabiliyyətlərdən biridir. Müvazinətin saxlanması statik və dinamik vəziyyətdə olur. Bunlardan əlavə müvazinətin bir formasıda var ki, bu əşyaların müvazinətini saxlamaq və əşya üzərində (xizək, konki, velosiped, gimnastik alətlər və s.) müvazinət saxlamaqdan ibarətdir. Müvazinətin saxlanması bütün hərəkətlərin əsasını təşkil edir. Müvazinətin saxlanılması qabiliyyətini müvəfəqiyyətlə mənimsemək üçün E.Y.Bandarevskiy tərəfindən eksperimental tərtib olunmuş metodiki fəndlərdən istifadə etmək olar.

1. Müvazinəti saxlanması qabiliyyətini düzgün çıxış vəziyyətdən başlamaq lazımdır. Tir üzərində yeriyəndə 1-1,5 m. irəlini nəzərdə saxlayıb görmək, bu məşğul olanda arxayınlıq yaradır;

2. Məşğul olma yerinin və alətin əsaslı hazırlığından əlavə, məşğul olurlara özünü mühafizə hərəkətlərini də öyrətmək lazımdır. Onlar tarazlıqlarını itirən zaman dərhal yerə tullanmamalı, dizlərini bükməli, tirin üzərinə oturmmalı, ondan sallanmalıdırlar. Bu vərdişlərə yiyələnəndə məşğul olurlarda arxayınlıq yaranır, təlim asanlaşır və zədələnmələrin sayı azalır;

3. Yıxılmadan qorxmanın qarşısını almaq üçün fərdi söhbət, əyani vasitələrdən istifadə, video filmlərə baxmaq, mühafizə və özünü mühafizənin təlimi;

4. Hərəkətlər müəyyən hündürlükdə təlim olunduqda onlara yerə tullanmalarında öyrətmək lazımdır. Tullanmalar yumuşaq, 2 pəncə üzərində, dizlər bir qədər bükülmüş vəziyyətdə olmalıdır. Tullanmaları hündürlükdən aşağı (oturacaqdan "skameyka", stul-

dan və s.) yerə və getdikcə hündürlüyü artırmaqla təlim edilir;

5. Müvazinət hərəkətlərinin təlimində müxtəlif oyunlarından və tədris yarışlarından ("qaranquş" duruşunu kimin komandası çox saxlayar və ya kimin komandası yerə tullanın zaman daha yumuşaq enmə edər və s.) istifadə olunmalıdır;

6. Şagirdlərdən dəqiq, tamamlanmış və yaxşı amplitudalı hərəkətlərin icra olunması tələb edilməlidir;

7. Müvazinət hərəkətlərini möhkəmləndirmək üçün onları məşğələnin sonunda, müəyyən fiziki yükdən sonra, oyunlar və estafetlər və s. zamanı vermək lazımdır.

Kinetik sabitlik koordinasiya qabiliyyətinin xüsusi hissələrindən biridir. Bu vestibulyar qıcıqlar zamanı hərəkətin dəqiq və sabit icrasıdır. Kinetik sabitliyi icra etmək üçün aşağıdakı koordinasiya hərəkətlərini icra etmək olar:

- yeriş, qaçış və tullanmalar zamanı başın irəli, arxaya, yanlara hərəkəti; dairəvi hərəkəti;

- akrobatik hərəkətlər: müxtəlif mayallaq aşmalar, çevrilmələr (açıq və bağlı gözlər ilə);

- tərpenən dayaqda duruşlar;

- müxtəlif istiqamətli iki və daha artıq hərəkətin icrası (irəli mayallaq aşib sonra hədəfə topla dəqiq zərbə vurmaq, topu yuxarı atıb mayallaq aşdıqdan sonra onu tutmaq və s.).

Koordinasiya qabiliyyətinin qiymətləndirilməsi. Burada bir neçə suala cavab tapmaq lazımdır.

- Koordinasiya qabiliyyətinin ölçü meyarları nədir?

- Hansı metodun köməyi ilə daha dəqiqi koordinasiya qabiliyyəti səviyyəsini müəyyənləşdirmək olar?

- Qiymətləndirməni necə keçirmək olar?

Koordinasiya qabiliyyətinin 4 əlaməti qiymətləndirilir: dəqiqlik, sürət, səmərəlik, bacarıqlıq. Bunlar kəmiyyət və keyfiyyətlərinə görə səciyyələnirlər. Koordinasiya qabiliyyətinin qiymətləndirilməsi üçün əlavə şəhərəməzliklərə əsaslanır.

mətləndirmək üçün bu metodlardan istifadə olunur: müşahidə, cihaz metodu və testlər (hərəki normativlər).

Müşahidə metodu qədim qiymətləndirmə metodlarından biridir. Müəllim-məşqçi (ekspert) məşğul olanın hərəkətini nə qədər dəqiq, tez və səmərəli qavrama və ya icra etmə qabiliyyətini müşahidə yolu ilə təyin edə bilir. Bu metodun çatışmayan cəhəti kəmiyyət ölçülərinin olmaması və nisbi xarakter daşımasıdır.

Cihazlarla qiymətləndirilmə metodundan ayrı-ayrı koordinasiya qabiliyyətləri haqqında fizioloji, biomexaniki məlumatlar əldə etmək mümkündür.

Hərəki normativlərlə (testlərlə) qiymətləndirmə metodunda qiymətləndirmə normativləri xüsusi tələblərə cavab verməlidir:

- bütün yaş qruplarına müvafiq olmalıdır;
- mürəkkəb hərəki qabiliyyətə malik olmamalıdır ki, onun təliminə ehtiyac duyulmasın;
- mürəkkəb avadanlığa ehtiyac olmamalıdır;
- koordinasiya qabiliyyətləri haqqında dolğun məlumat verməlidir.

Testlərin qiymətləndirilməsinə verilen metodik göstərişlər:

- testin icra motivasiyasını təmin etmək (müəyyən mərhələyə, növbəti qrupa keçmək, yeni təlim pilləsinə addımlaşmaq və s.);
 - təsadüfləri və maniələri aradan qaldırmaq üçün testin icrasına 2-3 cəhd vermək;
 - yoxlama normativlərini hazırlayıcı hissədə ümuminkişaf hərəkətlərinin icrasından sonra, məşğələnin əsas hissəsində keçirmək;
 - yoxlamaları ildə 2 dəfə keçirmək. Ayrı-ayrı testləri təlimin əvvəlində və axırında keçirmək olar;
 - testlərin yarış formasında keçirilməsi daha məqsədə uyğundur.

Təcrübədə əsasən aşağıdakı testlərdən istifadə olunur:

1. 3×10 m məkik qaçış;
2. İrəli 3 dəfə mayallaq aşmaq (ayaqlar bir yerdə tarazlığı qorumaq; düz xətt üzrə 3 m. addımlamaq);
3. Topunun hədəfə atılması (arxası hədəfə duruş vəziyyətindən);
4. Tır üzərində yeriş və dönmələr;
5. Bir ayaq üzərində duruş.

3.8. ELASTİKLİK QABİLİYYƏTİNİN TƏRBİYƏ OLUNMASI

3.8.1. Elastiklik və oynaqların mütəhərriklik anlayışları

Elastiklik qabiliyyətinə hələ 1949-cu ildə N.Q.Ozolin tərif verərək demişdir: "Elastiklik hərəkətin maksimal amplituda ilə icrasıdır". Elastiklik qabiliyyətinə bir qədər diqqət yetirsək, aydın olur ki, bu, əsasən yaylı hərəkətlərdir.

Elastiklik digər fiziki qabiliyyətlərdən fərqli olaraq, hərəkətin əsas xassəsi olmayıb, hərəkət aparatının morfoloji və fizioloji xassələrinən daha çox asılıdır. Elastiklik dayaq-hərəkət aparatının mütəhərriklik dərəcəsini göstərən xüsusiyyətdir.

1977-ci ildə L.P.Matveev elastikliyi bu cür adlandırır: "Elastiklik dayaq hərəkət aparatının morfofunksional xüsusiyyətləri olub, onun hissələrinin biri-birinə olan asılılıq dərəcəsidir".

Əgər bu iki alimin elastiklik haqqında dediklərini təhlil edib nəzərə alsaq onda, "Elastiklik - dayaq hərəkət aparatının morfofunksional xüsusiyyətləri olub, hərəkətin maksimal amplituda ilə icrası və bu amplitudanın son vəziyyətə qədər saxlanılma qabiliyyətidir".

Canlılarda elastiklik qabiliyyəti oynaqların mütəhərrikliyi ilə təyin edilir. Elastiklik terminin işlənməsi o vaxt düzgün olur ki,

orqanizmin bütün oynaqları nəzərdə tutulsun. Ancaq ayrı-ayrı oynaqların hərəkəti onların mütəhərrikliyindən xəbər verir. Bədən təbiyəsi və idmanın nəzəriyyəsində “Oynaqların mütəhərrikliyi” termini fiziki təbiyə prosesini daha çox təmin edir.

Oynaqların mütəhərrikliyinin idmançının texniki fəaliyyətinin icra keyfiyyətinə böyük təsiri vardır.

İdmanda hərəkətin amplitudası təkcə dinamik yox, həm də statik vəziyyətdə mühüm əhəmiyyət kəsb edir. Deməli, elastiklik zahirən oynaqların quruluş xasiyyətinə müvafiq olaraq (imkan verəcək dərəcədə) *bükülmə, açılma, burulma və digər hərəkətlərin* amplitudası ilə səciyyələnir. Elastikliyin göstəricisi onun maksimal amplitudasıdır. Elastikliyi səciyyələndirən xüsusiyyətlər aşağıdakılardır:

1. Fəal elastiklik;
2. Qeyri-fəal elastiklik;
3. Dinamik elastiklik;
4. Statik elastiklik;
5. Ümumi elastiklik;
6. Xüsusi elastiklik.

Fəal elastiklik - kənardan kömək olmamaq şərti ilə hərəkətin icrasına deyilir. Bu elastikliklə hər gün, gündə 3-5 dəfə, 10-15 dəqiqə müddətində məşğul olurlar.

Qeyri-fəal elastiklik - kənardan kömək etmək vasitəsi ilə icra edilməsinə deyilir. Bu cür elastiklik ilə 7-10 gündə bir dəfə 10-15 dəqiqə müddətində məşğul olurlar.

Bu iki elastiklik arasında olan fərq “*Fəal deficit elastikliyi*” adlanır.

Cismi deformasiyası zamanı yaranan və onu əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvə elastiklik qüvvəsidir. Elastiklik qüvvəsinin yaranmasına səbəb olan deformasiya cismi təşkil edən atom və malekullar arasında məsafənin dəyişməsidir.

Cismen formasının dəyişməsi **deformasiya** adlanır. **Elastik deformasiya** xarici qüvvənin təsiri kəsiləndən sonra cismen əvvəlki formasını almasıdır.

Dinamik elastiklik - hərəkətin maksimal amplituda ilə icrası.

Statik elastiklik - hərəkətin maksimal amplitudasının son vəziyyətində saxlanılması.

Ümumi elastiklik - bədənin bütün oynaqlarında hərəkətlərin maksimal amplituda ilə icrası.

Xüsusi elastiklik - ayrı-ayrı oynaqlarda müəyyən hərəkət fəaliyyətinə müvafiq hərəkətin maksimal amplituda ilə icrası (Şəkil 1).



3.8.2. Elastikliyə təsir edən amillər

Elastikliyin inkişafına təsir edən bir neçə amillər vardır. Bunları bilmək məşğələnin məzmununun səmərəli hazırlanmasına, təşkilinə və keçirilməsinə müsbət təsir edə bilər. Elastikliyin inkişafına təsir edən əsas faktorlar aşağıdakılardır:

1. Anatomik amillər - sümüklərin forması, oynaq qığırdaqlarının qalınlığı, əzələ, vətər və bağların elastikliyi, əzələ qüvvəsi, oynaqların hərəkət istiqaməti (büükülməsi, açılması, fırlanması, daxilə və xaricə burulması);
2. Mərkəzi sinir sistemi - əzələlərin nizamlanmasını, idarə olunmasını təmin edir (gərginləşmə və boşalma);

3. Psixoloji amillər - emosiyalar və motivlər;
4. Xarici amillər - temperatur (vanna, duş, hava, sauna), ümuminkişafetdirici hərəkətlər, masaj;
5. Yaş amili – 9-10 yaşlarında qeyri-fəal elastikliyin və 10-14 yaşlarında isə fəal elastikliyin daha çox inkişafi müşahidə olunur. Elastikliyin təbii inkişafi qızlarda 14-17 yaşlarında, oğlanlarda isə 9-10, 13-16 yaşlarına təsadüf edilir. 13-15 yaşlarında oynaqların mütəhərrikliyinin inkişafi üçün ən əlverişli zaman hesab edilir. Kiçik və orta yaşılı məktəblilərdə elastikliyin inkişaf etdirilməsi, yuxarı məktəb yaşılı şagirdlərdən 2 dəfə səmərəlidir. 18-20 yaşlarından sonra hərəkətin amplitudası yaşın artması ilə əlaqədar olaraq azalır;
6. Cinsi amillər – qızların elastikliyi oğlanlara nisbətən 20%-30% çox olur (B.V.Sermeevanın tədqiqatlarına görə);
7. Günün boritmik amillər. Gün ərzində elastikliklə məşğul olmanın ən əlverişli vaxtı saat 12-17 arasında hesab olunur (Şəkil 2).
8. Fiziki yük amillər. Fiziki yükdən sonra və ya yorğunluq zamanı fəal elastiklik azalır, ancaq qeyri-fəal elastiklik artır (Vasiliyev Y.P. tədqiqatlarına görə).



3.8.3. Elastikliyi inkişaf etdirən vasitələr

Elastikliyə təsir etmək üçün, müəllim-məşqçi aşağıdakı vəzifələri həll etməlidir:

1. Elastikliyin hərtərəfli inkişafını təmin etmək;
2. Tələb olunan konkret fəaliyyətdə (peşə-tədbiqi, idman və s.) elastikliyin inkişaf səviyyəsini yüksəltmək;
3. İnsanların müxtəlif yaş dövrlərində elastikliyin optimal səviyyəsini qorumaq;
4. Zədələnmələr, xəstəliklər və digər səbəblərdən itirilmiş elastikliyin bərpasını təmin etmək.

Elastikliyi inkişaf etdirmək üçün yaylı hərəkətlərdən istifadə edib hərəkətin amplitudasını artırmaq lazımdır.

Elastikliyi inkişaf etdirmək üçün istifadə olunan vasitələri 3 qrupa bölmək olar: dinamik, statik və qarışq. Bu qrupun hər birində fəal və qeyri-fəal hərəkətlər ola bilər (şəkil 3).



Dinamik fəal hərəkətlər – məşğul olan özü sərbəst olaraq bədəni və oynaqları ilə müxtəlif yaylı, fırlanma, yellənmə və s. hərəkətləri maksimal amplituda ilə icra edir;

Dinamik qeyri-fəal hərəkətlər – məşğul olan özü sərbəst olaraq ətraf mühütdən, öz ağırlığından və dartma hərəkətlərindən maksimal istifadə edir;

Statik fəal hərəkətlər - məşğul olan özü sərbəst olaraq bədənin və ya oynaqların lazımlı hissəsini maksimal amplitudanın son vəziyyətində 6-10 saniyə müddətində saxlayır;

Statik qeyri-fəal hərəkətlər - məşğul olan kənardan kömək etməklə bədənin və ya oynaqlarının lazımlı hissəsini maksimal amplitudanın son vəziyyətində 6-10 saniyə müddətində saxlayır.

Qarşıq hərəkətlər – məşğul olan misal üçün, bir ayağı ilə irəli-arxaya 1-2 dəfə maksimal amplituda ilə yellənmə hərəketi edib, irəlidə ayağını müəyyən bir dayaq üzərində maksimal amplitudada 6-10 san. müddətində saxlayır.

Elastikliyi inkişaf etdirən hərəkətləri aşağı tempirdə, amplitudanı getdikcə artırmaq şərti ilə, yaylı və yellənmə hərəkətlərindən istifadə etməklə icra etmək məsləhətdir.

3.8.4. Elastikliyi inkişaf etdirən metodlar

Elastikliyin inkişafı üçün bir neçə metoddan istifadə edilir. Bunlardan ənənəvi metodlardan - təkrar səy metodu, oyun metodu, yarış metodu, son həddə qədər, amplitudanı tədricən artırmaq, statik metod "streqçinq", qeyri-ənənəvi metodlardan - əzələnin biomexaniki, elektro, vibro (titrətmə) stimulyasiyası.

Təkrar səy metodunda dartma hərəkətləri bir neçə seriyalarla icra edib, aralarında iş qabiliyyətinin bərpa olması üçün intervallar vermək. Burada məşğul olanın yaşı, cinsi, fiziki hazırlığı, oynaqların quruluşu nəzərə alınıb, hərəkətlərin verilmə sayı, vaxtı müxtəlif variantlarda ola bilər. Bu metod öz növbəsində iki yerə bölündür: dinamik və statik təkrar səy metodları. Hər iki metodda fəal və qeyri-fəal əzələ gərginliyi ola bilər. Statik təkrar səy metodu ilə elastikliyin inkişaf etdirilməsi "Streqçinq" adı almışdır.

Əzələnin biomexaniki stimulyasiyası metodu. Bu metod

V.T. Nazarov tərəfindən hazırlanmışdır. Elektromexaniki vibrator bu və ya digər əzələ qruplarına təsir etmək üçün idarə olunan dalğa tezliyini (5-50 Hz və çox) göndərmək imkanına malikdir. Bu cihazın köməyi ilə əzələ məcburi qaydada lazım olan tezlikdə dərtilir. Bu metodun köməyi ilə elastiklik 10 və daha çox dəfə inkişaf edir. Mütəhərrikliyin həm fəal və həmdə qeyri-fəal göstəriciləri artır. Əldə olunan elastikliyin saxlanılma müddəti ənənəvi metodlarla müqayisədə çoxdur.

Elastikliyi inkişaf etdirmə metodikası. Burada hərəkətləri təkrarlamaqla və icra amplitudasını tədricən maksimuma çatdırmaqla yerinə yetirmək olar. Hərəkətləri ən azı 10-12 dəfə təkrar etmək lazımdır. Əgər hərəkətlər qeyd olunan saydan az olarsa əzələ-oynaq aparatının dərtılmasına təsir zəif olacaq. Bununla da məşğələnin səmərəsi də qənaətbəxş olmayıacaq. Təkrarlamaların son həddi, hərəkət edən oynaqların yorulma hissini (ağrıların) kəskinləşməsi ilə müəyyən olunur.

Dərtılma ilə səciyyələnən statik hərəkətlərin icrası zamanı statik vəziyyətin saxlanması müddətini tədricən artırmaq məsləhət görülür (bir neçə saniyədən dəqiqələrə kimi). Bu müddətin müəyyən edilməsi konkret vəzifələrdən, istifadə edilən hərəkət xarakterindən, idmançının məşqçilik dərəcəsindən, onun fərdi xüsusiyyətlərindən asılı olur. Dərtılma xarakterli hərəkətlərin yüksək səmərəliyi o vaxt mümkündür ki, belə hərəkətlər ardıcıl olaraq hər gün, gündə 2-3 dəfə yerinə yetirilsin. Bu zaman qısa bir vaxt ərzində elastikliyi (2-3 ay ərzində) müəyyən səviyyəyə qədər inkişaf etdirmək mümkünür. Yadda saxlamaq lazımdır ki, elastikliyi optimal dərəcədə inkişaf etdirdikdən sonra, istifadə edilən xüsusi hərəkətlər məhz həmin səviyyənin qorunub saxlanılma vəzifəsini yerinə yetirməlidir. Ona görə bundan sonra həmin hərəkətlərin həcmi bir qədər azaltmaq mümkünür. Ancaq elastiklik hərəkətləri ilə məşğul olmadıqda 2-3 aydan sonra gös-

təricilər ilkin vəziyyətə qayıdacaq. Elastiklik hərəkətlərinin icrası zamanı yüngül çəkili qantellərdən istifadə etmək olar. Uşaqlara verilən dinamik hərəkətlərin nisbəti statik hərəkətlərdən daha çox olmalıdır.

Elastikliyin ölçü vahidləri. Elastikliyi bucaq dərəcəsi (goniometr) və ya uzunluq vahidi ilə ölçülür. Elastikliyi müəyyən etmək üçün aşağıdakı vasitə və hərəkətlərdən istifadə olunur:

1. Xüsusi ölçüllü taxta çubuqla qolların arxaya gətirilməsi ölçülür. Burada bileklər arasında olan minimal məsafə qeyd olunur. Bunun üçün qolları düz, dirsəklərdən bükənmək şərti ilə arxaya aparmaq lazımdır. Bu zaman elastiklik santimetrlə ölçülür;

2. Gövdənin irəli əyilməsi ilə onurğa sütununun elastikliyinin müəyyən edilməsi (N.Q.Ozolin). Bunun üçün idmançı hündür bir əşyanın (stul) üstündə dayanıb irəli əyilərək dizləri bükənmək şərti ilə barmaqları bacardığı qədər aşağı uzadır. Bu zaman elastiklik santimetrlə ölçülür;


3. Gövdənin arxaya əyilməsi ilə onurğa sütunu bucaqla ölçülür. Bu zaman elektro-qoniometr adlanan cihazdan istifadə olunur (B.V.Sermeyev və S.N.Formazov);

Elastiklik insanları sağlam və cavab saxlayan ən vacib fiziki qabiliyyətlərdən biridir.

3.9. QAMƏTİN TƏRBİYƏ OLUNMASI

3.9.1. Qamət haqqında ümumi məlumat

İnsana düz baxdıqda qamət – kürək sümüklərinin paralel və simmetrik yerləşməsi, düz ayaqlar və normal pəncələr ilə, yandan baxdıqda fəqərə sütununun təbii əyrilikləri, döş qəfəsinin bir qədər yuxarı vəziyyəti, qarının nisbətən irəli çəkilmiş forması ilə düzgün qamət səciyyələnir. Qamət bədənin oturuşda, duruşda və yerisdə olduğu düzgün vəziyyətidir (şəkil 1).



Şekil 1

Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Düzgün qaməti olan insanlar öz qəşəngliyi, həməhəngliyi ilə fərqlənirlər. Onlar başlarını düz saxlayır, qarınları içəri dərtilmiş, hərəkətləri dəqiq, səlist, inamlı olur. Düz qamət insanın yaxşı fiziki hazırlığı haqqında məlumat verir.

Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır. İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fealiyyət göstərir.

Düzgün qamət orqanizmin qan dövranının normal dövr etməsində böyük rol oynayır. Qan orqanizmdə normal dövr edirse, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır.

Dayaq-hərəkət aparatının möhkəmləndirilməsi insanda düzgün qamətin formalasdırılmasına səbəb olur. İnsanın qaməti – yəni bədənin adət etmiş oturmuş, duruş vəziyyəti və yerişi uşaq yaşılarından formalasdır. Normal və ya düzgün qamət odur ki, hərəkət aparatının və bütün bədənin daha əlverişli inkişafını təmin etmiş olsun.

İnsanın qaməti çox tez vərdiş halına keçir. Uşaq yaşılarından

başlayaraq qamət peşə, məişət vərdişləri və pataloji proseslərlə əlaqədar olaraq dəyişilə bilər. Uşağın fiziki tərbiyəsinin hətta masa arkasında düzgün oturuş vərdişlərinin pozulması ilə bağlı olaraq bu yaşlarda qamətin pozulmasına daha çox rast gəlinir.

Skeleton müəyyən hissələrinin deformasiyası, əzələlərin kifayət qədər inkişaf etməməsi və ya qeyri-bərabər inkişaf etməsi, əzələ tonusunun aşağı olması qamətin pozulmasına səbəb ola bilər. Qamət düzgün olmayanda o daxili orqanların funksiyalarına mənfi təsir göstərir: ürəyin, ağciyərlərin, həzim sisteminin işi çətinləşir, ağciyərlərin həyat tutumu azalır, baş ağrıları olur, yorğunluq artır, iştaha azalır, insan süst olur, fəal hərəkətlər etməkdən imtina edir və s.

Qamət saqital və frontal səthlərdə daha çox pozulur. Saqital səthdə qamət fəqərə sütununun fizioloji əyriliklərinin artıb azalması kimi üzə çıxır (kifoz və lordoz).

Qamət pozğunluğunun müalicəsi fiziki tərbiyə və müalicə bədən tərbiyəsinin fizioloji təsir mexanizminə əsasən aparılmalıdır. Fiziki məşğələlər uşağın ümumi həyat tonusunu artırmağa, bədən üzvlərinin və sinir sisteminin fəaliyyətini yaxşılaşdırmağa, orqanizmin ümumi müqavimətini gücləndirməyə, qamətin pozulmuş stereotiplərini aradan götürməyə və digər normalaşdırıcı xüsusiyyətlərə doğru yönəldilməlidir. Məşğələlər hazırlıq və əsas dövrlərdə aparılır.

Hazırlıq dövründə xəstə uşaqda normal qamət haqqında düzgün təsəvvür yaradılmalıdır.

Əsas dövrde isə düzgün qamətin möhkəmlənməsi üçün vərdişlər möhkəmləndirilməlidir.

Qamət pozğunluğunun müalicəsi zamanı xüsusi fiziki hərəkətlərdən istifadə olunur. Dinamik hərəkətlər statik gərginləşdirmə hərəkətləri ilə ardıcıl aparılmalıdır. Əzələlərin möhkəmlənməsinə yönəldilən hərəkətlər qamətin düzelməsi üçün yerlən-

hərəkətlərlə növbələşdirilməklə aparılmalıdır.

Qamətin assimetriyasında simmetrik hərəkətlər müsbət effekt verir. Onurğa sütununu pozulmuş tərəfindəki əzələlər zəif olduğundan simmetrik hərəkətlərin daha böyük yükə aparılmalı olur. Buna görə də onların gücü sağlam tərəfin əzələlərinə nisbətən daha çox artırır və hər iki tərəfdə əzələlərin qüvvəsi bərabərleşir. Beləliklədə əzələlərin asimetrik tonusu aradan götürülür. Çanağın meyillik bucağı artdıqda budun ön qrup əzələlərinin, arxanın üzün əzələlərinin, belin kvadrat əzələsinin, oma-bel əzələsinin uzunluğunu artıran qarın və bud əzələlərinin möhkəmliyini artıran hərəkətlər verilir.

Qanadvari kürek (əzələlərin) sümüklərinin qüsurunu trapesvari və rombvari əzələlərə verilən dinamik və statik yükə, eləcə də döş əzələlərini gərginləşdirib uzadan hərəkətlərlə düzəltmək olar.

3.9.2. Qamətin növləri

Qamət əsasən onurğa sütununun əyriliyi ilə müəyyən edilir. Qamətin növləri bunlardır: normal qamət, yastı bel, kifoz və lardoz.

1. **Normal qamət.** Bu vaxt bədən vertikal vəziyyətdə onurğa sütununun təbii və fizioloji əyriliyi, baş düz saxlanılır, qarın və bel nahiyyəsi bir-birinə taraz vəziyyətdə və ayaqlar düz olur. Normal qamətə malik olan insanlar oturuş və yeriş zamanında qaməti saxlamaq qabiliyyətinə malikdirlər, onların hərəkəti təbii və qəşəng görünür (şəkil 2 a).

Normadan artıq onurğa sütununun irəli və arxaya əyilməsi və ya hətdən artıq düz olması **qeyri-normal qamət** olduğunu bildirir.


2. **Yastı bel.** Onurğa sütununun fizioloji əyriliyi olduqca azdır və ya demək olar ki, tam düzidür. Döş qəfəsinin tutumu və

qabırğaların mütəhərrikiyi aşağı səviyyədədir. Belə adamlar kənardan ləng, yondəmsiz, yaraşıqsız görünürler. Ancaq belə qamətli insanlara çox az rast gəlmək olur (şəkil 2 e).

3. Kifotik (şəkil 3):

a) **Beli bükük.** Boyun və döş fəqərələrinin ayrıliyi çoxdur, baş aşağı sallanmış, çıyın oynağının şaquli nöqtəsindən qabağa çox əyilmiş vəziyyətdə olur, ayaqlar diz oynağından bir qədər bükülmüş, qollar yanlıarda taqətsiz salanmış vəziyyətdə olur. Uzaqdan belə insanlar taqətdən düşmüş qocaya bənzəyirlər (şəkil 2 b).


b) **Dəyirmi bel** (şəkil 3). Bu onurğa sütununun forması döş kifozunun böyüməsi və bel lordozunun azalması ilə özünü göstərir. Bu vəziyyətdə bel bükülür. Baş irəli yönəlmış, kürək sümükləri aralanır və qabarmış, çıyinlər irəli çıxır və qollar sallanmış vəziyyətdə olur (şəkil 2 d.)



Şəkil 2

4. **Lordotik** (şəkil 3). Arxaya əyilmiş qamət onurğa sütunu-nun bel fəqərələri öne ayrıliyi qabarlıq formada olur. Qarın irəli çıxır və bu əzələlər zəif inkişaf edir. Bu çox zaman kiçik məktəb-yaşlı uşaqlarda təsadüf edilir. Əgər vaxtında bunun qarşısı alın-mazsa, bu vərdiş halına keçə bilər. Elə təsəvvür yaranır ki, insan

gövdəsinin yuxarı hissəsini arxaya əyib, qarnını isə qabağa verib (şəkil 2 c,d).



Şəkil 3

3.9.3. Skolioz

Skolioz – yunan sözü -“scolios”əyri, əyilmiş sözündən yaranmışdır. Bu onurğa sütununun çox ağır formalı mütərəqqi artan xəstəliyidir. Skolioz fəqərə sütununu frontal səthdə qövəvari əyilməsi və sütunun vertikal oxu ətrafında fəqərələrin bükülməsi ilə xarakterizə olunur. Xəstəliyin gedisində əvvəlcə qabırğaların qabarması və sonra qabırğə donqarı (gibbus) yaranır.

Skolioz zamanı müxtəlif üzv və sistemlərin funksiyası pozulduğundan ümumi pataloji proseslər skolioz xəstəliyi də adlanır. Skoliozun etiologiyasında həm anadan gəlmə, həm də həyatda qazanılan amillər vardır. Skoliozun bəzi növlərində fəqərələrin inkişafında displastik pozğunluqlar fəqərə arası disklərin qeyri normal formalaşması nəticəsində fəqərə dimdikvari forma alır və

fəqərə sütunu inkişaf etdikcə qövs şəklini alır.

Skoliozun idiopatik yəni səbəbi məlum olmayan formaları da vardır. Xəstəliyin müalicəsi çox mürəkkəbdir. Fiziki hərəkətlər orqanızmin möhkəmliyini artırır, mübadilə prosesini yaxşılaşdırır, əzələlərin qüvvəsini və tonusunu artırır. Veqətativ üzvlərin fealiyyətini nizama salır və s. Bütün bunların cəmi isə fəqərə sütununun müəyyən qədər fizioloji forma almasına kömək edir (Şəkil 4, 5, 6).



Şəkil 4



Şəkil 5



Şəkil 6

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalasmış olur. Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və

son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eyvəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə - “saqlam onurğa - saqlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ilə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.

Müayinə zamanı uşaqınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür.

Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər.

- Erken yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri hesab edilir. Körpələrdə raxitin profilaktikası - düzgün (yaxşı olar ki, təbii) qidaalanma, günəş vannaları, müalicəvi idman və masajdan ibarətdir.

Raxit xəstəliyinin əsas əlamətləri – tərləmə (uşaqda əsasən baş hissə çox tərləyir), uşaqda olan narahatlıq hissi və s. Bu əlamətlər olduğu halda, müayinə və müalicə təyin edilməsi məqsədi ilə mütləq pediatra müraciət etmək lazımdır. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə struktur dəyişiklikləri baş verməyəcək.

Kiçik yaşı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi digər hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə quçağınızda eyni tərəfdə gəzdirirsizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman onu yasdıqlara söykədib otuzdurur sunuzsa, uşağı erkən olaraq ayaq üstə dayandıraraq onu gəzdir-


məyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatırırsınızsa və s. hallarda.

Xüsusilə zəifləmiş (vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən) uşaqlarda göstərilən hallarda onurğa sütunu daha asanlıqla əyilir. Təəssüf ki, müasir uşaqların əksəriyyəti, demək olar ki, iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə bel əzələlərini çox yaxşı möhkəmləndirərək iri yaşlarda onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna görə də valideynlər hər vasitə ilə uşağı iməkləmeye meylləndirməlidirlər.

Məktəb yaşı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Əksər hallarda onlar çıyıllarını sallayaraq, ayağını sağrısının altına qoyaraq çanağın bir tərəfini qaldıraraq, bəziləri əllərini stolun arxasına keçirərək, bədənini yana çevirərək və s. düzgün hesab edilməyən vəziyyətlərdə oturlurlar. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək onurğa sütunuñ əyriliyinə gətirib çıxara bilər.

Uşağın qeyri-düzgün vəziyyətdə oturmasına səbəb, məsələn, xeyli meylli şəkildə sağa və ya sola qoyulmuş dəftər ola bilər. Ona görə də dəftərin düzgün istiqamətdə qoyulmasına da fikir verin. Yazı yazarkən qollar dirsəyə qədər stolun üstündə olmalıdır (Şəkil 7).

Bəzən uşağın ev tapşırığı yazarkən stol arxasında düzgün oturmamasına səbəb mebelin onun boyuna uyğun gəlməməsi də ola bilər. Boyu 130-139 sm olan məktəbli üçün stolun hündürlüyü 62 sm, stolun hündürlüyü isə 38 sm. olmalıdır. Məktəblinin boyu 140-149 sm. olarsa, stolun hündürlüyü 68 sm, stolun hündürlüyü isə 41 sm. olmalıdır. Əger stol uşağa görə çox hündürdürse, stolun üstüne qalın taxta parçası, ayaqlarının altına isə kiçik taburet qoyulmalıdır.



Şəkil 7


Uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır. Düzgün vəziyyətdə döş və qarın hissələr sıxlıkmamalı, ayaqlar düzbucaq altında bükülməli, pəncələr döşəməyə və ya kiçik taburetə, uşağın düz vəziyyətdə saxlanmış bədəni isə stulun söykənəcəyinə dayadılmalıdır. Stul da stola yaxın olmalıdır.



Şəkil 8

Uşağıın qolları dirsəyə qədər onun üzərində rahatlıqla yerləşə bilməsi üçün, stol kifayət qədər geniş olmalıdır (şəkil 8).

Yazı yazarkən otağın kifayət qədər işiqli olmaması səbəbindən də uşaq dəftər üzərinə daha çox əyilə bilər. Uşağıın rahatlığı üçün ona 40-50 vat gücündə stolüstü lampa almaq daha yaxşı olar. İşığın soldan düşməsinə də şərait yaratmaq lazımdır (şəkil 9).



Şəkil 9


Stol və stulun ölçülərinin uşağıın boyuna uyğun olması və işiqlanmanın da normal şəkildə verilməsinə baxmayaraq, uşaq oxuyarkən və ya yazı yazarkən yenə də qabağa xeyli əyilirsə, mütləq göz həkiminə göstərilməlidir. Həkim uşaqda görmə qabiliyyətini müayinə edərək, yazı yazarkən və ya oxuyarkən qabağa əyilmənin səbəbinin yaxıngörmə - miopiya olub-olmamasını yoxlaya bilər. Görmə qabiliyyəti çatışmazlıqlarının vaxtında aradan qaldırılması gələcəkdə bel donqarı baş verməsinin qarşısını almış olar.

Uşağıın onurğa sütunu və döş qəfəsi formalarının dəyişilməməsi, deformasiya olunmaması üçün onun düzgün duruşuna diqqət yetirmək lazımdır. Bəzi uşaqlar bir ayağını kənarə çəkib dizini qatlayaraq o biri ayağının üzərində durur, bəziləri isə qarnını irəli verməklə onurgasını əyir. Qızlar isə bir çox hallarda

çiyinlərini qabağa verib bədənlərini önə doğru əyirlər.

Uşaqın düzgün fiziki inkişafı - onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, mütəhərrik oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

Üzgütüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır (şəkil 10).



Şəkil 10

Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmayı da onlara qadağan edirlər. Lakin bu, uşaqın ümumi fiziki inkişafına və o cümlədən, onur-

ğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə mütəxəsisdən məsləhət almırlırlar.

Uşaqda normal qamətdən kiçik kənaraçixmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara **düzgün tədris və istirahət rejimi** yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdirmək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağı müəyyən fasılələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsinə yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir.

Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.

Bütün bu qüsurlar çox hallarda zəif adamlarda və xüsusilə en çox uşaqlarda baş verir.

Qamətin tərbiyəsi kiçik yaşlarda məktəbəqədər yaş dövrü ə

qurtarmar. Bu proses insanların bütün yaş dövrü ərzində davam edir. Qamətin pozulmasının əsas səbəbləri uşaqların kiçik vaxtından bədən təbiyəsi və idmanla məşğul olmaması, duruş, oturuş, yeriş zamanı aldiqları düzgün olmayan qamət, bu işdə ailənin müşahidə və nəzarətinin olmamasıdır.

Qamətin düzgün inkişafı üçün birinci növbədə dərtılma, statik, dinamik və geniş amplitudalı hərəkətlərdən istifadə edilməlidir. Bunun üçün gimnastikanın bütün növlərindən və korreksiya gimnastik hərəkətlərdən istifadə edilməlidir. Zəifləmiş əzələlərin möhkəmlənməsinə və müvazinətin saxlanmasına xüsusi diqqət verilməlidir. Məşğələlərin rəngarəng təşkili, daha maraqlı, emosional keçməsi, məşğul olanlarda məkan və xüsusi dərs forması zaman hiss etmək, hərəkətləri duymaq, onların məqsədini və icrasını aşılamağa müsbət təsir göstərir. Hərəkətlərin məzmununu qamət əyriliyini düzəltməyə, yiğilmiş gərgin əzələləri boşaltmağa, buna əks olan əzələlərin qüvvəsini bərpa etməyə yönəldilməlidir.


Məşğələlər ardıcıl aparılmalı və bütün məşğələ formalarından istifadə edilməlidir: səhər gimnastikası, bədən təbiyəsi dəqiqliyi, xüsusi dərs forması, müalicə bədən təbiyəsi və s.

3.9.4. Qamətin təbiyəsi üçün xüsusi fiziki hərəkətlər


Qamətin təbiyə olunması üçün fiziki təbiyənin vasitələrindən geniş istifadə olunur. Bunlar fiziki hərəkətlər, təbii və gigiyenik amillərdir. Bunlar haqqında dərsliyin 1.5.8-ci bölməsində geniş məlumat verilmişdir. Aşağıdakı şəkillərdə normal qamətin pozulmaması və onurğa sütununun normal inkişafı üçün bir sıra gimnastik hərəkətlərdən nümunələr verilmişdir (şəkil 11, 12, 13, 14, 15).




Şekil 11




Şəkil 12



Şəkil 13



Şəkil 14



Şəkil 15

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI

1. Quliyev B., Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərin əsasları, dərs vəsaiti, B, 2010, səh. 665.
2. Qurbanov H.H. və həmmüəlliflər, Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası, dərslik, Bakı, 2006, səh. 318.
3. Mehrabov A., Azərbaycan təhsilinin müasir problemləri, B, 2007, səh.447.
4. Məcidov N.B., İdman nəzəriyyəsi, dərslik, B, 2009, səh.148.
5. Məcidov N.B., Fiziki tərbiyə sahəsində elmi tədqiqat işləri, magistrantlar üçün metodik vəsait, B, 2016, səh.43.
6. Məcidov N.B., Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası, bakalavrular üçün tədris programı, B, 2016, səh. 29.
7. Nəsrullayev M. və həmmüəlliflər, Bədən tərbiyəsi və nəzəriyyəsi, dərs vəsaiti, B, 2012, səh.371.
8. Rzayeva Z.H., Cəfərov Q.M., Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası, dərslik, B, 2004, səh. 181.
9. Ашмарин Б.А. Теория и методика физического воспитания. Учебник. М.: Просвещение, 1990. 287 с.
10. Берштейн Н.А. О ловкости и ее развитии. М.: Физкультура и спорт, 1991. 228 с.
11. Боген М.М. Обучение двигательным действиям. М.: Физкультура и спорт, 1985. 193 с.
12. Барчуков И.С., Физическая культура и спорт, методология, теория, практика, М, 2006, стр. 526.
13. Белинович В.В., Обучение физическим упражнениям, М, ФиС, 1949, стр. 183.
14. Дубинин Н.П., Что такое человек, М, 1983, стр.333.
15. Добров Г.М., Наука о науке, Киев, 1989, стр. 301.
16. Курамышин Ю.Ф., Теория и методика физической культуры, учебник. М, 2007, 463 с.
17. Иваницкий М.Ф., Движение человеческого тела, М, ФиС, 1938, стр. 263.
18. Матвеев Л.П., А.Д.Новиков, Теория и методика физического

- воспитания, Том I, Общие основы ТМФВ, Учебник для ИФК, М, ФиС, 1976, стр.303.
19. Матвеев Л.П., А.Д.Новиков, Теория и методика физического воспитания, Том II, специализированные направления и особенности основных возрастных звеньев системы физического воспитания, Учебник для ИФК, М, ФиС, 1976, стр.255.
20. Матвеев Л.П., Теория и методика физической культуры, Учебник для ИФК, М, ФиС, 1991, стр.543.
21. Матвеев Л.П., Введение в теорию физической культуры, Учебное пособие для ИФК, М, ФиС, 1983, стр.128.
22. Мак-кензи Р.Т., Физическое упражнение как средство развития и воспитания, М, 1930, стр.224.
23. Лукьяненко В.П. Физическая культура: основы знаний: Учебное пособие. М.: Советский спорт. 2007. 227 с.
24. Шевченко А.А., Основы физического воспитания, Киев, 1984, стр. 182.
25. Šukina Q.İ. və həmmüəlliflər, dərslik, Məktəb pedaqogikası, B, 1982, səh. 403.
26. Харабути Г.Д., Теория и методика физического воспитания, М, ФиС, 1974, стр.320.
27. Холодов Ж.К., Кузнецов В.С., Теория и методика физического воспитания и спорта: Учеб. пособие для студ. высш. учеб. заведений. М.: Издательский центр «Академия», 2008. 480 с.
28. Холодов Ж.К., Кузнецов В.С.Практикум по теория и методика физического воспитания и спорта: Учеб. пособие для студ. высш. учеб. заведений. М.: Издательский центр «Академия», 2006. 480 с.

M Ü N D Ö R İ C A T

| | |
|--|----|
| İzahat vərəqi | 3 |
| Fəsil I. BƏDƏN TƏRBİYƏSİNİN NƏZƏRİYYƏSİ | |
| 1.1. Bədən təbiyəsinin mahiyyəti | 5 |
| 1.1.1. Bədən təbiyəsi mədəniyyətin bir hissəsi kimi | 5 |
| 1.1.2. Bədən təbiyəsi nəzəriyyəsi və metodikası bir tədris fənni kimi | 7 |
| 1.1.3. Bədən təbiyəsi bir elm kimi | 9 |
| 1.1.4. Bədən təbiyəsinin əsas anlayışları | 15 |
| 1.1.5. Bədən təbiyəsinin cəmiyyətdə təşəkkülü, inkişaf mərhələləri və mənbələri | 22 |
| 1.2. Azərbaycanda bədən təbiyəsi sistemi, onun məqsədi, vəzifələri və prinsipləri | 25 |
| 1.2.1. Bədən təbiyəsi sistemi və onun əsasları | 25 |
| 1.2.2. Bədən təbiyəsi sisteminin məqsəd və vəzifələri | 27 |
| 1.2.3. Bədən təbiyəsi sisteminin sosial və pedaqoji prinsipləri | 29 |
| 1.3. Bədən təbiyəsinin funksiya və formaları | 32 |
| 1.3.1. Bədən təbiyəsinin funksiyaları | 32 |
| 1.3.2. Bədən təbiyəsinin formaları | 34 |
| 1.4. Şəxsiyyətin formalasdırılmasında fiziki təbiyənin rolu | 41 |
| 1.4.1. Fiziki təbiyənin müxtəlif təbiyə növləri ilə əlaqəsi | 41 |
| 1.4.2. Şəxsiyyətin formalasdırılmasında istiqamətləndirici faktorlar: müəllimin aparıcı rolu və məşğul olanın fəallığı | 43 |
| 1.4.3. Bədən təbiyəsi kollektivinin təbiyəvi rolu | 51 |
| 1.4.4. Bədən təbiyəsinin digər elmlər ilə əlaqəsi | 53 |
| 1.5. Fiziki təbiyə vasitələri | 57 |
| 1.5.1. Fiziki hərəkət və onların təsirini müəyyənləşdirən faktorlar | 58 |
| 1.5.2. Fiziki hərəkətlərin təsnifikasi | 59 |

| | |
|--|-----|
| 1.5.3. Fiziki hərəkətlərin məzmunu və forması | 63 |
| 1.5.4. Fiziki hərəkətlərin texnikası haqqında anlayış | 64 |
| 1.5.5. Fiziki hərəkətlərin texnikasının xüsusiyyətləri | 66 |
| 1.5.6. Fiziki hərəkətlərin icrası zamanı fiziki yük | 77 |
| 1.5.7. Fiziki hərəkətlərin prosesində istirhətin rolü və intervalların forması | 78 |
| 1.5.8. Təbiətin sağlamlaşdırıcı qüvvələri | 79 |
| 1.5.9. Gigiyenik faktorlar | 86 |
| Fəsil II. Fiziki tərbiyənin metodikası | |
| 2.1. Fiziki tərbiyənin metodları | 90 |
| 2.1.1. Anlayışlar: metod, metodiki fənd, metodika, metodik yanaşma, metodik istiqamət | 90 |
| 2.1.2. Ümumi pedaqoji metodlar | 92 |
| 2.1.3. Xüsusi pedaqoji metodlar | 98 |
| 2.2. Fiziki tərbiyənin metodik prinsipləri | 104 |
| 2.2.1. Fiziki tərbiyənin ümumi metodik prinsipləri | 105 |
| 2.2.2. Fiziki tərbiyənin xüsusi metodik prinsipləri | 107 |
| 2.3. Hərəkətlərin təlimi | 109 |
| 2.3.1. Hərəki bacarıq və vərdişlər təlimin nəticəsi kimi | 110 |
| 2.3.2. Hərəki vərdişlərin qarşılıqlı əlaqəsi | 113 |
| 2.3.3. Fiziki proseslərin mərhələləri | 114 |
| 2.3.4. Hərəkətlərin təlimi zamanı baş verən səhvələr, onları törədən səhvələr və aradan qaldırılması ... | 116 |
| Fəsil III. Fiziki qabiliyyətlərin tərbiyəsi | |
| 3.1. Fiziki qabiliyyətin anlayışı və təzahür formaları | 120 |
| 3.2. Fiziki qabiliyyətin inkişafının əsas qanuna uyğunluqları | 123 |
| 3.2.1. Hərəkət fiziki qabiliyyətin inkişafında aparıcı amildir | 124 |
| 3.2.2. Fiziki qabiliyyətin inkişafının hərəki fəaliyyətin rejimindən asılılığı | 124 |

| | |
|---|------------|
| 3.2.3. Fiziki qabiliyyətin inkişafetmə mərhələliyi, keçiriciliyi | 126 |
| 3.2.4. Fiziki qabiliyyətin inkişafının qeyri- müntəzəmliyi və geteroxronluğu (fərqli zamanlıq) | 127 |
| 3.2.5. Fiziki qabiliyyətin inkişaf göstəricilərinin ilkin vəziyyətə qayğısı | 130 |
| 3.2.6. Fiziki qabiliyyətin köçürülməsi | 131 |
| 3.3. Fiziki qabiliyyətin inkişaf prinsipləri | 133 |
| 3.3.1. Fiziki qabiliyyətin inkişaf prinsipləri haqqında anlayış | 133 |
| 3.3.2. Fiziki qabiliyyətin inkişafında müntəzəmlik prinsipi | 135 |
| 3.3.3. Fiziki qabiliyyətin inkişafında fiziki yükün tədricən maksimuma isitiqamətləndirmə prinsipi | 136 |
| 3.3.4. Fiziki qabiliyyətin inkişafında müxtəlif səciyyəli fiziki yük'lərə səmərəli uyğunlaşma prinsipi | 138 |
| 3.3.5. Fiziki qabiliyyətin inkişafında məqsədə uyğunlaşma prinsipi | 140 |
| 3.3.6. Fiziki qabiliyyətin inkişafında yaşa uyğunlaşma prinsipi | 141 |
| 3.3.7. Fiziki qabiliyyətin inkişafında qabaqlama prinsipi | 142 |
| 3.3.8. Fiziki qabiliyyətin inkişafında əlaqəlik prinsipi | 143 |
| 3.4. Qüvvə qabiliyyətinin tərbiyə olunması | 143 |
| 3.4.1. Qüvvə və güc anlayışları | 143 |
| 3.4.2. Əzələ qüvvəsinin təzahürünü təmin edən mexanizmlər | 146 |
| 3.4.3. Qüvvə qabiliyyətini tərbiyə edən vasitələr | 147 |
| 3.4.4. Qüvvə qabiliyyətini tərbiyə edən metodlar | 149 |
| 3.5. Sürət qabiliyyətinin tərbiyə olunması | 152 |
| 3.5.1. Sürət anlayışı və onun formaları | 152 |

| | |
|--|------------|
| 3.5.2. Sürət qabiliyyətinin inkişafını və təzahürünü təmin edən faktorlar | 155 |
| 3.5.3. Sürət qabiliyyətinini təbiyə edən vasitə və metodlar | 157 |
| 3.6. Dözümlük qabiliyyətinin təbiyə olunması ... | 158 |
| 3.6.1. Dözümlük anlayışı və onu müəyyən edən göstəricilər | 158 |
| 3.6.2. Yorğunluq və onun növləri | 160 |
| 3.6.3. Dözümlüyün növləri | 161 |
| 3.6.4. Dözümlüyü təbiyə edən metodlar | 166 |
| 3.6.5. Dözümlüyün inkişaf mərhələləri | 168 |
| 3.7. Cəldlik qabiliyyətinin təbiyə olunması | 169 |
| 3.7.1. Cəldlik və koordinasiya anlayışları | 169 |
| 3.7.2. Koordinasiyanın növləri və ona təsir edən faktorlar | 171 |
| 3.7.3. Koordinasiya qabiliyyətini təbiyə edən vasitələr və metodlar | 173 |
| 3.7.4. Müvazinətin saxlanması qabiliyyəti | 177 |
| 3.8. Elastiklik qabiliyyətinin təbiyə olunması | 180 |
| 3.8.1. Elastiklik və oynaqların mütəhərrilik anlayışları | 180 |
| 3.8.2. Elastikliyə təsir edən faktorlar | 182 |
| 3.8.3. Elastikliyi inkişaf etdirən vasitələr | 184 |
| 3.8.4. Elastikliyi inkişaf etdirən metodlar | 185 |
| 3.9. Qamətin təbiyə olunması | 187 |
| 3.9.1. Qamət haqqında ümumi anlayış | 187 |
| 3.9.2. Qamətin növləri | 190 |
| 3.9.3. Skolioz | 192 |
| 3.9.4. Qamətin təbiyəsi üçün xüsusi fiziki hərəkətlər İstifadə olunan ədəbiyyat siyahısı | 200 |
| | 205 |

N.B.Məcidov

**BƏDƏN TƏRBİYƏSİNİN
NƏZƏRİYYƏSİ VƏ METODİKASI**

(dərslik)

I hissə

BƏDƏN TƏRBİYƏSİ NƏZƏRİYYƏSİNİN ÜMUMİ ƏSASLARI

Bakı – “Müəllim” nəşriyyatı – 2018

“Müəllim” nəşriyyatında çap olunmuşdur.

**Çapa imzalanmışdır: 08.10.2018. Sifariş № 146.
Kağız formatı 60×84^{1/16}. 13,25 ç.v. Sayı 100.**

ASAPES LIBRARY



0012141